

3508_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 3508 Maliyyə və bank statistikasi

1 Verilən variantlardan düzgün olanını seçin:

- ☐ maliyyə və bank statistikasi tədiyə balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasətin işlənilib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan vermir
- ☒ maliyyə və bank statistikasi tədiyə balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasətin işlənilib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan verir
- ☐ maliyyə-işçi qüvvəsi və bank statistikasi tədiyə balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasətin işlənilib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan verir
- ☐ maliyyə və əhali statistikasi mühasibat balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasətin işlənilib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan verir
- ☐) əmək və bank statistikasi tədiyə balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasətin işlənilib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan verir

2 Verilən variantlardan düzgün olanını seçin:

- ☐ maliyyə-əmək və bank statistikasi nəqdsiz hesablaşmaların geniş yayılmasının pulun zəruri miqdarının azaldılmasına və alıcılıq qabiliyyətinin güclənməsinə gətirib çıxarılmasını izah etməyə imkan verir
- ☐ sosial statistika nəqdsiz hesablaşmaların geniş yayılmasının pulun zəruri miqdarının azaldılmasına və alıcılıq qabiliyyətinin güclənməsinə gətirib çıxarılmasını izah etməyə imkan verir
- ☐ maliyyə və bank statistikasi nəqdsiz hesablaşmaların geniş yayılmasının pulun zəruri miqdarının azaldılmasına və alıcılıq qabiliyyətinin güclənməsinə necə səbəb olmadığını izah etməyə imkan vermir
- ☒ maliyyə və bank statistikasi nəqdsiz hesablaşmaların geniş yayılmasının pulun zəruri miqdarının azaldılmasına və alıcılıq qabiliyyətinin güclənməsinə necə səbəb olduğunu izah etməyə imkan verir
- ☐ əhali və bank statistikasi nəqdsiz hesablaşmaların geniş yayılmasının pulun zəruri miqdarının azaldılmasına və alıcılıq qabiliyyətinin güclənməsinə gətirib çıxarılmasını izah etməyə imkan

3 Verilən variantlardan düzgün olanını seçin:

- ☐ maliyyə və bank statistikasi əhalinin istehlakını qiymətləndirməyə imkan verir
- ☐ əhali statistikasi təsərrüfat subyektlərinin maliyyə sabitliyi və ödəməqabiliyyətliyini qiymətləndirməyə imkan verir
- ☐ maliyyə və bank statistikasi təsərrüfat subyektlərinin maliyyə sabitliyi və ödəməqabiliyyətliyini qiymətləndirməyə imkan vermir
- ☒ maliyyə və bank statistikasi təsərrüfat subyektlərinin maliyyə sabitliyi və ödəməqabiliyyətliyini qiymətləndirməyə imkan verir
- ☐ maliyyə və bank statistikasi təsərrüfat subyektlərin işçi qüvvəsinin sabitliyini və ödəməqabiliyyətliyini qiymətləndirməyə imkan verir

4 Verilən variantlardan düzgün olanını seçin

- ☐) maliyyə və bnak statistikasi dövlət büdcəsi gəlirlərinin formalaşdırılması xüsusiyyətlərini və istehlakın quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan verir,
- ☐ maliyyə və bnak statistikasi gəlirlərinin formalaşdırılması xüsusiyyətlərini və xərclərinin quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan vermi
- ☐ maliyyə və bnak statistikasi fond büdcəsi gəlirlərinin formalaşdırılması xüsusiyyətlərini və xərclərinin quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan verir,
- ☒ maliyyə və bnak statistikasi dövlət büdcəsi gəlirlərinin formalaşdırılması xüsusiyyətlərini və xərclərinin quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan verir,
- ☐ maliyyə və bnak statistikasi dövlət büdcəsi gəlirlərinin formalaşdırılması xüsusiyyətlərini, əməyin intensivliyini və xərclərinin quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan verir

5 Verilən variantlardan düzgün olanını seçin:

- ☐ maliyyə-iqtisadi hesablamalardan maliyyə -əmək əməliyyatlarının zəiflik göstəricilərinin hesablanması üçün istifadə edilir,
- ☐ maliyyə-iqtisadi hesablamalardan maliyyə və lizinq öhdəliklərinin keyfiyyətinin ümumi göstəricilərinin hesablanmaması üçün istifadə edilir,
- ☐ maliyyə-iqtisadi hesablamalardan maliyyə -əmək öhdəliklərinin hazırlanması üçün istifadə edilir

- ☒ maliyyə-iqtisadi hesablamalardan maliyyə öhdəliklərinin yerinə yetirilməsi planının işlənilib hazırlanması üçün istifadə edilir,
- ☐ maliyyə-iqtisadi hesablamalardan əmək ödənişlərinin lazımı göstəricilərinin hesablanması üçün istifadə edilir,

6 Verilən variantlardan düzgün olanını seçin:

- ☐ maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının zəiflik göstəricilərinin hesablanması üçün istifadə edilir
- ☐ maliyyə-iqtisadi hesablamalardan maliyyə və lizinq əməliyyatlarının eyni növlülüyünün hesablanması üçün istifadə edilir,
- ☐ maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının müxtəlif növlülüyünün hesablanmaması üçün istifadə edilir,
- ☒ maliyyə-iqtisadi hesablamalardan maliyyə axınlarının müxtəlif parametrlərinin qiymətləndirilməsi üçün istifadə edilir,
- ☐ maliyyə-iqtisadi hesablamalardan bank əməliyyatlarının lazım olmayan ümumi göstəricilərinin hesablanması üçün istifadə edilir

7 Verilən variantlardan düzgün olanını seçin

- ☐ maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının zəiflik göstəricilərinin hesablanması üçün istifadə edilir,
- ☐ maliyyə-iqtisadi hesablamalardan maliyyə və lizinq əməliyyatlarının ümumi göstəricilərinin hesablanması üçün istifadə edilir,
- ☐ maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının gəlirlilik göstəricilərinin hesablanmaması üçün istifadə edilir,
- ☒ maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının gəlirlilik göstəricilərinin hesablanması üçün istifadə edilir,
- ☐ maliyyə-iqtisadi hesablamalardan bank əməliyyatlarının zəiflik göstəricilərinin hesablanması üçün istifadə edilir,

8 Ökənin maliyyə və bank statistikasına sahəsində beynəlxalq təcrübənin nəzərə alınması nəyə imkan verir?

- ☐ iqtisadi fəaliyyətin istənilən sektoru ilə əmək və bank statistikasına məlumatlarını əlaqələndirməyə
- ☐ iqtisadi fəaliyyətin istənilən sektoru ilə maliyyə və bank statistikasına məlumatlarını əlaqələndirməməyə
- ☐ müxtəlif ölkələrin maliyyə bank sahəsindəki siyasətin nəticələrini müqayisə etməməyə
- ☒ iqtisadi fəaliyyətin istənilən sektoru ilə maliyyə və bank statistikasına məlumatlarını əlaqələndirməyə
- ☐ iqtisadi fəaliyyətin istənilən sektoru ilə maliyyə və əmək statistikasına məlumatlarını əlaqələndirməyə

9 Ökənin maliyyə və bank statistikasına sahəsində beynəlxalq təcrübənin nəzərə alınması nəyi nəzərdə tutur?

- ☐ müxtəlif ölkələrin əmək- bank sahəsindəki siyasətin nəticələrini müqayisə etməyi
- ☐ ölkələrin maliyyə əmək sahəsindəki siyasətin nəticələrini müqayisə
- ☐ müxtəlif ölkələrin maliyyə- bank sahəsindəki siyasətin nəticələrini müqayisə etməməyi
- ☒ müxtəlif ölkələrin maliyyə bank sahəsindəki siyasətin nəticələrini
- ☐ müxtəlif ölkələrin maliyyə və əhali sahəsindəki uğurların əhəmiyyətini

10 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi statistika sahəsində beynəlxalq təşkilatlarla nə üçün əməkdaşlıq edir?

- ☐ maliyyə və bank statistikasını beynəlxalq standartlardan fərqləndirmək
- ☐ maliyyə və bank statistikasının yerli əhəmiyyətini artırmaq
- ☐ maliyyə və bank statistikasının beynəlxalq standartlardan yüksək tutmaq
- ☒ maliyyə və bank statistikasını beynəlxalq standartlara uyğunlaşdırmaq
- ☐ maliyyə və bank statistikasının regional əhəmiyyətini azaltmaq

11 Maliyyə - iqtisadi hesablamalardan (maliyyə riyaziyyatının standart hesablamalarından) hansı sahələrdə istifadə edilir?

- ☐ fond və əhali
- ☐ fond və valyuta
- ☐ işçi qüvvəsi və valyuta
- ☒ fond və valyuta

☐ fond və əmək

12 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi maliyyə və bank statistikasını beynəlxalq standartlara uyğunlaşdırmaq üçün hansı beynəlxalq təşkilatlara əməkdaşlıq edir?

- ☐ Beynəlxalq Valyuta asılılığı Komitəsi ilə
☐ Birləşməmiş Krallıq ilə
☐ Birləşmiş Krallığı ilə
☒ Beynəlxalq Valyuta Fondu ilə
☐ Əmək Təşkilatı ilə

13 Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- ☐ idarəetmə orqanlarına nəzarət işləri
☐ tamamlama işləri
☐ təmizləmə işləri
☒ texniki işlər
☐ informasiyanın sabitliyinin təmin edilməsi işləri

14 Verilənlərdən hansı maliyyə və bank statistikasının vəzifələrinə aiddir

- ☐ fəsat və kredit axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq
☐ maliyyə və işçi axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq
☐ maddi və kredit axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq
☐ makler və kredit axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq
☒ maliyyə və kredit axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq

15 Verilənlərdən hansı maliyyə və bank statistikasının vəzifələrinə aiddir

- ☐ ölkənin maliyyə -dövrüyyə-cəmlənmə axınlarının statistik qiymətləndirilməsi
☐ ölkənin maliyyə-işçi qüvvəsi imkanlarının statistik qiymətləndirilməsi
☐ ölkənin kadr imkanlarının statistik qiymətləndirilməsi
☒ ölkənin maliyyə imkanlarının statistik qiymətləndirilməsi
☐ ölkənin maliyyə-əmək fəallığının imkanlarının statistik qiymətləndirilməsi

16 Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- ☐ idarəetmə orqanlarına nəzarət işləri
☐ tamamlama işləri
☐ təmizləmə işləri
☒ texniki işlər
☐ informasiyanın sabitliyinin təmin edilməsi işləri

17 Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- ☐ çoxillik işlər
☐ əlaqə işləri
☐ saxlama işləri
☒ metodoloji işlər
☐ əlaqəsizlik işləri

18 Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- ☐ ixtisasazaltma işləri
☐ yazı-nəşr və mühasibat işləri
☐ mühasibat işləri
☒ statistika işləri
☐ ixtisasartırma işləri

19 Verilənlərdən hansı maliyyə və bank statistikasının təşkili prinsiplərinə aiddir?

- ☐ statistika orqanlarının və dövlət idarəetmə sisteminin ayrılmaz əlaqəsizliyi
- ☐ statistika orqanlarının və dövlət idarəetmə sisteminin ayrılmaz əlaqəsinin olmaması
- ☐ statistika orqanlarının və dövlət idarəetmə sisteminin ayrılmaz əlaqəsi
- ☒ statistika orqanlarının və dövlət vergi orqanlarının ayrılmaz əlaqəsi
- ☐ statistika orqanlarının və dövlət idarəetmə sisteminin ayrılmaz əlaqəsinin zəifliyi

20 Verilənlərdən hansı maliyyə və bank statistikasının təşkili prinsiplərinə aiddir?

- ☐ təşkilati quruluşun və metodologiyanın vahidliyin uygunsuzluğu
- ☐ təşkilati quruluşun və metodologiyanın ayrılığı
- ☐ təşkilati quruluşun və metodologiyanın vəhdətsizliyi
- ☒ təşkilati quruluşun və metodologiyanın vahidliyi
- ☐ təşkilati quruluşun və metodologiyaya rəhbərlik edilməməsi

21 Statistik hesabatda kredit qalığı hansı sıra ilə verilir:

- ☐ hesablaşma sırası
- ☒ an dinamika sırası
- ☐ bölgü sırası
- ☐ kredit sırası
- ☐ məlumat sırası

22 Kredit subyektləri üzrə ssuda borcunun bölgüsünü xarakterizə etmək üçün hansı qruplaşdırmadan istifadə olunur:

- ☐ kredit təşkilatlarının etibarlılığına görə
- ☐ kredit növləri üzrə
- ☐ fəaliyyət növləri üzrə
- ☒ mülkiyyət formaları və təsərrüfat sahələri üzrə
- ☐ kreditin həcminə görə

23 Ssudanın hər hansı kateqoriyaya aid olmasının əsas meyarı hansıdır:

- ☐ kreditdən istifadə müddəti
- ☐ kreditin uzunmüddətliliyi
- ☐ kreditin qısamüddətliliyi
- ☒ kreditin hüquqi sənədləşdirilməsi
- ☐ təkrar qruplaşdırılmanın aparılması

24 Maliyyə - iqtisadi hesablamalardan (maliyyə riyaziyyatının standart hesablamalarından) hansı işlərdə istifadə edilir?

- ☐ pul vəsaitlərini əhaliyə mümkün vərəbər paylamaq üçün
- ☐ pul vəsaitlərinin yığılmasını artırmaq üçün
- ☐ pul vəsaitlərinin yerləşdirilməsinin mümkün variantlarına baxmamaq
- ☒ pul vəsaitlərinin yerləşdirilməsinin mümkün variantlarına baxmaq
- ☐ pul vəsaitlərinin yığılmasını azatmaq üçün

25 Maliyyə və bank statistikasında maliyyə riyaziyyatının (maliyyə-iqtisadi hesablamaların) standart xarakter daşıyan konkret hesablamalarından nə üçün istifadə edilir?

- ☐ pul vəsaitlərini əhaliyə mümkün vərəbər paylamaq üçün
- ☐ pul vəsaitlərinin yığılmasını artırmaq üçün
- ☐ pul vəsaitlərinin yerləşdirilməsinin mümkün variantlarına baxmamaq
- ☒ pul vəsaitlərinin yerləşdirilməsinin mümkün variantlarına baxmaq üçün
- ☐ pul vəsaitlərinin yığılmasını azatmaq üçün

26 Verilənlərdən hansı maliyyə və bank statistikasının metodlarına aiddir?

- ☐ dinamika sıralarının təhlili metodu, yaşların hərəkəti metodu
- ☐ indeks metodu, ziqzaqlılıq metodu
- ☐ dinamika sıralarının təhlili metodu, konkordasiya metodu
- ☒ dinamika sıralarının təhlili metodu, indeks metodu
- ☐ dinamika sıralarının təhlili metodu, sıralama metodu

27 Verilənlərdən hansı maliyyə və bank statistikasının təşkili prinsiplərinə aiddir?

- ☒ maliyyə statistikasına mərkəzləşdirilmiş rəhbərlik
- ☐ maliyyə statistikasına rəhbərlik edilməməsi
- ☐ maliyyə statistikasının ayrıca formalaşmasına rəhbərlik
- ☐ maliyyə statistikasının yerli orqanlarının əlaqəsizliyi
- ☐ maliyyə statistikasına mərkəzləşdirilməmiş rəhbərlik

28 Maliyyə və bank statistikasının ümumi metodoloji əsasını nə təşkil edir?

- ☐ əlaqəlilik metodu
- ☐ sosioloji metod
- ☐ məntiqi metod
- ☒ dialektik metod
- ☐ ardıcılılıq metodu

29 Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- ☐ sintez fəaliyyət
- ☐ [fərdi fəaliyyət
- ☐ ümumi fəaliyyət
- ☒ analitik fəaliyyət
- ☐ birgə fəaliyyət

30 Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- ☐ natamamlılıq işləri
- ☐ fərqlilik işləri
- ☐ daimi sabitlik işləri
- ☒ nəzarət işləri
- ☐ fərdilik işləri

31 Ölkədə rəsmi statistika xidmətini həyata keçirən qurum (təsisat) hansıdır

- ☐ Azərbaycan Respublikası kiçik sahibkarlıq statistiklərin təsisatı
- ☐ Azərbaycan Respublikası Statistika Assosiasiyası
- ☐ Azərbaycan Respublikası Dövlət Statistika Nazirliyi
- ☒ Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
- ☐ Azərbaycan Mühəsiblər Assosiasiyası

32 Verilənlərdən hansı maliyyə və bank statistikasının öyrəndiyi sahələrə aiddir?

- ☐ sığorta
- ☐ qiymətli kagızlar
- ☐ pul tədavülü
- ☒ bunların hamısı
- ☐ valyuta məzənnəsi

33 Maliyyə və bank sferasında baş verən hadisə və proseslərin səbəb-nəticə asılılığının kəmiyyət qanunauyğunluğunu öyrənən fənnə nə ad verirlər?

- ☐ sosiologiya
- ☐ sosial statistika
- ☐ bank statistikası
- ☒ maliyyə və bank statistikasısı
- ☐ iqtisadi statistika

34 Müəssisə və təşkilatların maliyyəsi statistikasının göstəricilər sisteminə bu göstəricilərdən hansı aid edilmir:

- ☐ debitor borcları
- ☐ rentabellik
- ☐ mənfəət
- ☒ kredit faizi
- ☐ dövryyə vəsaitləri

35 Maliyyə və bank statistikasısı ümumi halda nəyi öyrənir

- ☐ məcmu vahidini
- ☐ hadisələrin əlaqə və asılılıqları
- ☐ Pulun dəyərini müəyyən edən metodlar məcmusunu
- ☒ iqtisadiyyatda maliyyə, pul və kredit axınlarının hərəkəti ilə bağlı prosesləri
- ☐ statistik məcmu nu

36 Maliyyə-iqtisadi hesablaşmalar nədir:

- ☐ məlumat daşıyıcısı
- ☐ məcmu vahidi
- ☐ statistik məcmu
- ☒ Pulun dəyərini müəyyən edən metodlar məcmusu
- ☐ hadisələrin əlaqə və asılılıqları

37 Maliyyə statistikasının öyrənilmə obyekti nədir

- ☐ hadisələrin əlaqə və asılılıqları
- ☐ statistik məcmu
- ☐ məlumat daşıyıcısı
- ☒ maliyyə hadisə və prosesləri
- ☐ məcmu vahidi

38 Maliyyə statistikasının metodları necə qrupda birləşdirilir:

- ☐ 5.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 1.0

39 Maliyyə statistika predmetini nə təşkil edir:

- ☐ Maliyyə sahəsində baş verən hadisələrin əlaqə və asılılıqları məkan dəyişmələri
- ☐ Maliyyə sahəsində baş verən hadisələrin əlaqə və asılılıqları dinamikası
- ☐ Maliyyə sahəsində baş verən hadisələrin əlaqə və asılılıqları
- ☒ Maliyyə sahəsində baş verən hadisələrin kəmiyyət qanunauyğunluqları
- ☐ Maliyyə sahəsində baş verən hadisələrin əlaqə və asılılıqları inkişaf istiqamətləri

40 Yanvar ayına nisbətən mart ayında sosial sığorta fondundan müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətləri orta məbləğinin 15% artdığını, müavinətin ümumi məbləğinin 8% azaldığını bilərək müavinət alanların sayının dəyişməsinə müəyyənləşdirin

- ☐ dəyişməmişdir;
☐ 21% azalmışdır
☒ 20% azalmışdır
☐ 20% artmışdır
☐ 23% artmışdır

41 Əsas dövrə nisbətən cari dövrdə sosial sığorta fondundan müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin ümumi məbləğinin 10% artdığını, müavinət alanların sayının 15% azaldığını bilərək müavinətlər

- ☒ 29% artmışdır
☐ 22% artmışdır
☐ dəyişməmişdir%.
☐ 23% azalmışdır
☐ 29% azalmışdır

42 Əvvəlki ilin I rübünə nisbətən cari ilin müvafiq dövründə sosial sığorta fondundan müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətləri orta məbləğinin 3% artdığını, müavinət alanların sayının 3% azaldığını bilərək müavinətin ümumi məbləğinin dəyişməsinə müəyyənləşdirin

- ☐ 5.70%;
☐ 30.0%.
☐ 3.70%;
☒ 0.09%
☐ 0.90%;

43 : Baza ilində fiziki şəxsin ödədiyi gəlir vergisi 2870 p.v., gəlir vergisinin faiz dərəcəsi isə 14% təşkil etmişdir.Hesabat ilində fiziki şəxsin gəlirinin həcmi 20% azaldığını bilərək onun gəlirinin həcmi müəyyən edin:

- ☐ 20500.0
☐ 24600.0
☐ 574.0
☒ 16400.0
☐ 560.0

44 Baza ilində fiziki şəxsin ödədiyi gəlir vergisi 2870 p.v., gəlir vergisinin faiz dərəcəsi isə 14% təşkil etmişdir.Hesabat ilində fiziki şəxsin ödədiyi gəlir vergisinin həcmi 20% artdığını bilərək onun gəlirinin həcmi müəyyən edin: (Çəki: 1)

- ☐ 574.0
☐ 560.0
☒ 24600.0
☐ 3444.0
☐ 20500.0

45 Baza ilində fiziki şəxsin ödədiyi gəlir vergisi 2870 p.v., gəlir vergisinin faiz dərəcəsi isə 14% təşkil etmişdir.Hesabat ilində fiziki şəxsin gəlirinin həcmi 20% artdığını bilərək onun ödəyəcəyi verginin həcmi müəyyən edin: (Çəki: 1)

- ☐ 20500.0
☒ 3444.0
☐ 574.0
☐ 24600.0
☐ 560.0

46 Hesabat ilində ƏDV üzrə büdcə daxilolmalarının həcmi 12 mlrd.p.v. təşkil etmişdir.Əgər əlavə dəyər vergisi üzrə faiz dərəcəsi 15% təşkil edərsə, vergiyə cəlb olunan bazanın həcmi müəyyən edin:

- ☐ 180.0
☐ 18.0
☐ 1.8
☐ 37.0
☒ 80.0

47 Maliyyə Nazirliyinin məlumatlarına əsasən gələn ilin Dövlət büdcəsinin gəlirləri 50 mlrd. p.v., xərcləri isə bundan 8% çox olmalıdır. İqtisadi İnkişaf Nazirliyinin proqnozuna əsasən ÜDM-in həcmi 125 mlrd. p.v. olmalıdır. Büdcə kəsirinin büdcə gəlirlərində xüsusi çəkisini müəyyən edin.

- ☐ 0.112
☒ 0.08
☐ 0.4
☐ 0.074
☐ 0.032

48 Maliyyə Nazirliyinin məlumatlarına əsasən gələn ilin Dövlət büdcəsinin gəlirləri 50 mlrd. p.v., xərcləri isə bundan 8% çox olmalıdır. İqtisadi İnkişaf Nazirliyinin proqnozuna əsasən ÜDM-in həcmi 125 mlrd. p.v. olmalıdır. Büdcə kəsirinin ÜDM-də xüsusi çəkisini müəyyən edin. (

- ☐ 0.112
☐ 0.025
☒ 0.032
☐ 0.08
☐ 0.4

49 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 95% -i qədər olmuşdur. Əgər gəlirlərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, büdcə profisitinin ÜDM-də xüsusi çəkisini müəyyən edin: (Çəki: 1)

- ☐ 0.2
☒ 0.02
☐ 0.45
☐ 0.19
☐ 0.01

50 : Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 95% -i qədər olmuşdur. Əgər gəlirlərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, büdcə profisitinin həcmi müəyyən edin: (Çəki: 1)

- ☐ 19.0
☒ 1.0
☐ 2.0
☐ 45.0
☐ 20.0

51 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin gəlirləri xərclərinin 95% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, büdcə defisitinin ÜDM-də xüsusi çəkisini müəyyən edin: (Çəki: 1)

- ☐ 0.04
☒ 0.02
☐ 0.05
☐ 0.36
☐ 0.55

52 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin gəlirləri xərclərinin 95% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, gəlirlərin ÜDM-də xüsusi çəkisini müəyyən edin: (Çəki: 1)

- ☐ 1.35
☐ 0.6
☐ 0.05
☒ 0.38
☐ 0.55

53 Ölkənin maliyyə vəziyyətinin qənaətbəxş hesab olunması üçün dövlət büdcəsinin kəsirinin UDM-da xüsusi çəkisi hansı həddən çox olmamalıdır?

- ☐ 0.2
☐ 0.01
☐ 0.1
☒ 0.03
☐ 0.05

54 Büdcə gəlirinin 762.1 mln. dollar, o cümlədən vergi daxilolmalarının 689.4 mln. dollar, qeyri-vergi daxilolmalarının 58.9 mln. dollar, kapital əməliyyatlarından gəlirlərin 6.9 mln. dollar, əldə edilmiş rəsmi transfertlərin 6.9 mln. dollar olduğunu bilərək Büdcə gəlirində Kapital əməliyyatlarından daxil olan gəlirin payını hesablayın: (Çəki: 1)

- ☐ 7.9%;
☐ 86.0%;
☐ 89.9%;
☒ 0.9%;
☐ 90.5 %;

55 Büdcə gəlirinin 762.1 mln. dollar, o cümlədən vergi daxilolmalarının 689.4 mln. dollar, qeyri-vergi daxilolmalarının 58.9 mln. dollar, kapital əməliyyatlarından gəlirlərin 6.9 mln. dollar, əldə edilmiş rəsmi transfertlərin 6.9 mln. dollar olduğunu bilərək Büdcə gəlirində Qeyri-vergi daxilolmalarının xüsusi çəkisini hesablayın:

- ☒ 7.7%;
☐ 90.5 %;
☐ 86.0%;
☐ 89.9%;
☐ 7.9%;

56 Büdcə gəlirinin 762.1 mln. dollar, o cümlədən vergi daxilolmalarının 689.4 mln. dollar, qeyri-vergi daxilolmalarının 58.9 mln. dollar, kapital əməliyyatlarından gəlirlərin 6.9 mln. dollar, əldə edilmiş rəsmi transfertlərin 6.9 mln. dollar olduğunu bilərək Büdcə gəlirində vergi daxilolmalarının xüsusi çəkisini hesablayın: (Çəki: 1)

- ☐ 7.9%;
☐ 86.0%;
☐ 89.9%;
☒ 90.5 %;
☐ 7.7%;

57 Büdcə statistikasında xərc maddələri nə üzrə təsnifatlaşdırılır? (

- ☐ Ümumi daxili məhsul üzrə.
☐ Yalnız İqtisadi kateqoriya üzrə;
☐ Yalnız Funksional təyinatı üzrə;
☒ İqtisadi kateqoriya və funksional təyinatı üzrə
☐ Büdcə gəliri üzrə;

58 2010-cu ildə dövlətin büdcə gəliri 232.7 mln. dollar, 2011 -ci ildə isə 257.1 mln. dollar olmuşdur. Bu məlumatlara əsasən 2010-cu ilə nisbətən 2011-ci ildə büdcə gəlirinin nisbi ifadədə dəyişməsini hesablayın; (Çəki

- ☐ 24.8 mln. dollar;
- ☐ 11.6%;
- ☐ 10.8%;
- ☒ 10.5%;
- ☐ 24.4 mln. Dollar

59 2010-cu ildə dövlətin büdcə gəliri 232.7 mln. dollar, 2011 -ci ildə isə 257.1 mln. dollar olmuşdur. Bu məlumatlara əsasən 2010-cu ilə nisbətən 2011-ci ildə büdcə gəlirinin mütləq ifadədə dəyişməsinə hesablayın :

- ☐ 257.1 mln. Dollar
- ☐ 26.0 mln. dollar;
- ☐ 24.8 mln. Dollar
- ☒ 24.4 mln. Dollar
- ☐ 489.8 mln. Dollar

60 2011-ci ilə nisbətən 2012-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 400 mln. manat artmışdır. Bu artımın 30%-i vergi bazasının dəyişməsi hesabına olmuşdur. Vergi dərəcəsinin dəyişməsi hesabına vergi daxilolmalarının məbləğini hesablayın (Çəki: 1)

- ☐ 30%.
- ☐ 35%;
- ☐ 120 mln. Manat
- ☒ 280 mln. Manat
- ☐ 370 mln. Manat

61 Sual: Ötən ildə ümumi dövlət borcunun 11.5 mlrd. manat, xarici dövlət borcunun 7.5 mlrd manat olduğunu bilərək xarici dövlət borcunun xüsusi çəkisini hesablayın (Çəki: 1)

- ☐ 55.2%.
- ☐ 6.5%;
- ☐ 0.065;
- ☒ 65.2%
- ☐ 201%;

62 Aşağıdakı şərti məlumatlar əsasında ilin sonuna Pensiya fondunun vəsaitlərinin həcmi balans qaydası ilə hesablayın. 1. hesabat dövrünün əvvəlinə vəsaitlərin həcmi 15 mln. manat 2. il ərzində daxil olmaların həcmi – 5 , 4 mln manat 3. il ərzində xərclənmiş vəsaitlərin məbləği – 4,2 mln manat

- ☐ 50 mln manat
- ☐ 12, 3 mln manat
- ☐ 24, 6 mln manat
- ☒ 16,2 mln manat
- ☐ 49, 6 manat

63 Verilənlərdən hansı mövcud təsnifata görə büdcə xərclərinin qruplaşdırılması əlamətlərinə aid deyil? (

- ☐ hamısı
- ☐ iqtisadi
- ☐ funksional
- ☒ ictimai
- ☐ təsisat

64 verilənlərdən hansı büdcə təsnifatının ümumi sxemində əks olunmayıb? (Çəki: 1)

- ☐ dövlət borcu
- ☐ büdcə xərcləri
- ☐ büdcə maliyyələşdirilməsi
- ☒ büdcənin orta illik məbləği

☐ Bütçə gəlirləri

65 Maliyyə Nazirliyinin məlumatlarına əsasən gələn ilin Dövlət büdcəsinin gəlirləri 50 mlrd. p.v., xərcləri isə bundan 8% çox olmalıdır. İqtisadi İnkişaf Nazirliyinin proqnozuna əsasən ÜDM-in həcmi 125 mlrd. p.v. olmalıdır. Belə olan halda dövlətin maliyyə vəziyyətini qənaətbəxş hesab etmək olarmı: (Ç

- ☐ Bu neft gəlirlərindən asılı olaraq müəyyən edilə bilər.
- ☐ Olar ---bütçə kəsirinin gəlirlərdə xüsusi çəkisi 8%-dir;
- ☐ Olmaz---bütçə kəsirinin ÜDM-də xüsusi çəkisi normalar daxilindədir;
- ☒ Xeyir---bütçə kəsirinin ÜDM-də xüsusi çəkisi normalar daxilində deyil
- ☐ Olar ---bütçə kəsirinin xərclərdə xüsusi çəkisi 7,4 %-dir;

66 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 95% -i qədər olmuşdur. Əgər gəlirlərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, xərclərin həcmi müəyyən edin: (Çəki: 1)

- ☐ 5.0
- ☐ 38.0
- ☐ 47.5
- ☒ 19.0
- ☐ 55.0

67 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 95% -i qədər olmuşdur. Əgər gəlirlərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, xərclərin ÜDM-də xüsusi çəkisini müəyyən edin: (Çəki: 1)

- ☐ 1.35
- ☐ 0.6
- ☐ 0.05
- ☒ 0.38
- ☐ 0.55

68 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin gəlirləri xərclərinin 95% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, bütçə defisitinin həcmi müəyyən edin: (Çəki: 1)

- ☐ 45.0
- ☐ 20.0
- ☐ 2.0
- ☒ 1.0
- ☐ 19.0

69 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin gəlirləri xərclərinin 95% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, gəlirlərin həcmi müəyyən edin

- ☐ 20.0
- ☐ 60.0
- ☐ 5.0
- ☒ 19.0
- ☐ 90.0

70 Bütçədən kənar fondlar bu məsələləri həll etməyə imkan verir:

- ☐ xarici dövlətlərdə daxil olmaqla, tərəf müqavillərinə borclar (kreditlər) vermək
- ☐ xüsusi mənbələr hesabına təbiəti mühafizə tədbirlərinin maliyyələşdirilməsini təmin etmək;
- ☐ yerli müəssisələri maliyyələşdirmək, subsidiyalaşdırma və kreditləşdirmə vasitəsilə istehsal prosesinə təsir etmək;
- ☒ bunların hamısını;

- ☐ pensiya, yardım ödəniləmsi yolu ilə əhaliyə sosial xidmətlər göstərmək. Bütövlükdə sosial infrastrukturun subsidii-yalaş-dırmasını və maliyyələşdirilməsini həyata keçirmək;

71 Bütəcə xərclərinin təsisat (icracı) əlaməti üzrə qruplaşdırılması bu:

- ☐ Vəsaitlərin konkret icraçılar üzrə silinməsinə əks etdirməyə imkan verir
☐ Vəsaitlərin konkret gəlir üzrə bölgüsünü əks etdirməyə imkan verir;
☐ Vəsaitlərin konkret icraçılar üzrə xərclənməsini əks etdirməyə imkan ve
☒ Vəsaitlərin konkret icraçılar üzrə bölgüsünü əks etdirməyə imkan verir;
☐ Vəsaitlərin konkret iştirakçılar üzrə bölgüsünü əks etdirməyə imkan verir

72 Xərclərin iqtisadi qruplaşdırılması bu:

- ☐ Xərclərin konkret əlamətlər üzrə müfəssəl maliyyələşmə imkanlarını aşkar etməyə imkan verir;
☐ Dövlətin iqtisadi proqramlarını həyata keçirməyə imkan verir;
☐ Xərclərin konkret əlamətlər üzrə müfəssəl bölgüsünü imkanlarını təmin etmir
☒ Xərclərin konkret əlamətlər üzrə müfəssəl bölgüsünü əldə etməyə imkan verir
☐ Xərclərin konkret əlamətlər üzrə maliyyələşmə mənbələrini aşkar etməyə imkan verir;

73 Xərclərin funksional quruluşu bu

- ☐ dövlətin həyata keçirdiyi əsas funksiyalarla bağlı xərclərin gəlirdən asılılığı maddələrindən ibarətdir;
☐ dövlətin həyata keçirdiyi əsas funksiyalarla bağlı gəlir maddələrindən ibarətdir
☐ büdcənin icrası baxımından vahid yanaşma imkanlarını təmin edir;
☒ dövlətin həyata keçirdiyi əsas funksiyalarla bağlı xərc maddələrindən ibarətdir
☐ dövlətin həyata keçirdiyi əsas funksiyalarla bağlı strateji maddələrindən ibar

74 Dövlət büdcəsinin xərclərinin təsnifatı bu əlamətlər üzrə aparılır:

- ☐ Funksional, təsisat, sosial;
☒ Funksional, təsisat, iqtisadi
☐ Funksional, sosial, iqtisadi
☐ Funksional, bələdiyyə, iqtisadi
☐ Funksional, təsisat, iqtisadi, sosial

75 Ümumi şəkildə büdcə təsnifatı necə həyata keçirilir

- ☐ Büdcə gəlirləri, büdcə xərcləri, büdcənin maliyyələşdirilməsi, iqtisadi;
☐ Büdcə gəlirləri, büdcə xərcləri, təsisat, dövlət borcu;
☒ Büdcə gəlirləri, büdcə xərcləri, büdcənin maliyyələşdirilməsi, dövlət borcu
☐ Büdcə gəlirləri, funksional, büdcənin maliyyələşdirilməsi, dövlət borcu
☐ Büdcə defisiti, büdcə xərcləri, büdcənin maliyyələşdirilməsi, dövlət borcu

76 Vergi daxil olmalarının həcmnin dəyişilməsinə təsir edən amillər hansıdır: (Çəki: 1)

- ☐ Vergi bazası, vergi ödənişi
☒ Vergi bazası, Vergi dərəcəsi
☐ Aksiz, rüsum, dəbbə
☐ Vergi dərəcəsi, vergi məbləği
☐ Gəlir, mənfəət, dövryyə

77 Vergi məcəlləsinə uyğun olaraq ölkəmizdə dövlət vergilərinin sayı neçədir: (Çəki: 1)

- ☐ On altı
☒ Doqquz
☐ Yeddi
☐ On
☐ On səkkiz

78 Dövlətin maliyyə-pul-kredit siyasətinin infor-masiya bazasının təşkil edir? (Çəki: 1)

- ☒ Maliyyə və bank statistikas;
- ☐ Rabitə statistikas;
- ☐ Müəssisə və təşkilatların maliyyəsi statistikas
- ☐ İncəsənət statistikas;
- ☐ Səhiyyə və bank statistikas;

79 Maliyyə statistikasının əsasını və ən əsas bölməsini nə təşkil edir?

- ☒ Dövlət büdcəsi statistikas
- ☐ Müəssisə və təşkilatların maliyyəsi statistikas
- ☐ Bələdiyyə maliyyəsi statistikas;
- ☐ Səhiyyə və bank statistikas
- ☐ Rabitə statistikas;

80 Dövlət hakimiyyəti orqanlarının nöqteyi nəzətidən vergilər təsnifatlaşdırılır

- ☒ Ümumdövlət, regional, yerli;
- ☐ Sahibkar, müftəxor, dilənçi;
- ☐ Personal, real, progressiv;
- ☐ Birbaşa, dolayısı;
- ☐ Ümumdövlət, regional, yerli, səviyyəli

81 Vergi sistemi bu: (

- ☐ Rüşumlar sistemidir;
- ☐ Gömrük rüşumları sistemidir;
- ☐ Vergilər sistemidir;
- ☒ Bunların hamısını birləşdirən sistemdir
- ☐ Yığımlar sistemidir;

82 Dövlətin kredit əməliyyatlarının səmərəliliyi hansı göstərici ilə müəyyən edilir: (Çəki: 1)

- ☒ Daxilolmaların xərclərə olan nisbəti ilə;
- ☐ Verilmiş kreditin həcmnin ödənilmiş faizlərin məbləğinə nisbəti kimi
- ☐ Daxilolmaların UDM-in həcminə nisbəti kimi;
- ☐ Daxilolma məbləğinin ödənilmiş borcun məbləğinə olan nisbəti kimi
- ☐ Daxilolmaların faiz gəlirinə nisbəti kimi;

83 Bünlardan hansı büdcə təsnifatına aiddir

- ☐ Büdcə xərclərinin iqtisadi təsnifatı
- ☐ AR-nın xarici borclarının təsnifatı;
- ☐ Büdcə gəlirlərinin təsnifatı
- ☐ Xarici maliyyələşdirmə mənbələrinin təsnifatı
- ☒ Sadalananların hamısı.

84 Defisit dedikdə nə başa düşülür:

- ☒ Budcə xərclərinin gəlirini üstələməsi
- ☐ UDM-in artım sürəti
- ☐ Dövlət borcunun azalması
- ☐ Büdcə xərclərinin gəlirdən çox olması
- ☐ Büdcə gəlirinin çatışmamazlığı

85 Defisit bu: (

- ☐ Normadan az olan mənfəətdir;
- ☐ Büdcə gəlirlərinin xərcdən aşağı olmasıdır;
- ☐ Maliyyə çatışmamazlığıdır;

- ☐ Material vəsaitlərinin çatışmamazlığıdır
☒ Bütçənin gəlir və xərcləri arasında yaranan fərkdir

86 Profisit dedikdə nə başa düşülür

- ☐ Maliyyə çatışmamazlığıdır
☐ Material vəsaitlərinin çatışmamazlığıdır;
☐ Normadan çox olan mənfəətdir;
☒ Bütçənin gəlir və xərcləri arasında yaranan fərkdir
☐ Bütçə gəlirlərinin xərcdən aşağı olmasıdır

87 Profisit bu:

- ☐ Bütçə gəlirlərinin xərcdən aşağı olmasıdır
☐ Normadan çox olan mənfəətdir;
☐ Material vəsaitlərinin çatışmamazlığıdır;
☐ Maliyyə çatışmamazlığıdır;
☒ Bütçənin gəlir və xərcləri arasında yaranan fərkdir

88 Aşağıdakı şərti məlumatlara əsasən 2010-cu ilin bütçə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisini hesablayın(mln. dollar):

Göstəricilər	2010-cu il
1. Bütçə gəliri	599.2
2. Bütçə xərcləri	682.0
3. Ümumi daxili məhsul	4182

- ☒ 2.0%;
☐ 10.8%;
☐ 10.5%;
☐ 2.5%;
☐ 3.0%;

89 Aşağıdakı şərti məlumatlara əsasən 2010-cu ilin bütçə kəsirini hesablayın(mln. dollar):

Göstəricilər	2010-cu il
1. Bütçə gəliri	599.2
2. Bütçə xərcləri	682.0
3. Ümumi daxili məhsul	4182

- ☐ 24.4 mln. dollar
☐ 105.7 mln. dollar
☒ -82.8 mln. dollar;
☐ -90.7 mln. dollar
☐ 24.8 mln. dollar

90 Aşağıdakı şərti məlumatlara əsasən 2010-cu ilin bütçə xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisini hesablayın(mln. dollar):

Göstəricilər	2010-cu il
1. Bütçə gəliri	599.2
2. Bütçə xərcləri	682.0
3. Ümumi daxili məhsul	4182

- ☒ 16.3%;
☐ 16.0%;
☐ 10.5%;
☐ 10.8%;

☐ 14.3%;

91 Aşağıdakı şərti məlumatlara əsasən 2010-cu ilin büdcə gəlirinin ümumi daxili məhsulda xüsusi çəkisini hesablayın

Göstəricilər	2010-cu il
1. Büdcə gəliri	599.2
2. Büdcə xərcləri	682.0
3. Ümumi daxili məhsul	4182

☐ 10.5%;

☒ 14.3%;

☐ 15.0%;

☐ 10.8%;

☐ 16.0%;

92 Vergi bazasının həcmnin dəyişməsi hesabına büdcəyə əlavə daxilolmaların xüsusi çəkisi aşağıdakı kimi hesablanır:

☐ i

$$\Delta BB_{\text{v.daxl.}} = \frac{\Delta BD_{\text{v.daxl.}}}{\Delta BB} 100$$

☐ u

$$\Delta VD_{\text{v.daxl.}} = (VD_1 + VD_0) VB_1$$

☒ a

$$\Delta BB_{\text{v.daxl.}} = \frac{\Delta BD_{\text{v.daxl.}}}{\Delta BD} 100$$

☐ j

$$\Delta BB_{\text{v.daxl.}} = \frac{\Delta BB_{\text{v.daxl.}}}{\Delta BD} 100$$

93 Vergi dərəcəsinin kəmiyyətinin dəyişməsi hesabına büdcəyə əlavə daxilolmaların xüsusi çəkisi aşağıdakı kimi hesablanır

☐ y

$$\Delta VD_{\text{v.daxl.}} = (VD_1 + VD_0) VB_1$$

☐ u

$$\Delta BB_{\text{v.daxl.}} = \frac{\Delta BB_{\text{v.daxl.}}}{\Delta BD} 100$$

☐ g

$$\Delta BB_{\text{в.д.р.}} = \frac{\Delta BД_{\text{в.д.р.}}}{\Delta BB} \cdot 100$$

☒ a

$$\Delta BB_{\text{в.д.р.}} = \frac{\Delta BД_{\text{в.д.р.}}}{\Delta BД} \cdot 100$$

94 Vergi bazasının dəyişməsi hesabına vergi daxilolma-larının həcmnin mütləq dəyişməsi:

☒ a

$$\Delta VD_{\text{в.баз.}} = (BE_1 - BE_0) BД_0$$

☐ n

$$\Delta VD_{\text{в.д.р.}} = (VD_1 - VD_0) BE_1$$

☐ e

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{\text{в.д.р.}} + \Delta VD_{\text{в.баз.}}$$

☐ g

$$\Delta VD_{\text{в.д.р.}} = (VD_1 + VD_0) BE_1$$

95 Vergi dərəcəsinin dəyişməsi hesabına vergi daxil-olma-larının həcmnin mütləq dəyişməsi: (

☐ b

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{\text{в.д.р.}} + \Delta VD_{\text{в.баз.}}$$

☒ a

$$\Delta VD_{\text{в.д.р.}} = (VD_1 - VD_0) BE_1$$

☐ g

$$\Delta VD_{\text{в.д.р.}} = (VD_1 + VD_0) BE_1$$

☐ f

$$\Delta VD = VD_1 - VD_0 = \Delta VD_{\text{в.д.р.}} - \Delta VD_{\text{в.баз.}}$$

96 Vergi dərəcəsi və vergi bazasının kəmiyyətinin dəyişməsi hesabına vergi daxilolmalarının həcmində dəyişməsi belə müəyyən olunur:

☐ h

$$\Delta VD = VD_1 - VD_0 = \Delta VD_{v.dap.} - \Delta VD_{v.baz.}$$

☒ a

$$\Delta VD = VD_1 - VD_0 = \Delta VD_{v.dap.} + \Delta VD_{v.baz.}$$

☐ b

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{v.dap.} + \Delta VD_{v.baz.}$$

☐ m

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{v.dap.} + \Delta VD_{v.baz.}$$

97 Verilmiş şərti məlumatlar əsasında Pensiya fondunun ilin axırına vəsaitlərinin həcmi balans qaydası ilə hesablayın. 1. hesabat dövrünün əvvəlinə vəsaitlərin həcmi 150 mln. manat 2. il ərzində daxilolmaların həcmi – 44 mln manat 3. il ərzində xərclənmiş vəsaitlərin məbləği – 38 mln manat

- ☐ 24 mln manat
- ☐ 144 mln manat
- ☐ 68 mln manat
- ☐ 123 mln manat
- ☒ 156 mln manat

98 ABŞ-ın X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarının həcmi 20% artaraq 5.600 mlrd. dollar olmuşdur. Bu istiqamətlər üzrə vergidaxilolmaların artım sürətini faizlə hesablayın.

- ☒ 120
- ☐ 180
- ☐ 80
- ☐ 20
- ☐ 12

99 ABŞ-ın X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarının həcmi 20% artaraq 5.600 mlrd. dollar olmuşdur. Bu istiqamətlər üzrə vergidaxilolmaların nisbi artımı faizlə hesablayın.

- ☐ 180
- ☒ 20
- ☐ 12
- ☐ 120
- ☐ 80

100 ABŞ-ın X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarının həcmi 20% artaraq 5.600 mlrd. dollar olmuşdur. Bu artımın 70%-i

vergi dərəcəsinin dəyişməsi hesabına olmuşdur. Bu artımda vergi dərəcəsinin dəyişməsi hesabına vergi daxilolmalarının məbləğini hesablayın (mlrd.dollarla)

- ☐ 3920
- ☐ 933
- ☐ 1120
- ☐ 280
- ☒ 784

101 ABŞ-ın X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 20% artaraq 5. 600 mlrd. dollar olmuşdur. Bu artımın 70%-i vergi dərəcəsinin dəyişməsi hesabına olmuşdur. Bu artımda vergi bazasının dəyişməsi hesabına vergi daxilolmalarının məbləğini hesablayın (mlrd.dollarla)

- ☐ 1120
- ☐ 3920
- ☐ 933
- ☐ 653
- ☒ 336

102 ABŞ-ın X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 20% artaraq 5. 600 mlrd. dollar olmuşdur. Mütləq artım nə qədər olmuşdur(mlrd.dollarla)?

- ☐ 4500
- ☐ 4667
- ☒ 1120
- ☐ 933
- ☐ 4480

103 ABŞ-ın X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 20% artaraq 5. 600 mlrd. dollar olmuşdur. 2014-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi nə qədər olmuşdur (mlrd.dollarla)

- ☒ 4667
- ☐ 7500
- ☐ 1500
- ☐ 1120
- ☐ 4500

104 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 96% -i qədər olmuşdur.Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 60 mlrd. manat olarsa, gəlirlərin həcmi müəyyən edin(mlrd.manatla):

- ☐ 20
- ☐ 24
- ☐ 4
- ☐ 19
- ☒ 25

105 A ölkəsində cari ildə ümumi dövlət borcunun 18 mlrd. p.v., xarici dövlət borcunun isə bundan 6 dəfə az olduğu məlum olmuşdur. Xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisini hesablayın(faizlə)

- ☐ 4,5
- ☐ 2,5
- ☒ 16,7
- ☐ 12,6

☐ 1,8

106 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 96% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 60 mlrd. manat olarsa, gəlirlərin həcmi ÜDM-dəki xüsusi çəkisini müəyyən edin(faizlə):

- ☒ 41,67
☐ 40
☐ 40,66
☐ 24
☐ 19

107 Aşağıdakı şərti məlumatlara əsasən hesabat dövründə dövlət büdcəsinin xərcləri gəlirlərinin 96% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 60 mlrd. manat olarsa, büdcə profisitinin həcmi büdcə gəlirlərindəki xüsusi çəkisini tapın(faizlə):

- ☐ 25
☐ 60
☐ 1
☐ 8
☒ 4

108 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 96% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 60 mlrd. manat olarsa, büdcə profisitinin həcmi hesablayın(mlrd.manatla):

- ☐ 4
☒ 1
☐ 20
☐ 25
☐ 3

109 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İl ərzidə daxilolmaları ilə xərclənmiş pul vəsaitlərinin saldosunun fondun vəsaitlərinin orta illik həcmindəki xüsusi çəkisini hesablayın(faizlə): 1)İlin əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 440 milyon dollar 2)İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 490 milyon dollar 3)İl ərzidə daxil olan pul vəsaitlərinin məbləği- 94 milyon dollar

- ☐ 34,5
☐ 19,18
☒ 10,75
☐ 4,5
☐ 21,36

110 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İl ərzidə xərclənmiş pul vəsaitlərinin məbləğinin fondun vəsaitlərinin orta illik həcmindəki xüsusi çəkisini hesablayın(faizlə): 1)İlin əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 440 milyon dollar 2) İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 485 milyon dollar 3) İl ərzidə daxil olan pul vəsaitlərinin məbləği- 95 milyon dollar

- ☐ 20
☐ 10,3
☐ 11,4
☒ 10,8
☐ 12

111 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun illik daxilolmalarının həcmi fondun ümumi vəsaitlərinin orta illik həcmindəki xüsusi çəkisini tapın(faizlə): d) İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 340 milyon dollar e) İl ərzidə xərclənmiş pul vəsaitlərinin məbləği- 65 milyon dollar f) illik daxilolmalarının həcmi- 82 milyon dollar

- ☐ 26
☐ 24,1
☐ 5
☒ 24,7
☐ 25,4

112 ABŞ-ın X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 600 mlrd. dollar artmışdır. Bu artımın 75%-i vergi dərəcəsinin dəyişməsi hesabına olmuşdur. Vergi bazasının dəyişməsi hesabına vergi daxilolmalarının məbləğini hesablayın (mlrd.dollarla)

- ☐ 750
☐ 280
☐ 450
☐ 100
☒ 150

113 A ölkəsində cari ildə ümumi dövlət borcunun 18 mlrd. p.v., xarici dövlət borcunun isə bunun 25% həcmində olduğu məlum olmuşdur. Xarici dövlət borcunun həcmi hesablayın(mlrd.p.v-lə)

- ☐ 18
☐ 22,5
☒ 4,5
☐ 1,8
☐ 3,6

114 Verilənlərdən hansı mövcud təsnifata görə büdcə xərclərinin quruluşlandırılması əlamətlərinə aid deyil?

- ☐ funksional
☒ irrasional
☐ iqtisadi
☐ təsisat
☐ hamısı

115 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İl ərzidə daxilolmaları ilə xərclənmiş pul vəsaitlərinin saldosunu hesablayın(milyon dollarla): 1)İlin əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 440 milyon dollar 2)İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 485 milyon dollar 3)İl ərzidə daxil olan pul vəsaitlərinin məbləği- 95 milyon dollar

- ☐ 345
☐ 390
☒ 45
☐ 65
☐ 145

116 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İl ərzidə xərclənmiş pul vəsaitlərinin məbləğini hesablayın(milyon dollarla): 1) İlin əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 440 milyon dollar 2) İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 485 milyon dollar 3) İl ərzidə daxil olan pul vəsaitlərinin məbləği- 95 milyon dollar

- ☐ 95
☒ 50
☐ 80
☐ 440
☐ 45

117 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İlin əvvəlinə fondun pul vəsaitlərinin həcmi hesablayın(milyon dollarla): a) İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 340 milyon dollar b) İl ərzidə xərclənmiş pul vəsaitlərinin məbləği- 65 milyon dollar c) illik daxilolmalarının həcmi- 82 milyon dollar

- ☐ 275
☐ 422
☐ 405
☒ 323
☐ 487

118 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun illik daxilolmalarının həcmi hesablayın(milyon dollarla): a. İlin əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 240 milyon dollar b. İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 278 milyon dollar c. İl ərzində xərclənmiş pul vəsaitlərinin məbləği- 45 milyon dollar

- ☐ 473
☐ 563
☐ 233
☒ 83
☐ 285

119 Firmanın illik balans mənfəətinin həcmi 4,6 mln manat, məhsul satışından mənfəəti 2,9 mln manat, əsas fondların satışından əldə edilən mənfəətin isə 1, 3 mln manat olduğu məlum olmuşdur. Satışdan kənar əməliyyatlardan mənfəətin həcmi tapın

- ☐ 8, 8 mln manat
☐ 3, 0 mln manat
☐ 0 manat
☒ 0,4 mln manat
☐ 6, 2 mln manat

120 : D firması üzrə kapitalının ümumi həcmi 40 000 manat, kapitalın ümumi dövriyyə əmsalının 30 %, dövriyyə vəsaitlərinin orta qalığının isə 4000 manat olduğunu bilərək, dövriyyə vəsaitlərinin dövr etmə əmsalını tapın.

- ☐ 10.0
☐ 0.1
☐ 0.3
☒ 3.0
☐ 16.0

121 Müəssisənin kapitalının ümumi həcmi 410 000 manat, məhsul satışından daxilolmalar isə bunun $\frac{1}{4}$ nisbətində olduğu müəyyənləşdirilmişdir. Kapitalın ümumi dövriyyə əmsalını tapın.

- ☐ 4.0
☐ 0.75
☐ 1.25
☒ 0.25
☐ 0.5

122 Firma üzrə satılmış məhsulun rentabelliyyəsinin 66 %, məhsul istehsalına çəkilən xərclərin həcmi 48 000 manat olduğu bəlli olmuşdur. Məhsul satışından mənfəəti hesablayın

- ☐ 0.34
☐ 72 720 manat
☐ 72 000 manat
☒ 31 680 manat
☐ 72 720 manat

123 Müəssisə üzrə ümumi üntabelliyyənin səviyyəsinin 40 %, əsas fondların orta illik dəyərinin isə 40 000 manat olduğu məlum olmuşdur. Balans mənfəətin həcmi tapın. (Çəki: 1)

- ☐ 50 000 manat
☒ 16 000 manat

- ☐ 8 000 manat
- ☐ 50 000 manat
- ☐ 100 000 manat

124 : A müəssisəsi üzrə məhsul satışından mənfəətin 4 000 manat, digər maddi dəyərlərin satışından gəlirin 2 500 manat, satışdan kənar əməliyyatlardan mənfəətinin həcmi 2000 manat olduğunu bilərək balans mənfəətinin həcmi tapın. əsas fondların orta illik dəyərinin 25 000 manat olduğunu bilərək müəssisənin ümumi rentabelliğini tapın.

- ☐ 0.18
- ☐ 2,94
- ☐ 33 500 manat
- ☒ 0.34
- ☐ 0.66

125 Kiçik müəssisə üzrə istehsal edilən məhsulun əsas və cari dövrdə vahidinin məsrəfi uyğun olaraq 16 və 15 manat, buraxılış həcmi isə müvafiq olaraq 5 000 və 6 500 ədəd olduğu məlum olmuşdur. Məhsul istehsalının məsrəfinin dəyişməsi hesabına mənfəətin dəyişməsinə təsirini hesablayın.

- ☐ 356 500 manat
- ☐ 15 500 manat
- ☐ 11 500 manat
- ☒ 6 500 manat
- ☐ 20 000 manat

126 : A firması üzrə məhsulun əsas və cari dövrdə vahidinin qiymətinin uyğun olaraq 24 və 28 manat, buraxılış həcmi isə müvafiq olaraq 10 000 və 9 500 ədəd olduğu məlum olmuşdur. Satış qiymətinin dəyişməsi hesabına mənfəətin dəyişməsinə təsirini hesablayın.

- ☐ 22 000 manat
- ☐ 20 000 manat
- ☐ 40 000 manat
- ☒ 38 000 manat
- ☐ 14 000 manat

127 : F müəssisəsi üzrə məhsul satışından mənfəətin 44 000 manat, digər maddi dəyərlərin satışından gəlirin 12 500 manat, satışdan kənar əməliyyatlardan mənfəətinin həcmi 4400 manat olduğunu bilərək balans mənfəətinin həcmi tapın.

- ☐ 27 000 manat
- ☐ 27 100 manat
- ☐ 35 900 manat
- ☒ 60 900 manat
- ☐ 22 700 manat

128 B firması üzrə balans mənfəəti 25 600 manat, məhsul satışından mənfəətin 12 400 manat, digər maddi dəyərlərin satışından gəlirin 6 200 manat olduğunu bilərək satışdan kənar əməliyyatlardan mənfəətinin həcmi tapın.

- ☐ 14 000 manat
- ☐ 44 200 manat
- ☐ 31 800 manat
- ☒ 7 000 manat
- ☐ 18 600 manat

129 A müəssisəsinin istehsal etdiyi məhsulun vahidinin qiymətinin 15 manat, cəkilən məsrəfin 9 manat, buraxılış həcmi isə 2400 ədəd olduğunu bilərək məhsul satışından mənfəəti hesablayın

- ☐ 50 000 manat

- ☐ 57 600 manat
- ☐ 14 000 manat
- ☒ 14400 manat
- ☐ 6400 manat

130 Hesabat ilində müəssisə üzrə dövriyyə vəsaitlərinin təhkim olunma əmsalının 0,05 olduğunu bilərək , dövretmə əmsalını hesablayın

- ☐ 5.0
- ☐ 50.0
- ☐ 10.0
- ☒ 20.0
- ☐ 0.95

131 R üb ərzində dövrlərin sayı 3 olarsa dövriyyə vəsaitlərinin bir dövriyyəsinin orta müddətini hesablayın?

- ☐ 60.0
- ☐ 90.0
- ☐ 80.0
- ☒ 30.0
- ☐ 9.0

132 Müəssisənin cəmi kapitalının həcmi 20 milyaon, il ərzində məhsul satışından daxilolmaların ümumi məbləğinin isə bundan 20% az olduğunu bilərək kapitalın rentabelliği göstəricisini faizlə hesablayın

- ☐ 100.0
- ☐ 40.0
- ☐ 50.0
- ☒ 80.0
- ☐ 125.0

133 Məhsul satışından əldə edilən mənfəətin həcmi 58 min manat, satılmış məhsulun rentabelliğinin faiz göstəricisinin 250 olduğunu bilərək müəssisə üzrə məhsul istehsalına çəkilən xərclərin ümumi məbləğini hesablayın.

- ☐ 116 min
- ☐ 290 min
- ☐ 145 min
- ☒ 23,2min
- ☐ 46,4 min

134 : Dövriyyə vəsaitlərinin dövretmə əmsalının 2 olduğunu bilərək müəssisə üzrə hesabat ilinin II rübü üçün dövriyyə vəsaitlərinin bir dövriyyəsinin orta müddətini hesablayın.

- ☐ 20.0
- ☐ 180.0
- ☐ 25.0
- ☒ 45.0
- ☐ 120.0

135 Aşağıdakı şərti məlumatlar əsasında müəssisə üzrə cari aktivlərin həcmi müəyyənəldir. 1. Qısamüddətli borcların ümumi məbləği – 6 milyon manat 2. Cari likvidlik əmsalı – 0,25

- ☐ 5.75
- ☐ 6.25
- ☒ 1.5
- ☐ 15.0
- ☐ 24.0

136 Aşağıdakı şərti məlumatlar əsasında müəssisə üzrə ilin I rübü üçün kreditlərin bir dövryyəsinin müddətini hesablayın. 1. Məhsul satışından daxilolmaların həcmi – 12 mln. manat 2. Kreditlərin ümumi məbləği – 4 mln. manat

- ☐ 20.0
- ☐ 270.0
- ☐ 180.0
- ☐ 40.0
- ☒ 30.0

137 Aşağıdakı şərti məlumatlar əsasında məhsul vahidinin qiymətini hesablayın 1. Məhsul satışından mənfəət – 25000 man 2. Məhsulun həcmi – 1250 man 3. Məhsul vahidinin istehsal məsrəfi – 11 man

- ☐ 14.0
- ☐ 19.0
- ☐ 23.0
- ☒ 31.0
- ☐ 26.0

138 Müəssisə üzrə aşağıdakı şərti məlumatlar verilib 1. Şəxsi kapitalın həcmi-8 mln.man. 2. Əsas kapitalın ümumi həcmi – 6 mln. man. Investisiyalaşdırma göstəricisini tapın

- ☐ 7.5
- ☐ 2.0
- ☐ 48.0
- ☒ 1.33
- ☐ 0.75

139 Dövryyə vəsaitlərin dövretmə əmsalının 4 olduğunu bilərək müəssisə üzrə təhkimolunma əmsalını hesablayın

- ☐ 4.25
- ☐ 2.0
- ☐ 0.4
- ☒ 0.25
- ☐ 40.0

140 Səhmdar cəmiyyətin aktivlərinin ümumi məbləğindən onun öhdəliklərin məbləğini çıxdıqda alınan göstərici hansıdır?

- ☐ mütləq rentabellik
- ☐ bölüşdürülən mənfəət
- ☐ mənfəətin mütləq qiyməti
- ☒ xalis aktivlərin kəmiyyəti
- ☐ maneərlilik əmsalı

141 Müəssisənin şəxsi dövryyə vəsaitlərinin həcmi ümumi kapitalın həcmindəki çəkisi 0,2-dir. Kapitalın ümumi həcmi 25 mln. manat olduğu halda, şəxsi dövryyə vəsaitlərinin məbləğini hesablayın:

- ☐ 1.25
- ☐ 50.0
- ☐ 2.5
- ☒ 5.0
- ☐ 13.5

142 Aşağıdakı şərti məlumatlar əsasında müəssisə üzrə maliyyə sabitliyi əmsalını hesablayın. 1.şəxsi kapitalın həcmi-10 mln. man. 2. borc mənbələrindən maliyyə ehtiyatlarının məbləği- 6 mln.man. 3. uzunmüddətli borc vəsaitlərinin həcmi şəxsi vəsaitlərin həcmi 20%-nə bərabərdir

- ☐ 1.8
☐ 1.5
☐ 1.33
☒ 2.0
☐ 1.2

143 Aşağıdakı şərti məlumatlar əsasında müəssisə üzrə tez likvidlik əmsalını hesablayın. 1.Sərancamda olan cəmi pul vəsaitlərinin həcmi-2,5 mln.manat 2.Qısamüddətli maliyyə qoyuluşlarının həcmi- 0,7 mln.manat 3.Qısamüddətli borcların həcmi- 3,0 mln manat 3.Debütor borcların ümumi məbləği isə sərancamda olan cəmi pul vəsaitlərinin həcmnin 40%-ni təşkil edir

- ☐ 1.8
☐ 0.93
☐ 2.0
☒ 1.4.
☐ 0.26

144 Sual: Aşağıdakı şərti məlumatlar əsasında müəssisənin borc mənbələrindən maliyyə ehtiyatlarının məbləğini hesablayın 1) Maliyyə sabitliyi əmsalı – 0,75 2) Şəxsi kapitalın həcmi – 4,5 mln.manat 3) Uzunmüddətli borc vəsaitlərinin həcmi – 1,5 mln manat (Çəki: 1)

- ☐ 4 mln
☐ 6.5 mln
☐ 6 mln
☒ 8 mln
☐ 8.5 mln

145 2010-cu ilə nisbətən 2012-ci ildə kiçik firmanın işçilərinin hər nəfərinə düşən mənfəətin həcmnin 4% artdığını, işçilərin sayının 5% azaldığını bilərək mənfəətin ümumi məbləğinin dəyişməsinə hesablayın

- ☐ 97.0%.
☐ 98.0%;
☐ 96.5%;
☒ 98.8 %
☐ 88.0%;

146 Cari ilin I rübündə firmanın satışdan əldə etdiyi mənfəətinin məbləğinin 60 min manat, məhsul satışına cəkilən xərclərin 20 min. manat olduğunu bilərək mənfəətin ümumi daxilolmalarda payını hesablayın

- ☐ 70%.
☐ 40%;
☐ 65%;
☒ 75%;
☐ 0.8

147 Sığorta şirkəti üzrə sığorta fəaliyyətinin rentabelliği göstəricisinin 45 %, daxil olmuş sığorta haqlarının ümumi məbləğinin 8 000 000 manat olduğu verilmişdir. Sığorta fəaliyyətindən mənfəətin həcmi müəyyənəldir.

- ☐ 17,1 mln
☐ 2,8 mln.
☐ 0,96 mln
☒ 3,6 mln
☐ 6 mln.

148 A kompaniyası üzrə daxil olmuş sığorta haqlarının məbləğinin 660 000 manat, sığorta təşkilatının nisbi gəlirliliyinin 66 % olduğunu bilərək, sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi hesablayın. (Çəki:

- ☐ 500 000 manat
- ☐ 990 000 manat
- ☐ 440 000 manat
- ☒ 220 000 manat
- ☐ 1 000 000 manat

149 Daxil olmuş sığorta haqlarının məbləğinin 540 000 manat, sığorta fəaliyyətinin rentabelliyyəsinin isə 35 % olduğunu bilərək, sığorta fəaliyyətindən mənfəətin həcmi tapın.

- ☒ 189 000 manat
- ☐ 200 000 manat
- ☐ 1 542 800 manat
- ☐ 0.35
- ☐ 540 000 manat

150 Kompaniya üzrə sığorta qaytarmalarının ödənmə səviyyəsinin 40 %, daxil olmuş sığorta haqlarının məbləğinin 480 000 manat olduğu verilmişdir. Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi hesablayın

- ☐ 0.6
- ☐ 1 000 000 manat
- ☐ 1 200 000 manat
- ☒ 192 000 manat
- ☐ 288 000 manat

151 B kiçik müəssisəsi üzrə şəxsi dövriyyə vəsaitlərinin həcmi 54 000 manat, kapitalın ümumi həcmi isə 120 000 manat olduğu məlum olmuşdur. Müəssisə üzrə manevrlik əmsalını tapın.

- ☐ 0,55
- ☐ 0.66
- ☐ 174 000 manat
- ☒ 0,45
- ☐ 66 000 manat

152 Səhmdar cəmiyyətlərinin xalis aktivlər göstəricisi necə hesablanır

- ☐ maliyyə öhdəliklərinin və depozitlərin cəmi
- ☐ əsas fondlarla dövriyyə vəsaitlərin cəmi
- ☐ aktivlərin məbləğinin üzərinə öhdəliklərin məbləğini gəlməklə
- ☒ aktivlərin məbləğindən öhdəliklərin məbləğini çıxmaqla
- ☐ şəxsi və cəlb olunan vəsaitlərin cəmi

153 Müəssisənin likvidliyi nədir?

- ☐ dövriyyə vəsaitlərinin normadan çox təmin olunması
- ☐ şəxsi və cəlb olunan vəsaitlərin cəmi
- ☐ maliyyə öhdəliklərinin həcmi
- ☒ müəssisənin öhdəliklərinin vaxtında ödəmə qabiliyyəti
- ☐ əsas vəsaitlə vaxtında təmin olunma imkanları

154 Müəssisənin satışdan rentabərliyi necə hesablanır?

- ☐ xalis mənfəət bölünsün şəxsi kapitalın həcmi
- ☐ xalis mənfəət vurulsun nizamnamə kapitalı
- ☐ xalis mənfəət bölünsün satışdan əldə olunan vəsait
- ☒ satışdan əldə olunan mənfəət bölünsün məhsul istehsalına xərclərin
- ☐ nizamnamə kapitalı vurulsun aktivlərin orta dəyəriR=

155 Satışlardan kənar gəlirlərə aid deyil?

- ☐ xarici valyuta ilə əməliyyatlardan gəlirlər
- ☐ əmlakın icarəyə verilməsindən dividendlər
- ☐ aksiyalar üzrə dividendlər
- ☒ arbitraj ödənişləri
- ☐ müəssisənin qiymətli kağızlarından dividendlər

156 Statistikada şəxsi dövriyyə vəsaitlərin kapitalın ümumi həcminə nisbətindən alınan göstərici necə adlanır?

- ☐ kapitalın rentabelliği
- ☐ şəxsi vəsaitlə təmin olunma əmsalı
- ☐ kapitalın dövriyyə vəsaitləri ilə yüklənmə əmsalı
- ☒ manevrlilik əmsalı
- ☐ maliyyələşdirmə əmsalı

157 Müəssisənin ən likvidli aktivlərinin ümumi məbləğinin qısamüddətli borcların həcminə nisbətindən hansı statistik göstərici alınır?

- ☐ Amortizasiya əmsalı
- ☐ cari likvidlik əmsalı
- ☐ sərbəstlik əmsalı
- ☒ mütləq likvidlik əmsalı
- ☐ tez likvidlik əmsalı

158 Müəssisənin kapitalının 1 manatına düşən şəxsi dövriyyə vəsaitlərinin həcmi hansı statistik göstərici xarakterizə edir? (Çəki: 1)

- ☐ investisiyalaşdırma əmsalı
- ☐ Şəxsi vəsaitlə təmin olunma əmsalı
- ☐ Maliyyələşdirmə əmsalı
- ☒ manevrlilik əmsalı
- ☐ dövriyyə vəsaitlərinin səmərəlilik əmsalı

159 Müəssisənin şəxsi kapitalının əsas kapitaldakı xüsusi çəkisini hansı statistik göstərici xarakterizə edir? (Çəki: 1)

- ☐ əsas fondla silahlanma əmsalı
- ☐ manevrlilik əmsalı
- ☐ şəxsi vəsaitlə təmin olunmuş əmsalı
- ☒ investisiyalaşdırma əmsalı
- ☐ etibarlılıq göstəricisi

160 Şəxsi vəsaitlərin müəssisənin maliyyə ehtiyatlarının ümumi həcmindəki xüsusi çəkisini hansı statistika göstəricisi ifadə edir?

- ☐ maliyyə sabitliyi əmsalı
- ☐ əsas kapitalın dövriyyə əmsalı
- ☐ şəxsi vəsaitlə təmin olunmuş əmsalı
- ☒ sərbəstlik əmsalı
- ☐ maliyyə sabitliyi əmsalı

161 Müəssisənin kapitalının bir manatına düşən məhsul satışından daxilolmaların həcmi xarakterizə edən göstərici necə adlanır? (Çəki: 1)

- ☐ gəlirin faydalılıq əmsalı
- ☐ dövriyyə vəsaitlərinin dövriyyə əmsalı
- ☐ məhsulun orta rentabelliği
- ☒ kapitalın rentabelliği
- ☐ satılmış məhsulun rentabelliği

162 İstehsal fondların, qeyri-maddi aktivlərin və maddi dövriyyə vəsaitlərin bir manatına düşən mənfəətin həcmi nəyi ifadə edir? (Çəki: 1)

- ☐ kapitalın rentabelliği
- ☐ orta rentabellik
- ☐ balans mənfəəti
- ☒ ümumi rentabellik
- ☐ xalis mənfəətin xüsusi çəkisi

163 Balans mənfəətinin əsas istehsal fondlarının, qeyri- maddi aktivlərin və maddi dövriyyə vəsaitlərinin orta illik dəyərində nisbəti statistikada neçə adlanır

- ☐ Mənfəətin effektivliyi əmsalı
- ☐ satılmış məhsulun rentabelliği
- ☐ xüsusi rentabellik
- ☒ Ümumi rentabellik
- ☐ əsas fondların səmərəlilik əmsalı

164 Balans mənfəətindən bütün vergi və büdcəyə digər ödəmələri çıxdıqda nə alınır? (Çəki: 1)

- ☐ satışdan mənfəət
- ☐ bölüşdürülməmiş mənfəət
- ☐ Ümumi mənfəət
- ☒ Xalis mənfəət
- ☐ Vergi tutulan mənfəət

165 Məhsul satışından daxilolmaların dövriyyə vəsaitlərinin orta qalıqına nisbətindən alınan göstərici necə adlanır?

- ☐ Bir dövriyyənin orta müddəti
- ☐ Balansın aktivliyi
- ☐ satışın effektivliyi əmsalı
- ☒ Dövriyyə vəsaitlərinin dövretmə əmsalı
- ☐ Əsas kapitalın dövriyyəsi əmsalı

166 Verilənlərdən hansı firmanın dəyişən məsrəfinə aid edilir?

- ☐ xammal məsrəfi, enerji məsrəfi, icarə haqqı.
- ☐ xammal məsrəfi, icarə haqqı;
- ☐ firmanın əmlakına nəzarət edən əmək haqqı, xammal məsrəfi;
- ☒ enerji məsrəfi, xammal məsrəfi;
- ☐ düzgün cavab yoxdur;

167 Verilənlərdən hansı firmanın sabit məsrəfinə aid edilir

- ☐ firmanın əmlakına nəzarət edən əmək haqqı, enerji məsrəfi, icarə haqqı.
- ☐ enerji məsrəfi, icarə haqqı;
- ☐ firmanın əmlakına nəzarət edən əmək haqqı, enerji məsrəfi;
- ☒ firmanın əmlakına nəzarət edən əmək haqqı, icarə haqqı;
- ☐ düzgün cavab yoxdur;

168 2010-cu ilə nisbətən 2012-ci ildə firmanın mənfəətin ümumi məbləğinin 2% artdığını, işçilərin sayının 4% azaldığını bilərək işçilərinin hər nəfərinə düşən mənfəətin həcmində dəyişməsi hesablayın

- ☐ 6.0% azalmışdır
- ☐ 4% artmışdır
- ☐ 6.3% azalmışdır
- ☒ 6.3% artmışdır
- ☐ dəyişməmişdir

169 Bunlardan hansı müəssisənin mənfəətinin həcminə təsir göstərmir

- ☐ satılmış. Məhsulun həcmi
- ☐ iş və xidmətlərin tarifi
- ☐ məhsulun qiyməti
- ☒ dövrüyyə vəsaitlərinin həcmi
- ☐ məhsulun maya dəyəri

170 Rentabərlik nədir?

- ☐ Mənfəətin dəyişilməsi
- ☐ Satışdan məhsulun həcmi
- ☐ məhsulun satışından daxilolmaların səviyyəsi
- ☒ Müəssisənin mənfətliliyi və gəlirliliyini xarakterizə edən nisbi göstərici
- ☐ müəssisənin sərəncamında olan pul kütləsinin həcmi

171 Müəssisənin maliyyəsi statistikanın əsas vəzifələrinə daxil deyil?

- ☐ Dövrüyyə vəsaitlərinin dövrüyyəsi
- ☐ Müəssisənin maliyyə sabitliyi
- ☐ Maliyyə-pul münasibətlərinin vəziyyəti və inkişafı
- ☒ Pul dövrüyyəsinin parametrlərinin öyrənilməsi
- ☐ Dövrüyyə vəsaitlərinin dövrüyyəsi

172 Bunlardan hansı müəssisələrin maliyyəsi statistikasının göstəricilər sisteminə daxil deyil? (

- ☐ Likvidlik
- ☒ Əsas fondlarla silahlanma əmsalı
- ☐ Mənfəət və rentabərlik
- ☐ Maliyyə sabitliyi
- ☐ Dövrüyyə vəsaitlərinin dövrüyyəsi

173 Bunlardan hansı mənfəət göstəricisi deyil?

- ☐ Ümumi mənfəət
- ☐ Vergilərə cəlb olunana qədər mənfəət
- ☐ Xalis mənfəət
- ☐ Satışdan mənfəət
- ☒ Əsas fondlardan mənfəət

174 Müəssisənin fəaliyyətinin iqtisadi səmərəliliyini hansı göstərici xarakterizə edir?

- ☐ Dövrüyyə vəsaitlər
- ☐ Maliyyə sabitliyi
- ☒ Mənfəət
- ☐ əsas fondların həcmi
- ☐ Likvidlik

175 Bunlardan hansı müəssisə və təşkilatların maliyyə sabitliyinin dəyişməsinə qiymətləndirmək üçün istifadə edilən göstəricilərə aid deyil? (Çəki: 1)

- ☐ manevrlilik əmsalı
- ☒ cari etibarlılıq əmsalı
- ☐ maliyyə sabitliyi əmsalı
- ☐ maliyyələşdirmə əmsalı
- ☐ investisiyalaşdırma əmsalı

176 Müəssisənin sərəncamında olan əsas vəsaitlər və dövrüyyədən kənar aktivləri reallaşma imkanlarının müddətinə görə hansı qrupa aid edilir

- ☐ tez reallaşan vəsaitlər
- ☒ çətin reallaşan vəsaitlər
- ☐ reallaşması mümkün olmayan
- ☐ ləng reallaşan vəsaitlər
- ☐ orta müddətə reallaşan vəsaitlər

177 Müəssisənin cari öhdəliklərinin yalnız mövcud vəsaitləri hesabına deyil, gözlənilən daxil olmalar hesabına ödənilə biləcəyini ifadə edən göstərici hansıdır? (Çəki: 1)

- ☐ maliyyələşdirmə əmsalı
- ☒ tez likvidlik əmsalı
- ☐ mütləq likvidlik əmsalı
- ☐ manevrlik əmsalı
- ☐ maliyyə sabitliyi əmsalı

178 Qısamüddətli öhdəliklərin likvidli aktivlərlə, necə ödənildiyini xarakterizə edən statistik göstərici hansıdır?

- ☐ orta likvidlik göstəricisi
- ☒ cari likvidlik əmsalı
- ☐ tez likvidlik əmsalı
- ☐ sərbəstlik əmsalı
- ☐ manevrlik əmsalı

179 Müəssisə və təşkilatların olduqca tez reallaşa bilən aktivləri necə adlanır? (Çəki: 1)

- ☐ pul dövriyyəsi
- ☒ likvidli vəsaitlər
- ☐ hazır məhsul
- ☐ qısamüddətli kreditlər
- ☐ çevik aktivlər fondu

180 Müəssisə və təşkilatların maliyyəsi statistikasında neçə rentabellik göstəricisindən istifadə edilir?

- ☐ 2.0
- ☐ 6.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0

181 Aşağıdakılardan hansı müəssisələrin təsərrüfat fəaliyyətinin nəticəliyini qiymətləndirmək üçün istifadə edilən mənfəət göstəricilərinə aid deyil? (Çəki: 1)

- ☐ satışdan mənfəət
- ☐ vergi tutulan mənfəət
- ☒ istehlak mənfəət
- ☐ balans mənfəət
- ☐ xalis mənfəət

182 Verilənlərdən hansılar müəssisə və təşkilatların maliyyə vəziyyətini statistik qiymətləndirməyə imkan verən göstəricilərə aid edilmir? (Çəki: 1)

- ☐ maliyyə leverajı
- ☒ əsas fondların orta illik dəyər
- ☐ satışdan daxilolmalar
- ☐ rentabellik
- ☐ mənfəət

183 Təsərrüfat subyektlərinin sərəncamında olan, istehsal məsrəflərini həyata keçirmək və maliyyə öhdəliklərini yerinə yetirmək üçün nəzərdə tutulan pul vəsaitlərinə nə ad verirlər? (Çəki: 1)

- ☐ Maliyyə siyasəti
- ☒ Maliyyə ehtiyatı
- ☐ Dövriyyə vəsaitləri
- ☐ büdcədən kənar fondlar
- ☐ Dövlət maliyyəsi

184 Müəssisənin topdansa satış qiymətilə (ƏDV çıxmaqla) məhsul satışından daxilolmalarla məhsulun mənfəətinə daxil edilən istehsal və satış xərclərinin fərqi nəyi ifadə edir? (Çəki: 1)

- ☐ xalis mənfəət
- ☒ Məhsul satışından mənfəət
- ☐ Mənfəətin mütləq dəyişməsi
- ☐ Vergi tutulan mənfəət
- ☐ Balans mənfəətin mütləq həcmi

185 : Müəssisənin şəxsi kapitalının əsas kapitalla nisbətini statistikada hansı göstərici ifadə edir? (Çəki: 1)

- ☐ şəxsi vəsaitdə təmin olunma əmsalı
- ☐ manevirlik əmsalı
- ☐ əsas kapitalın dövriyyə əmsalı
- ☒ investisiyalaşdırma əmsalı
- ☐ maliyyə sabitliyi əmsalı

186 Məhsul istehsalın məsrəfinin dəyişməsinin mənfəətin dinamikasında təsirini hansı düsturla hesablayırlar?

- ☐ b
- $$\Delta M_{\text{böl}} = (R_1 - R_0) Z_0$$

- ☐ heç biri
- ☐ d
- $$\sum (p_1 q_1 - z_1 q_1) - \sum (p_0 q_0 - z_0 q_0)$$

- ☒ a
- $$\sum z_0 q_1 - \sum z_1 q_1$$

187 m

$\bar{R} = \sum R_d$ - hansı statistik göstəricinin hesablanma düsturudur?

- ☒ məhsulun orta rentabellik səviyyəsi
- ☐ rentabelliğin satışa təsirinin orta qiyməti
- ☐ kapitalın rentabelliğinin orta göstəricisi
- ☐ dövriyyə vəsaitlərinin orta rentabelliği
- ☐ məhsul satışından mənfəətin orta qiyməti

188 Satılmış məhsulun rentabelliği hansı düsturla hesablanır?

☐ b

$$R_{sat} = \frac{M_{sat}}{Z} \cdot 100$$

☒ a

$$R = \frac{M_{sat}}{Z} \cdot 100 \quad \text{ve} \quad R = \frac{\sum (p-z)q}{\sum zq}$$

☐ u

$$R_{sat} = \frac{\sum (p-z)q}{\sum zq}$$

☐ c

$$R = \frac{\sum (p-z)q}{\sum zq}$$

189 Verilən düsturlardan hansı dövriyyə vəsaitlərinin bir dövriyyəsinin orta müddətini ifadə edir?

☒ a

$$t = \frac{D}{\text{Я дюр}} \quad \text{ve} \quad \tau = \text{Д} \cdot \text{Я тяцк}$$

☐ j

$$t = \frac{D}{\text{Я тяцк}}$$

☐ g

$$R_{sat} = \frac{\sum (p-z)q}{\sum zq}$$

☐ k

$$\tau = \text{Д} \cdot \text{Я тяцк} \quad \text{ve} \quad t = \frac{D}{\text{Я тяцк}}$$

190 Verilənlərdən hansı məhsul satışından mənfəətin düsturudur?

☐ j

$$R_{sat} = \frac{M_{sat}}{Z} \cdot 100$$

☒ a

$$M_{sat} = \sum (p - z)q$$

☐ b

$$\Delta M = M_1 - M_0$$

☐ k

$$R_{sat} = \frac{\sum (p - z)q}{\sum zq}$$

191 a

$\sum p_1 q_1 - \sum p_0 q_1$ düsturu neyi ifade edir?

- ☐ Satışdan daxilolmaların mənfəətin dəyişməsinə təsirini
- ☐ Xalis mənfəəti
- ☐ Mənfəətin mütləq dəyişməsinə
- ☐ Məhsul satışının həcmində dəyişməsinin mənfəətin dəyişməsinə təsirini
- ☒ Satışın orta qiymətinin mənfəətin dəyişməsinə təsirini

192 Firmanın şəxsi dövriyyə vəsaitlərinin həcmində 0,82 milyon manat, kapitalın ümumi həcmində isə 3,4 milyon manat olduğu verilmişdir. Müəssisə üzrə manevrlik əmsalının tapın.

- ☐ 3,4
- ☐ 1,82
- ☒ 2,79
- ☐ 4,22
- ☐ 2,18

193 A kiçik müəssisənin əsas kapitalın həcmi 540 min manat, müəssisə üzrə investiyalşdırma göstəricisinin 0,62 olduğunu bilərək, müəssisənin şəxsi kapitalının həcmi tapın.

- ☐ 0,6
- ☐ 871
- ☐ 0,38
- ☐ 540,62
- ☒ 334,8

194 Kiçik müəssisənin sərəncamında olan şəxsi kapitalın həcmi 420 min manatdır. Bu əsas kapitalın 3/5 hissəsini təşkil edir. Müəssisə üzrə investiyalşdırma göstəricisini tapın.

- ☒ 0,6
- ☐ 252
- ☐ 167%
- ☐ 16,7 %
- ☐ 1,67

195 Firmanın şəxsi dövriyyə vəsaitlərinin həcmi kapitalın ümumi həcmə nisbəti nədir?

- ☐ kapital yığılı

- ☒ manevirlik əmsalı
- ☐ dövriyyə kapitalı defisiti
- ☐ dövriyyə vəsaitlərinin səmərəlilik əmsalı
- ☐ Şəxsi vəsaitlə təmin olunma əmsalı

196 Təsərrüfat subyektlərinin şəxsi kapitalının əsas kapitalla nisbəti nəyi ifadə edir?

- ☐ şəxsi kapital profisiti
- ☐ şəxsi vəsaitlə təmin olunmuş əmsalı
- ☒ investisiyalaşdırma əmsalı
- ☐ manevrililik
- ☐ manevrililik əmsalı

197 Müəssisənin sərəncamında olan şəxsi vəsaitlərin maliyyə ehtiyatlarının ümumi həcmindəki xüsusi çəkisi nədir?

- ☒ sərbəstlik əmsalı
- ☐ şəxsi aktivlər ehtiyatı
- ☐ əsas kapitalın dövriyyə əmsalı
- ☐ maliyyə defisiti əmsalı
- ☐ şəxsi kapitalın səmərəlilik əmsalı

198 Firma üzrə dövriyyə vəsaitlərinin təhkimolunur əmsalı 0,89 olduğu məlum olmuşdur. Dövriyyə vəsaitlərinin dövretmə əmsalını hesablayın.

- ☐ 8,9
- ☐ 2,89
- ☐ 0,11
- ☐ 1,89
- ☒ 1,12

199 B firması üzrə məhsul satışından daxil olan mənfəətin həcmi 0,78 milyon manat, məhsulun istehsalı zamanı çəkilən ümumi məsrəfin həcmi isə 1,2 milyon manat olduğunu bilərək satılmış məhsulun rentabelliğini hesablayın.

- ☐ 154%
- ☐ 1,54
- ☒ 65%
- ☐ 6,5
- ☐ 15,4%

200 Müəssisənin xalis mənfəətinin üzərinə bütün vergi və büdcəyə digər ödəmələri əlavə etdikdə hansı statistik göstərici alınır?

- ☐ bölüşdürülməmiş mənfəət
- ☐ istehsalın son nəticəsi
- ☐ vergi tutulan mənfəət
- ☒ balans mənfəəti
- ☐ ümumi mənfəət

201 Müəssisələrin dövriyyə vəsaitlərinin orta qalığının dövriyyə vəsaitlərinin dövretmə əmsalına hasilindən alınan göstərici necə adlanır?

- ☐ balansın aktiv
- ☒ məhsul satışından daxilolmaların həcmi
- ☐ dövriyyə kapitalı
- ☐ bir dövriyyənin orta müddəti
- ☐ əsas kapitalın dövriyyəsi əmsalı

202 Təsərrüfat subyektlərinin olduqca tez reallaşa bilən aktivlərini statistikada hansı göstərici ifadə edir?

- ☐ son məhsul
- ☒ likvidli vəsaitlər
- ☐ çevik aktivlər fondu
- ☐ qısamüddətli kreditlər
- ☐ nəgd pul

203 Məhsul satışından mənfəətin dinamikasına hansı göstərici təsir etmir?

- ☐ satılmış məhsulun quruluşu
- ☐ satışın orta qiyməti
- ☐ satışın həcmi
- ☐ məhsul vahidinin məsrəfi
- ☒ dövriyyə vəsaitlərinin dövretmə əmsalı

204 Aşağıdakı göstəricilərdən hansı müəssisə və təşkilatların maliyyə vəziyyətini statistik qiymətləndirməyə imkan verən göstərici deyil?

- ☐ maliyyə leverajı
- ☐ tabellik
- ☐ rensatışdan daxilolmalar
- ☒ dövriyyə vəsaitlərinin səmərəlilik əmsalı
- ☐ mənfəət

205 İstehsal məsrəflərini həyata keçirmək, maliyyə öhdəliklərini yerinə yetirmək üçün nəzərdə tutulan və müəssisənin sərəncamında olan pul vəsaitlərinə necə adlanır?

- ☐ dövriyyə vəsaitləri
- ☐ pul kütləsi
- ☐ dövlət maliyyəsi
- ☐ büdcədən kənar fondların həcmi
- ☒ maliyyə ehtiyatı

206 Müəssisənin topdansa satış qiymətilə (ƏDV çıxmaqla) məhsul satışından daxilolmalarla məhsulun mənfəətinə daxil edilən istehsal və satış xərclərinin fərqi nəyi ifadə edir?

- ☐ Balans mənfəətin mütləq həcmi
- ☐ mənfəətin artım tempi
- ☐ məhsul satışından xalis gəlir
- ☒ məhsul satışından mənfəət
- ☐ vergi tutulan mənfəətin həcmi

207 B müəssisəsi üzrə 2014-ci il üzrə məhsul satışından daxil olan mənfəətin həcmi 8,2 milyon manat, əsas fondun satışından əldə edilən mənfəətin həcmi 4,1 milyon manat, satışdankənar əməliyyatlardan əldə edilən mənfəətin həcmi isə 0,6 milyon manat olduğunu bilərək balans mənfəətinin həcmi tapın(milyon manatla).

- ☐ 5,0
- ☒ 12,9
- ☐ 16,8
- ☐ 4,7
- ☐ 8,2

208 Firmanın sərəncamında olan şəxsi vəsaitlərin həcmi 1,3 milyon manat, sərbəstlik əmsalının isə 27% olduğunu bilərək müəssisənin maliyyə ehtiyatlarının ümumi həcmi tapın(milyon manatla).

- ☐ 3,5
- ☐ 0,35

- ☐ 0,48
☒ 4,81
☐ 4,01

209 Müəssisənin sərəncamında olan şəxsi vəsaitlərin həcmi 2,5 milyon manat, maliyyə ehtiyatlarının ümumi həcmi isə 7,2 milyon manat olduğunu bilərək müəssisə üzrə sərbəstlik əmsalını tapın.

- ☒ 0,34
☐ 3,4
☐ 2,88
☐ 9,7
☐ 0,97

210 B firması üzrə məhsul satışından daxilolmalarının həcmi 4,4 milyon manat, müəssisənin əsas istehsal fondları həcmi 2,8 milyon manat, maddi dövriyyə vəsaitlərinin həcmi 1,4 milyon manat və qeyri maddi aktivlərin cəmi həcmi isə 1,1 milyon manat olduğunu bilərək kapitalın ümumi dövriyyəsinə tapın.

- ☐ 0,12
☐ 1,2
☐ 0,97
☐ 9,7
☒ 0,83

211 B müəssisəsi üzrə məhsul satışından daxilolmaların həcmi 8,6 milyon manat, debitor borcları ilə yüklənmə əmsalının isə 0,98 olduğunu bilərək debitor borclarının ümumi məbləğinin hesablayın (milyon manatla).

- ☐ 7,62
☐ 9,58
☐ 8,6
☐ 8,43
☒ 8,78

212 Müəssisə üzrə məhsul satışından daxilolmaların həcmi 8,6 milyon manat, debitor borclarının ümumi məbləğinin isə 7,4 milyon manat olduğu halda debitor borcları ilə yüklənmə əmsalını hesablayın?

- ☒ 1,16
☐ 8,6 %
☐ 86 %
☐ 16
☐ 11,6 %

213 Müəssisənin dövriyyə vəsaitlərinin orta qalığının dövriyyə vəsaitlərinin dövretmə əmsalına hasili hansı statistik göstəricini ifadə edir?

- ☒ Məhsul satışından daxilolmaları
☐ bir dövriyyənin effektiv əmsalı
☐ əsas kapitalın dövriyyə əmsalı
☐ balans aktivin dövriyyəsi
☐ satışın səmərəlilik əmsalı

214 A firması üzrə ümumi rentabelliyin 0,72, əsas istehsal fondlarının, qeyri- maddi aktivlərin və maddi dövriyyə vəsaitlərinin birlikdə orta illik dəyərinin 2,64 milyon manat olduğu məlumdur. Balans mənfəətinin həcmi hesablayın (milyon manatla)

- ☐ 2,64
☐ 1,92
☐ 3,36
☐ 3,67

☒ 1,9

215 A müəssisəsi üzrə 2014-ci il üzrə balans mənfəətinin həcmi 8500 min manat, məhsul satışından daxil olan mənfəətin həcmi 6,2 milyon manat, əsas fondun satışından əldə edilən mənfəətin həcmi 2,1 milyon manat olduğunu bilərək satışdankənar əməliyyatlardan əldə edilən mənfəətin həmini tapın(milyon manatla).

- ☒ 0,2
☐ 4,4
☐ 12,6
☐ 16,8
☐ 5,0

216 İnvestisiya kompaniyasının əldə etdiyi mənfəətin həcmi 0.52 milyon manat, kompaniyanın rentabellik səviyyəsinin isə 0,38 olduğunu bilərək səhmdar kapitalının orta illik dəyərini(milyon manatla) tapın.

- ☐ 0,2
☒ 1,37
☐ 0,14
☐ 0,9
☐ 13,7

217 T investisiya kompaniyasının əldə etdiyi mənfəətin həcmi 2.2 milyon manat, səhmdar kapitalının orta illik dəyərinin isə bundan 5,2 dəfə çox olduğu məlumdur. Kompaniyanın rentabellik səviyyəsini tapın.

- ☐ 5,2
☐ 3
☐ -3
☐ 7,4
☒ 0,19

218 B firması üzrə məhsul satışından daxilolmalarının həcmi 0,44 milyon manat, müəssisənin dövryyə vəsaitlərinin orta qalığının isə bunu 125 %-ni təşkil etdiyi məlum olmuşdur. Firma üzrə dövryyə vəsaitlərinin təhkim olunma əmsalını tapın.

- ☐ 88
☐ 0,8
☐ 12,5
☒ 1,25
☐ 8

219 B firması üzrə məhsul satışından daxilolmalarının həcmi 0,44 milyon manat, müəssisənin dövryyə vəsaitlərinin orta qalığının isə bunu 125 %-ni təşkil etdiyi məlum olmuşdur. Dövryyə vəsaitlərinin dövretmə əmsalını hesablayın.

- ☐ 88
☒ 0,8
☐ 12,5
☐ 1,25
☐ 8

220 F firması üzrə müəssisənin əsas istehsal fondları həcmi 2,2 milyon manat, maddi dövryyə vəsaitlərinin həcmi 1,0 milyon manat və qeyri maddi aktivlərin cəmi həcmi 0,8 milyon manat, kapitalın ümumi dövryyə əmsalının isə 0,77 olduğunu bilərək məhsul satışından daxilolmalarının həcmi tapın.

- ☐ 0,31
☐ 5,2

- ☐ 0,48
☐ 4,77
☒ 3,08

221 C müəssisəsi üzrə məhsul satışından daxil olan vəsaitlərin həcmi 4,8 milyon manat, dövrüyyə vəsaitlərinin orta qalığının isə bundan 2,3 dəfə az olduğunu bilərək müəssisənin dövrüyyə vəsaitlərinin dövretmə əmsalını hesablayın(faizlə)

- ☐ 430
☐ 4,3
☐ 43
☐ 23
☒ 230

222 C firması üzrə məhsul satışından daxil olan mənfəətin həcmi 1,08 milyon manat, məhsulun istehsalı zamanı çəkilən ümumi məsrəfin həcmi isə bundan 2,4 dəfə çox olduğu məlim olmuşdur. Satılmış məhsulun rentabelliğini hesablayın(faizlə).

- ☐ 141%
☒ 41,7 %
☐ 240%
☐ 24 %
☐ 65%

223 B müəssisəsi üzrə 2014-ci il üzrə məhsul satışından daxil olan mənfəətin həcmi 8, 2 milyon manat, əsas fondun satışından əldə edilən mənfəətin həcmi 4,1 milyon manat, satışdankənar əməliyyatlardan əldə edilən mənfəətin həcmi isə 0,6 milyon manat olduğunu bilərək əsas fondun satışından əldə olunan mənfəətin balans mənfəətinin həcmindəki xüsusi çəkisini tapın(faizlə).

- ☐ 8,5
☒ 31,8
☐ 36,4
☐ 26,8
☐ 63,6

224 A müəssisəsi üzrə 2014-ci il üzrə balans mənfəətinin həcmi 8500 min manat, məhsul satışından daxil olan mənfəətin həcmi 6, 2 milyon manat, əsas fondun satışından əldə edilən mənfəətin həcmi 2,1 milyon manat olduğunu bilərək satışdankənar əməliyyatlardan əldə edilən mənfəətin həcmi balans mənfəətinin ümumi həcmindəki xüsusi çəkisini hesablayın (faizlə).

- ☐ 58,8
☐ 51,8
☐ 148
☐ 197
☒ 2,4

225 Sığorta təşkilatının gəlirinin mütləq həcmi 5, 2 mln manat, Daxil olmuş sığorta haqlarının məbləğinin 7, 4 mln manat olduğunu bilərək sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi tapın.

- ☐ 4, 4 mln manat
☐ 6,3 mln manat
☐ 12, 6 mln manat
☒ 2, 2 mln manat
☐ 0, 70 mln manat

226 Aşağıdakı şərti məlumatlar verilmişdir. 1. Sığorta ehtiyatlarının həcmi - 6, 0 mln manat 2. ödənməş nizamnamə kapitalının həcmi – 3,2 mln manat 3. digər şəxsi vəsaitlərin həcmi – 1, 8 mln manat Verilənlərə əsasən aktivlərin quruluşu göstəricisini tapın.

- ☐ 1.0
☐ 19.6
☐ 11.0
☒ 0.83
☐ 41.0

227 Daxil olmuş sığorta haqlarının məbləğinin 3, 4 mln manat, sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi isə 1, 8 mln manat olduğu məlum olmuşdur. Sığorta təşkilatının nisbi gəlirliliyi nə qədər olmuşdur

- ☐ – 1, 6 mln manat
☐ 5, 2 mln manat
☐ 1, 6 mln manat
☒ 0.47
☐ 0.45

228 B sığorta kompaniyası üzrə sığorta məbləğinin zərərliyi göstəricisinin 40 % , zərərçəkmiş obyektlərin sığorta məbləğinin isə 12 mln manat olduğu bəlli olmuşdur. Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi müəyyən edin. (Çəki: 1)

- ☐ 3, 0 mln manat
☐ 5 mln manat
☐ 4, 0 mln manat
☒ 4, 8 mln manat
☐ 12, 4 mln manat

229 A kompaniyası üzrə sığorta olunmuş obyektlərin ümumi sığorta məbləğinin daxil olmuş sığorta haqlarının həcmindən 4 dəfə çox olduğunu bilərək sığorta məbləğinə nisbətə ödəmələrin səviyyəsini müəyyənləşdirin

- ☐ 1.6
☐ 0.4
☐ 4.0
☒ 0.25
☐ 0.75

230 Aşağıdakı şərti məlumatlar əsasında kompaniya üzrə sığorta portfelinin həcmi müəyyənəşdirin? 1. Sığorta sahəsinin əhatə olunması göstəricisi- 40% 2. Sığorta sahəsinin həcmi-

- ☐ 36.0
☐ 45.0
☐ 90.0
☒ 72.0
☐ 120.0

231 Aşağıdakı şərti məlumatlar əsasında sığorta sahəsinin əhatə olunması göstəricisini faizlə hesablayın. 1. zərər çəkmiş obyektlərin xüsusi çəkisi-75% 2.zərər çəkmiş obyektlərin sayı- 60 3. sığorta obyektlərinin maksimal mümkün sayı- 80

- ☐ 80.0
☐ 75.0
☐ 50.0
☒ 100.0
☐ 60.0

232 Kompaniya üzrə daxil olmuş sığorta haqlarının məbləğinin 2,8 milyon manat, sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin isə bunun 20 % həcmində olduğunu bilərək sığorta təşkilatının nisbi gəlirliliyini hesablayın. (Çəki: 1)

- ☐ 0.78

- ☐ 0.6
☐ 1.28
☒ 0.8
☐ 1.4

233 Kompaniya üzrə sığorta portfelinin həcmi 320, zərər çəkmiş obyektlərin xüsusi şəkilinin faizlə qiymətinin 25 olduğunu bilərək sığorta hadisələri nəticəsində zərər çəkmiş obyektlərin sayını müəyyənləşdirin

- ☐ 345.0
☐ 8000.0
☐ 12.8
☒ 80.0
☐ 128.0

234 Aşağıdakı şərti məlumatların köməyi ilə sığorta qaytarmalarının ödənmə səviyyəsini müəyyənləşdirin (%-lə) 1. Zərərçəkmiş obyektlərin sığorta məbləği – 6 mln. manat 2. Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğ – 2 mln manat 3. Daxil olmuş sığorta haqlarının məbləği – 4 mln. Manat

- ☐ 80.0
☐ 40.0
☐ 100.0
☒ 50.0
☐ 60.0

235 Aşağıdakı şərti məlumatlar verilmişdir: 1. Sığorta məbləğinin zərərliyi əmsalı (%-lə) – 25. 2. Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğ – 2mln.manat 3. Zərər çəkmiş obyektlərin sayı – 400 Zərər çəkmiş obyektlərin orta sığorta məbləğini hesablayın

- ☐ 25000.0
☐ 30000.0
☐ 15000.0
☒ 20000.0
☐ 40000.0

236 Sığorta kompaniyası üzrə aşağıdakı şərti məlumatlar əsasında sığorta ehtiyatlarının həcmi hesablayın: - Daxil olmuş sığorta haqlarının ümumi məbləği – 2 mln.manat - Ödənilmiş nizamnamə kapitalının həcmi – 1 mln.manat - Maliyyə sabitliyi əmsalı – 2,5 - Digər şəxsi vəsaitlərin ödənilmiş nizamnamə kapitalındakı xüsusi çəkisi – 170%-dir

- ☐ 2.5
☐ 1.5
☐ 2.0
☒ 2.3

237 Sığorta kompaniyası üzrə aşağıdakı şərti məlumatlar verilmişdir: - aktivlərin quruluşu göstəricisinin qiyməti- 0,75 - sığorta ehtiyatlarının həcmi- 6 mln.manat -ödənilmiş nizamnamə kapitalının məbləği- 1,8 mln.manat Sığorta kompaniyasının sərəncamında olan digər şəxsi vəsaitlərin həcmi hesablayın(mln.manatla).

- ☐ 3.0
☐ 3.15
☐ 2.8
☒ 2.2
☐ 5.85

238 2013-cü ilin III rübündə sığorta kompaniyasının əmlak sığortası üzrə yığılmış sığorta haqlarının məbləğinin 50 min manat, mənfəətinin həcmi 40 min manat olduğunu bilərək verilən variantlardan düzgün olanını seçin: (Çəki: 1)

- ☐ əmlak sığortası üzrə əldə edilmiş mənfəətin yığılmış sığorta haqlarının hər manatına düşən məbləği 80 qəpikdir
- ☐ əmlak sığortası üzrə mənfəətin yığılmış sığorta haqlarının hər manatına düşən məbləği 8 manatdır;
- ☐ əmlak sığortası üzrə yığılmış sığorta haqlarının hər manatına düşən mənfəətin məbləği 1.25 manatdır
- ☒ əmlak sığortası üzrə yığılmış sığorta haqlarının hər manatına düşən mənfəətin məbləği 80 qəpikdir
- ☐ əmlak sığortası üzrə yığılmış sığorta haqlarının hər manatına düşən mənfəətin məbləği 120 manatdır ;

239 Verilən variantlardan düzgün olanını seçin:

- ☐ Netto stavka brutto stavka ilə sığorta işinin aparılması xərclərinin cəminə bərabərdir.
- ☐ Brutto stavka netto stavkadan sığorta işinin aparılması xərclərini çıxmaqla hesablanır;
- ☐ Brutto stavka netto stavka ilə sığorta ödəmələrinin cəminə bərabərdir;
- ☒ Brutto stavka netto stavka ilə sığorta işinin aparılması xərclərinin cəminə bərabərdir
- ☐ Brutto stavka iki qat netto stavkaya bərabərdir;

240 Sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin həcmi 2,4 milyon manat, sığorta fəaliyyətinin rentabelliği göstəricisinin 0,4 olduğunu bilərək daxil olmuş sığorta haqlarının ümumi məbləğini müəyyənə bilərsiniz.

- ☐ 5.6 mln
- ☐ 2,8 mln.
- ☐ 0,96 mln.
- ☒ 6 mln
- ☐ 9,6 mln

241 Sığorta şirkəti üzrə sığorta portfelinin ümumi həcmi zərər çəkmiş obyektlərinin sayından 2.5 dəfə çox olduğunu bilərək zərər çəkmiş obyektlərin xüsusi çəkisini faizlə tapın.

- ☐ 25.0
- ☐ 60.0
- ☐ 50.0
- ☒ 40.0
- ☐ 250.0

242 Daxil olmuş sığorta haqlarının məbləğinin bütün sığorta olunmuş obyektlərin ümumi sığorta məbləğinə nisbətini hansı statistik göstərici xarakterizə edir?

- ☐ sığorta qaytarmalarının orta məbləği
- ☐ sığorta məbləğinin zərərliyi
- ☐ sığorta ödəmələrinin orta həcmi
- ☒ sığorta məbləğinə nisbətə ödəmələrin səviyyəsi
- ☐ sığorta ödəmələrinin orta həcmi

243 Sığorta portfelinin həcmi zərər çəkmiş obyektlərin xüsusi çəkisinə hasili hansı statistik göstəricini ifadə edir?

- ☐ sığorta portfelinin orta göstəricisi
- ☐ sığorta məbləğinin zərərliyi
- ☐ Sığorta ödəmələrinin orta həcmi
- ☒ zərər çəkmiş obyektlərin sayı
- ☐ sığorta obyektlərinin ümumi sayı

244 Sığortanın bütün növləri üzrə sığorta ödəmələrinin ümumi məbləğinin daxil olan sığorta vəsaitlərinin həcmindəki xüsusi çəkisini statistikada hansı göstərici xarakterizə edir?

- ☐ İnvestisiya rentabelliği
- ☐ Sığorta fəaliyyətinin rentabelliği
- ☐ Sığorta tezliyi
- ☒ cari etibarlılıq
- ☐ Sığorta qaytarmalarının ödənmə səviyyəsi

245 Daxil olmuş sığorta haqlarının ümumi məbləğinin 1 manatına düşən sığorta fəaliyyətindən mənfəətin həcmi statistikada hansı göstərici xarakterizə edir? (Çəki: 1)

- ☐ Sığorta fəaliyyətinin effektivliyi
- ☐ Sığorta tezliyi
- ☐ İnvestisiya rentabelliği
- ☒ Sığorta fəaliyyətinin rentabelliği
- ☐ Maliyyə sabitliyi

246 Sığorta edilmiş bütün obyektlərin sığorta məbləğinin onların sayına nisbətindən alınan göstərici nə adlanır? (Çəki)

- ☐ Sığorta qaytarmalarının orta məbləği
- ☐ Sığorta ödəmələrinin orta həcmi
- ☐ Sığorta qaytarmalarının ödənmə səviyyəsi
- ☒ Sığorta olunmuş obyektlərin orta sığorta məbləği
- ☐ Sığorta məbləğinin zərərliyi

247 Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin daxil olmuş sığorta haqlarının məbləğinə nisbətindən alınan göstərici nəyi ifadə edir?

- ☐ Sığorta məbləğinə nisbətə ödəmələrin səviyyəsi
- ☐ Zərər çəkmə iş obyektlərin orta sığorta məbləği
- ☐ Sığorta ödəmələrinin orta həcmi
- ☒ Sığorta qaytarmalarının ödənmə səviyyəsi
- ☐ Sığorta portfelinin həcmi

248 Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin zərər çəkmiş obyektlərin sığorta məbləğindəki xüsusi çəkisi nəyi xarakterizə edir? (

- ☐ Sığorta qaytarmalarının nisbi rentabelliği
- ☐ Sığorta məbləğinə nisbətə ödəmələrin səviyyəsi
- ☐ Sığorta ödəmələrinin orta həcmi
- ☒ Sığorta məbləğinin zərərliyi
- ☐ Sığorta qaytarmalarının ödənmə səviyyəsi

249 Sığortanın bütün növləri üzrə sığorta ödəmələrinin ümumi məbləğinin daxil olan sığorta vəsaitlərinin həcminə nisbəti statistikada hansı göstərici adlanır? (Çəki: 1)

- ☐ İnvestisiya fəaliyyətinin rentabelliği
- ☐ Maliyyə sabitliyi
- ☐ Sığorta fəaliyyətinin rentabelliği
- ☒ Cari etibarlılıq
- ☐ İnvestisiya fəaliyyətinin rentabelliği

250 Bunlardan hansıları qısamüddətli sığortalanmaya aid edilir? (

- ☐ heç biri
- ☐ uşaq sığortalanması
- ☐ ölüm hadisəsinin sığortalanması
- ☒ bədbəxt hadisələrin sığortalanması
- ☐ müəyyən yaşa qədər yaşama hallarının sığortalanması

251 Cari ilin mart ayında sığorta kompaniyasının icbari sığorta üzrə daxil olmuş sığorta haqlarının ümumi məbləğinin 2% azaldığını, sığorta fəaliyyətindən əldə edilən mənfəətin 4% artdığını olduğunu bilərək verilən variantlardan düzgün olanını seçin

- ☐ rentabellik səviyyəsi 6.6% artmışdır.
- ☐ rentabellik səviyyəsi 6.1% azalmışdır

- ☐ mənfəət 6.1% artmışdır
- ☒ rentabellik səviyyəsi 6.1% artmışdır
- ☐ rentabellik səviyyəsi 4.1% artmışdır

252 Cari ilin mart ayında sığorta kampaniyasının könüllü sığorta üzrə daxil olmuş sığorta haqlarının ümumi məbləğinin 40 min manat, sığorta fəaliyyətindən əldə edilən mənfəətin 50 min manat olduğunu bilərək sığorta fəaliyyətinin rentabelligini hesablayın. (Çəki: 1)

- ☐ 1.15
- ☐ 0.08
- ☐ 1.05
- ☒ 1.25
- ☐ 0.8

253 Beynəlxalq reyting Agentliyinin sığorta kompaniyaların maliyyə sabitliyi reytinginə verdiyi simvollarla görə BBB şərti işarələnməsi nəyi ifadə edir? (Çəki: 1)

- ☐ Cox aşağı
- ☐ Yüksək
- ☐ Olduqca yüksək
- ☒ Yaxş
- ☐ Aşağı

254 Verilənlərdən hansı sığorta statistikasının mütləq göstəricilərinə aiddir? (Çəki: 1)

- ☐ sığorta ödəmələrinin orta həcmi
- ☐ aktivlərin quruluşu
- ☐ kompaniyada işləyən bir nəfərə düşən daxilolmaların həcmi
- ☒ zərə çəkmiş obyektlərin sayı
- ☐ zərə çəkmiş obyektlərin xüsusi çəkisi

255 Verilənlərdən hansı sığorta təşkilatlarının maliyyə-iqtisadi fəaliyyətini xarakterizə edən nisbi göstəricilərə aid deyil?

- ☐ xalis mənfəətin şəxsi kapitala nisbəti
- ☐ sığorta işinin aparılması xərclərinin mənfəətə nisbəti
- ☐ aktivlərin quruluşu
- ☒ kompaniyada işləyən bir nəfərə düşən daxilolmaların həcmi
- ☐ xalis mənfəətin məsrəfin həcmində xüsusi çəkisi

256 Bunlardan hansı sığorta kompaniyaların reytingini müəyyən etmək üçün istifadə edilən göstəricilərə aid deyil? (

- ☐ sığorta fəaliyyətinin rentabelligi
- ☐ investisiya fəaliyyətinin rentabelligi
- ☐ maliyyə sabitliyi
- ☒ qeydə alınmış sığorta hadisələrinin cəmi
- ☐ Cari etibarlılıq

257 “Sığorta sahəsi” ifadəsi statistikada nəyi xarakterizə edir?

- ☐ qeydə alınmış sığorta hadisələrinin cəmi
- ☐ sığorta portfeli
- ☐ Sığorta olunmuş obyektlərin ümumi sayı
- ☒ sığorta obyektlərinin maksimum mümkün sayı
- ☐ müqavilə imzalanmış obyektlərin orta sayı

258 Sığorta kompaniyaları üzrə bağlanmış müqavilələrin ümumi sayı statistikada necə adlanır? (Çəki: 1)

- ☐ sığorta sahəsi
- ☐ sığorta hadisəsi
- ☐ ümumi sığorta məbləği
- ☐ sığorta yükü
- ☒ sığorta portfeli

259 Sığorta statistikasında neçə qrup göstəricilərdən istifadə edilir?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 5.0

260 Milli Hesablar Sistemində sığorta kompaniyaları hansı sektora

- ☐ “ İctimai təşkilatlar ” sektoru
- ☐ “ Ev təsərrüfatları ” sektoru
- ☐ “ Dövlət idarələri ” sektoru
- ☒ Maliyyə idarələri ” sektoru
- ☐ “ Qeyri-dövlət idarələri ” sektoru

261 Şəxsi sığortada birdəfəlik netto stavkanın hesablanma düsturunda işarələnməsi nəyi ifadə edir?

- ☐ Sığortalanmanın ilk müddətində şəxslərin sayı
- ☐ Vergi dərəcəsi norması
- ☐ Gəlirlilik norması
- ☒ İlk ödənilən sığorta məbləği
- ☐ Diskontlaşdırıcı kəmiyyət

262 Veriləndən hansı sığorta statistikasının nisbi göstəricilərinə aid deyil? (Çəki: 1)

- ☐ sığorta qaytarmalarının ödənmə səviyyəsi
- ☐ sığorta məbləğinin zərərliyi
- ☐ zərərçəkmiş obyektlərin xüsusi çəkisi
- ☒ sığorta kompaniyalarının maliyyə sabitliyi
- ☐ sığorta sahəsinin əhatə olunması göstəricisi

263 Sığorta müqaviləsi üzrə köçürülmüş sığorta haqlarının məbləğinin daxil olmuş sığorta haqlarının ümumi məbləğinə nisbətini hansı statistik göstərici

- ☐ Sığorta təşkilatının nisbi gəlirliliyi.
- ☐ Sığorta fəaliyyəti rentabelliyi
- ☐ Köçürülmüş sığorta haqları əmsalı
- ☒ Təkrar sığorta fəaliyyətinin etibarlılığı
- ☐ Cari etibarlılıq

264 Sığorta hadisəsinin baş vermə ehtimalı dedikdə nə başa düşülür?

- ☐ sığorta portfeli
- ☐ zərər çəkən obyektlərin sayı
- ☐ sığorta tarifi
- ☐ sığorta ödənişi
- ☒ sığorta riski

265 Aşağıdakılardan hansılar sığorta kompaniyaların reytingini müəyyənləşdirmək məqsədilə hesablanan maliyyə-iqtisadi fəaliyyəti xarakterizə edən göstəricilərə aid deyil?

- ☐ İnvestisiya fəaliyyətinin rentabelliyi

- ☐ Aktivlərin quruluşu;
- ☐ Cari etibarlılıq;
- ☒ Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğ
- ☐ Sığorta fəaliyyətin rentabelliği

266 Zərər çəkmiş obyektlərin sayının sığorta portfelinə nisbətindən alınan göstərici nəyi xarakterizə edir?

- ☐ Ödəniləcək zərərin orta kəmiyyət
- ☐ Zərər çəkmiş obyektlərin orta say
- ☐ Nizamnamə kapitalını
- ☒ Zərər çəkmiş obyektlərin xüsusi çəkisi
- ☐ Zərər çəkmiş obyektlər üzrə orta mənfəti

267 q

Daxil olan sığorta haqlarının ümumi məbləğinin sığorta müqaviləsi üzrə köçürülmüş sığorta haqlarının həcmində xüsusi çəkisi $\frac{5}{3}$ olduğunu bilərək, təkrar sığorta fəaliyyətinin etibarlılığı göstəricisini hesablayın.

- ☒ 0.6
- ☐ 0.75
- ☐ 1.66
- ☐ 0.45
- ☐ 0.4

268 h

İnvestisiyadan mənfəətin sığorta ehtiyatlarının ümumi həcmindəki xüsusi çəkisinin $\frac{3}{4}$ olduğunu bilərək investisiya fəaliyyətinin rentabelliği göstəricisini faizlə hesablayın.

- ☐ 25
- ☒ 75
- ☐ 45
- ☐ 60
- ☐ 50

269 Verilən düsturlardan hansı sığorta təşkilatının nisbi gəlirliyinin düsturudur?

☒ a

$$\frac{P_n - W}{P_n}$$

☐ o

$$\frac{n}{N} \cdot 100$$

☐ m

$$\frac{P_n}{S_n} - 0$$

☐ f

$$V_{orta} = \frac{P_n}{N}$$

270 Sığorta kompaniyaları üzrə üzvlük haqlarının (sığorta ödəmələri) orta həcmi hansı düsturla hesablanır?

☐ n

$$\frac{P_n}{S_n} \cdot 0$$

☒ a

$$\frac{P_n}{N}$$

☐ d

$$\frac{W}{S_n} \cdot 100$$

☐ k

$$\frac{n}{N} \cdot 100$$

271 Əmlak sığortasında Netto stavka ümumi halda hansı düsturla hesablanır:

☒ a

$$\frac{\ell_{x+n} V \cdot h}{\ell_x}$$

☐ g

$$\frac{\overline{M}_{\overline{zer} + t \tau}}{x}$$

☐ y

$$\frac{P_n - W}{P_n} \tau$$

☐ j

$$\overline{x} + t \cdot \tau$$

272 f

$NS_{x:n} = \frac{l_{x+n} V \cdot k}{l_x} \cdot SM$ düsturunda l_x şərti işaresi neyi ifadə edir?

- ☐ orta ömür uzunluğu
- ☐ müqavilənin müddətini
- ☐ sığorta xərcləri
- ☒ sığortalanmanın ilk müddətində şəxslərin sayı
- ☐ tarif dərəcəsi

273 Kompaniya üzrə daxil olmuş sığorta haqlarının məbləğinin 2,8 milyon manat, sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin isə 0,84 olduğunu bilərək sığorta təşkilatının nisbi gəlirliyini tapın.

- ☒ 0,7
- ☐ 3,64
- ☐ 1,96
- ☐ 19,6
- ☐ 0,3

274 “Elm” sığorta kompaniya üzrə, zərər çəkmiş obyektlərin xüsusi şəxsinin faizlə qiymətinin 25, sığorta hadisələri nəticəsində zərər çəkmiş obyektlərin sayının 56 olduğu məlum olmuşdur. Kompaniya üzrə sığorta portfelinin həcmi müəyyənəldir.

- ☐ 14
- ☒ 224
- ☐ 140
- ☐ 1 400
- ☐ 2240

275 Kompaniya üzrə daxil olan sığorta vəsaitlərinin həcmnin cari etibarlılıq göstəricisinə hasili statistikada nəyi ifadə edir?

- ☐ Sığorta fəaliyyətinin rentabelliği
- ☐ İnvestisiya rentabelliği
- ☐ sığorta tezliyi
- ☒ Sığortanın bütün növləri üzrə sığorta ödəmələrinin ümumi məbləği
- ☐ Sığorta qaytarmalarının ödənmə səviyyəsi

276 Verilənlərdən hansı sığorta statistikasının mütləq göstəricilərinə aiddir?

- ☒ sığorta portfelinin həcmi
- ☐ zərər çəkmiş obyektlərin xüsusi çəkisi
- ☐ aktivlərin quruluşu
- ☐ kompaniyada işləyən bir nəfərə düşən daxilolmaların həcmi
- ☐ sığorta ödəmələrinin orta həcmi

277 Aşağıdakı veriləndən hansı sığorta statistikasının nisbi göstəricisi deyil?

- ☐ sığorta qaytarmalarının ödənmə səviyyəsi
- ☒ sığorta portfelinin həcmi
- ☐ sığorta məbləğinin zərərliyi
- ☐ zərərçəkmiş obyektlərin xüsusi çəkisi
- ☐ sığorta sahəsinin əhatə olunması göstəricisi

278 Daxil olmuş sığorta haqlarının ümumi məbləğinin təkrar sığorta fəaliyyətinin etibarlılığı göstəricisinə hasili nəyi ifadə edir?

- ☐ sığorta portfelinin həcmi

- ☐ sığorta təşkilatının nisbi gəlirliliyi.
- ☐ cari etibarlılıq
- ☐ sığorta fəaliyyəti rentabelliği
- ☒ sığorta müqaviləsi üzrə köçürülmüş sığorta haqlarının məbləğini

279 Aşağıdakı statistik göstəricilərdən hansılar sığorta kompaniyaların reytingini müəyyənləşdirən maliyyə-iqtisadi fəaliyyəti xarakterizə edən göstəricilərə aid deyil?

- ☐ investisiya fəaliyyətinin rentabelliği.
- ☒ sığorta portfelinin həcmi
- ☐ cari etibarlılıq
- ☐ aktivlərin quruluşu
- ☐ sığorta fəaliyyətin rentabelliği

280 D ıqorta kompaniyası üzrə aktivlərin quruluşu göstəricisinin qiyməti 0,65 - sığorta ehtiyatlarının həcmi- 4,4 mln.manat -sığorta kompaniyasının sərəncamında olan digər şəxsi vəsaitlərin həcmi 0,57 mln.manat olduğu bəllidir. Kompaniya üzrə ödənməş nizamnamə kapitalının məbləğinin sığorta ehtiyatlarındakı xüsusi çəkisini tapın(faizlə).

- ☐ 55
- ☒ 52
- ☐ 159
- ☐ 50
- ☐ 15,9

281 . D ıqorta kompaniyası üzrə sığorta ehtiyatlarının həcmi- 4,8 mln.manat -sığorta kompaniyasının sərəncamında olan digər şəxsi vəsaitlərin həcmi 0,57 mln.manat, ödənməş nizamnamə kapitalının məbləğini 1,84 mln.manat olduğu bəllidir. Kompaniya üzrə aktivlərin quruluşu göstəricisini hesablayın(faizlə).

- ☐ 28,6
- ☐ 34,3
- ☒ 5 0
- ☐ 159
- ☐ 73

282 D ıqorta kompaniyası üzrə aktivlərin quruluşu göstəricisinin qiyməti 0,65 - sığorta ehtiyatlarının həcmi- 4,4 mln.manat -sığorta kompaniyasının sərəncamında olan digər şəxsi vəsaitlərin həcmi 0,57 mln.manat olduğu bəllidir. Kompaniya üzrə ödənməş nizamnamə kapitalının məbləğini hesablayın(mln.manatla).

- ☐ 28,6
- ☐ 7,34
- ☒ 2,29
- ☐ 2,86
- ☐ 73,4

283 Sığorta şirkəti üzrə 2013-cü ildə sığorta fəaliyyətinin rentabelliği göstəricisinin 0, 45, daxil olmuş sığorta haqlarının ümumi məbləğinin isə 4,9 milyon manat, 2014-cü ildə isə sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin həcmi 2,48 milyon manat olduğu məlum olmuşdur. Sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin illər üzrə nisbi artımı tapın.

- ☐ 2,27
- ☐ 0,45
- ☐ 1,2
- ☒ 0,12
- ☐ 0,27

284 T sığorta şirkəti üzrə 2013-cü ildə sığorta fəaliyyətinin rentabelliği göstəricisinin 0,45, daxil olmuş sığorta haqlarının ümumi məbləğinin isə 4,9 milyon manat, 2014-cü ildə isə sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin həcmi 2,48 milyon manat olduğu məlum olmuşdur. Sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin illər üzrə artım surətini tapın.

- ☐ 8,9
☐ 0,89
☒ 1,12
☐ 11,2
☐ 0,27

285 Sığorta şirkəti üzrə 2013-cü ildə sığorta fəaliyyətinin rentabelliği göstəricisinin 0,45, daxil olmuş sığorta haqlarının ümumi məbləğinin isə 4,9 milyon manat, 2014-cü ildə isə sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin həcmi 2,48 milyon manat olduğu məlum olmuşdur. Sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin illər üzrə mütləq artımını tapın.

- ☐ 2,27
☒ 0,27
☐ 2,7
☐ 0,12
☐ 0,89

286 N sığorta kompaniyası üzrə 2014-cü ildə sığorta olunmuş obyektlərin orta sığorta məbləğinin 0,02 milyon manat, sığorta portfelinin həcmi isə 126 dır. 2015-ci ildə kompaniya üzrə bütün sığorta olmuş obyektlərin ümumi sığorta məbləğinin 3,2 milyon manat olduğunu bilərək iki il üçün bütün sığorta olmuş obyektlərin ümumi sığorta məbləğinin nisbi artımını tapın.

- ☐ 0,57
☐ 5,72
☐ 0,68
☐ 0,2
☒ 0,27

287 N sığorta kompaniyası üzrə 2014-cü ildə sığorta olunmuş obyektlərin orta sığorta məbləğinin 0,02 milyon manat, sığorta portfelinin həcmi isə 126 dır. 2015-ci ildə kompaniya üzrə bütün sığorta olmuş obyektlərin ümumi sığorta məbləğinin 3,2 milyon manat olduğunu bilərək iki il üçün bütün sığorta olmuş obyektlərin ümumi sığorta məbləği üzrə artım surətini tapın.

- ☐ 0,79
☒ 1,27
☐ 0,68
☐ 3,4
☐ 6,8

288 N sığorta kompaniyası üzrə 2014-cü ildə sığorta olunmuş obyektlərin orta sığorta məbləğinin 0,02 milyon manat, sığorta portfelinin həcmi isə 126 dır. 2015-ci ildə kompaniya üzrə bütün sığorta olmuş obyektlərin ümumi sığorta məbləğinin 3,2 milyon manat olduğunu bilərək iki il üçün bütün sığorta olmuş obyektlərin ümumi sığorta məbləğinin mütləq artımını tapın(milyon manatla).

- ☐ 0,57
☐ 5,72
☒ 0,68
☐ 3,4
☐ 6,8

289 B 2015-ci ildə sığorta kompaniyasının nisbi gəlirliliyinin 60 % , sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi 0,89 milyon manat, 2014-cü ildə daxil olmuş sığorta haqlarının məbləğinin isə 1,8 milyon manat olduğunu bilərək daxil olmuş sığorta haqlarının artım surətini hesablayın.

- ☐ 2,22
☐ 0,43
☐ 1,49
☒ 1,24
☐ 0,19

290 B 2015-ci ildə sığorta kompaniyasının nisbi gəlirliliyinin 60 % , sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi 0, 89 milyon manat, 2014-cü ildə daxil olmuş sığorta haqlarının məbləğinin isə 1,8 milyon manat olduğunu bilərək daxil olmuş sığorta haqlarının nisbi artımını hesablayın.

- ☐ 1,24
☒ 0,19
☐ 0,43
☐ 1,49
☐ 2,22

291 B 2015-ci ildə sığorta kompaniyasının nisbi gəlirliliyinin 60 % , sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi 0, 89 milyon manat, 2014-cü ildə daxil olmuş sığorta haqlarının məbləğinin isə 1,8 milyon manat olduğunu bilərək daxil olmuş sığorta haqlarının mütləq artımını hesablayın.

- ☐ 2,22
☒ 0,43
☐ 1,49
☐ 2,69
☐ 1,48

292 “ Atəşgah” sığorta şirkəti üzrə aşağıdakı şərti məlumatlar verilmişdir: 1. Cari etibarlılıq əmsalını – 36% milyon manat, 2. Daxil olan sığorta vəsaitlərinin həcmi- 7,4 milyon manat. Sığortanın bütün növləri üzrə sığorta ödəmələrinin ümumi məbləğini tapın(milyon manatla).

- ☐ 0,23
☒ 2,67
☐ 0,44
☐ 2,26
☐ 0,37

293 “ Atəşgah” sığorta şirkəti üzrə aşağıdakı şərti məlumatlar verilmişdir: 1. Sığortanın bütün növləri üzrə sığorta ödəmələrinin ümumi məbləği – 4,6 milyon manat, 2. Daxil olan sığorta vəsaitlərinin həcmi- 10,4 milyon manat. Cari etibarlılıq əmsalını tapın.

- ☐ 0,23
☐ 5,8
☒ 0,44
☐ 2,26
☐ 4,4

294 Sığorta şirkəti üzrə sığorta fəaliyyətinin rentabelliği göstəricisinin 0, 45, daxil olmuş sığorta haqlarının ümumi məbləğinin isə 4,9 milyon manat olduğunu bilərək sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin həcmi tapın.

- ☐ 22,1
☐ 10, 45
☐ 4, 45
☐ 5,35
☒ 2,21

295 Sığorta portfelinin həcmi isə 284, bütün sığorta olmuş obyektlərin ümumi sığorta məbləğini 5,78 milyon manat olduğu verilir. N sığorta kompaniyası üzrə sığorta olunmuş obyektlərin orta sığorta məbləğini hesablayın(milyon manatla) .

- ☐ 0,16
☒ 0,02
☐ 2,52
☐ 289
☐ 1,64

296 N sığorta kompaniyası üzrə sığorta olunmuş obyektlərin orta sığorta məbləğinin 0,02 milyon manat, sığorta portfelinin həcmi isə 126 olduğunu bilərək, bütün sığorta olunan obyektlərin ümumi sığorta məbləğini tapın(milyon manatla).

- ☐ 6300
☐ 6,3
☒ 2,52
☐ 126,02
☐ 63

297 B sığorta kompaniyasının nisbi gəlirliliyinin 60 % , sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi 0, 89 milyon manat olduğunu bilərək daxil olmuş sığorta haqlarının məbləğinin hesablayın.

- ☒ 2,23
☐ 0,534
☐ 1,49
☐ 149
☐ 1,48

298 F kompaniyası üzrə sığorta fəaliyyətinin rentabelliyyətinin 28 % , sığorta fəaliyyətindən mənfəətin həcmi 0,46 milyon manat olduğu məlumdur. Daxil olmuş sığorta haqlarının məbləğinin tapın(milyon manatla).

- ☐ 164
☐ 0,13
☐ 280
☐ 0,74
☒ 1,64

299 Sığorta kompaniyası üzrə sığorta qaytarmalarının ödənmə səviyyəsinin 50 % , sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi 244 min manat olduğu məlum olmuşdur. Daxil olmuş sığorta haqlarının məbləğini müəyyənəldirin(milyon manatla).

- ☐ 50
☒ 0,49
☐ 294
☐ 0,122
☐ 488

300 K bankında əməliyyat gəlirlərinin əməliyyat xərclərinə nisbəti 2010-cu ildə 5/3 , 2011-ci ildə isə 5\4 nisbətində olduğu məlumdur. Bank üzrə sabitlik əmsalının nisbi artımını hesablayın.

- ☒ 33 %
☐ 25 %
☐ 20 %
☐ 133%
☐ 60 %

301 2014 –cü ildə “Yen Bank” üzrə nizamnamə kapitalının netto şəxsi vəsaitlərinə nisbəti 5/4, 2015-ci ildə isə 3\2 nisbətində bərabər olmuşdur. Bank üzrə mənfəətin fondla kapitallaşma əmsalının illər üzrə nisbi artımını hesablayın

- ☐ 1,2
☒ 0,2

- ☐ 0,25
☐ 2,2
☐ 2,5

302 2014 –cü ildə “Yen Bank” üzrə nizamnamə kapitalının netto şəxsi vəsaitlərinə nisbəti 5/4, 2015-ci ildə isə 3/2 nisbətinə bərabər olmuşdur. Bank üzrə mənfəətin fondla kapitallaşma əmsalının illər üzrə artım surətini hesablayın.

- ☐ 2,2
☒ 1,2
☐ 1,25
☐ 2,5
☐ 5

303 2014 –cü ildə “Yen Bank” üzrə nizamnamə kapitalının netto şəxsi vəsaitlərinə nisbəti 5/4, 2015-ci ildə isə 3/2 nisbətinə bərabər olmuşdur. Bank üzrə mənfəətin fondla kapitallaşma əmsalının illər üzrə mütləq artımını hesablayın(faizlə).

- ☒ 25
☐ 40
☐ 50
☐ 125
☐ 22

304 K bankında əməliyyat gəlirlərinin əməliyyat xərclərinə nisbəti 2010-cu ildə 5/3 , 2011-ci ildə isə 5/4 nisbətində olduğu məlumdur. Bank üzrə sabitlik əmsalının artım surətini hesablayın.

- ☐ 60 %
☐ 25 %
☐ 33 %

$$\bar{x} - tx < \bar{x} < \bar{x} + tx$$

- ☒ 133%
☐ 20 %

305 K bankında əməliyyat gəlirlərinin əməliyyat xərclərinə nisbəti 2010-cu ildə 5/3 , 2011-ci ildə isə 5/4 nisbətində olduğu məlumdur. Bank üzrə sabitlik əmsalının mütləq artımını hesablayın.

- ☐ 50 %
☒ 20%
☐ 25 %
☐ 60 %
☐ 55 %

306 Cənub regionun K bankı üzrə 2014-cü ilin 3-cü rübündə kreditdən istifadə müddətinin 44 gün olduğu verilmişdir. Bu məlumata əsasən kredit dövryyəsinin sayını tapın.

- ☐ 2,2
☐ 2.6
☐ 3.5
☒ 2,09
☐ 13,2

307 “ Muğan”Bank üzrə netto şəxsi vəsaitlərin nizamnamə kapitalındakı xüsusi çəkisi 34 % olduğu məlum olduğu halda mənfəətin fondla kapitallaşma əmsalını tapın.

- ☐ 3.4
☐ 2.54

- ☐ 0.34
☐ 0.6
☒ 2.94

308 “Yen Bank” üzrə nizamnamə kapitalının netto şəxsi vəsaitlərinə nisbəti 5/4 nisbətində bərabərdir. Bank üzrə mənfəətin fondla kapitallaşma əmsalını hesablayın(faizlə).

- ☐ 5,4
☐ 80
☐ 4
☒ 125
☐ 54

309 K bankında əməliyyat gəlirlərinin əməliyyat xərclərinə nisbəti 5/3 nisbətində olduğu məlumdur. Bank üzrə sabitlik əmsalını hesablayın.(faizlə)

- ☒ 60 %
☐ 25 %
☐ 50 %
☐ 75 %
☐ 53 %

310 Verilmiş şərti məlumatlar əsasında bankın aktivlərinin rentabellik əmsalını müəyyənə bilərsiniz. 1. netto aktivlərin həcmi – 6,4 mln manat 2. netto mənfəətin həcmi- 1,6 mln manat

- ☐ 8
☐ 4,8
☐ 60 %
☐ 30 %
☒ 25 %

311 “Kredo” bankı üzrə aktivlərin gəlirlilik səviyyəsi 1/4, qısamüddətli aktivlərin ümumi həcmi isə 10 milyon manat olduğu məlumdur. Bankın bütün netto aktivlərinin həcmi tapın.

- ☐ 2 mln
☐ 2,5 mln
☐ 20 mln
☒ 40 mln
☐ 4mln

312 bank 150 mln. manatı 5 ilə illik 18 %- lə borca vermişdir. Qaytarılacaq məbləği hesablayın. (Çəki: 1)

- ☐ 178,5 mln.manat
☒ 285 mln.manat
☐ 270,5mln.manat
☐ 240 mln.manat
☐ 135 mln.manat

313 Bank üzrə netto şəxsi vəsaitlərin nizamnamə kapitalındakı xüsusi çəkisi 40 % olduğu məlum olduğu halda mənfəətin fondla kapitallaşma əmsalını tapın. (Çəki: 1)

- ☐ 0.4
☒ 2.5
☐ 2.0
☐ 0.6
☐ 0.8

314 K bankında əməliyyat xərclərinin əməliyyat gəlirlərinə nisbəti $\frac{3}{4}$ nisbətində olduğu məlum olmuşdur. Bu bank üzrə sabitlik əmsalını faizlə tapın

- ☐ 0.5
☐ 0.25
☒ 0.75
☐ 7.5
☐ 0.025

315 : Regionun X bankında ilin 2-ci rübü üzrə kreditdən istifadə müddətinin 35 gün olduğu məlum olmuşdur. Kredit dövriyyəsinin sayını müəyyənəldir.

- ☐ 2.0
☐ 1.8
☐ 3.5
☒ 2.6
☐ 0.57

316 Verilmiş şərti məlumatlar əsasında B bankında kredit dövriyyəsinin orta sayını hesablayın. 1. ödəmə üzrə kreditin dövriyyəsinin həcmi – 28 mln manat 2. Kreditin orta qalığı - 12 mln manat (

- ☐ 4.0
☐ 16.0
☐ 40.0
☒ 2.33
☐ 0.43

317 B bankı üzrə aşağıdakı şərti məlumatlar verilmişdir. Bunlara əsasən qısamüddətli kreditlərdən istifadənin orta müddətinin dəyiçən tərkibli indeksini tapın. 1. əsas və hesabat dövründə kreditin orta qalığı - 20 və 24 mln manat 2. əsas və hesabat dövrü üzrə, müvafiq olaraq, kreditlərin ödənməsi üzrə bir günlük dövriyyənin həcmi - 1, 6 və 2, 0 mln manat

- ☐ 0.88
☐ 1.2
☐ 3.84
☒ 0.96
☐ 1.17

318 : Aşağıdakı şərti məlumatlar əsasında A bankında mart ayı üçün qısamüddətli kreditlərdən istifadə müddətini hesablayın. 1. ödəmə üzrə kreditin dövriyyəsinə – 15 mln manat 2. Kreditin orta qalığı - 12 mln manat

- ☐ 120 gün
☐ 57 gün
☐ 250 gün
☒ 25 gün
☐ 180 gün

319 Bank üzrə aşağıdakı şərti məlumatlar əsasında bankın şəxsi vəsaitlərinin həcmi tapın. 1. depozitlərin həcmi- 5.6 mln 2. əhalidən cəlb edilən pul vəsaitlərinin maksimumu həcm göstəricisi- 2

- ☐ 3, 6 mln manat
☐ 0,5 mln manat
☐ 8, 4 mlan manat
☒ 2, 8 mln manat
☐ 1 mln manat

320 A bankı üzrə ümumi aktivlərin həcmi 14 mln manat, şəxsi vəsaitlərin ümumi məbləği isə 4. 5 mln manat olduğu haqqında məlumatların olduğunu bilərək şəxsi vəsaitlərin kifayətlilik əmsalını hesablayın

- ☐ 0.8
☐ 0.68

- ☐ 0.25
☒ 0.32
☐ 3.1

321 Aşağıdakı şərti məlumatlar əsasında bankın aktivlərinin rentabellik əmsalını hesablayın. 1. netto aktivlərin həcmi – 2, 5 mln manat 2. netto mənfəətin həcmi- 750 min manat

- ☐ 0,25
☐ 0.6
☐ 0.25
☒ 0.3
☐ 0.45

322 Bank üzrə aktivlərin gəlirlilik səviyyəsi 25 %, qısamüddətli aktivlərin ümumi həcmi isə 8 milyon manat olduğunu bilərək bankın bütün netto aktivlərinin həcmi tapın.

- ☐ 8,25 mln
☐ 16 mln
☐ 2 mln
☒ 32 mln
☐ 2,5 mln

323 Aşağıdakı şərti məlumatlar əsasında kompaniya üzrə Sığorta sahəsinin həcmi müəyyənləşdirin? 1. Sığorta sahəsinin əhatə olunması göstəricisi- 40% 2. sığorta portfelinin həcmi – 580 000 manat

- ☐ 600 000 manat
☐ 200 000 manat
☐ 232 000 manat
☒ 1 450 000 manat
☐ 960 000 manat

324 Bankların mahiyyəti nədir?

- ☐ depozitlərin maksimum həcmi göstərir
☐ pulları cəlb edən kredit təşkilatı
☐ fiziki şəxslərin pullarını cəlb edən kredit təşkilatı
☒ Hüquqi və fiziki şəxslərin pullarını cəlb edən kredit təşkilatı
☐ bankın aktiv və passiv siyasətinin balansı

325 Tam likvidlik əmsalı nəyi xarakterizə edir

- ☐ kreditin dövretmə sayı
☐ depozitlərin maksimum həcmi
☐ bankın şəxsi vəsaiti
☒ bankın aktiv və passiv siyasətinin balansı
☐ kreditin məbləği

326 : Bunlardan hansı bankların fəaliyyətinin iqtisadi normativlərinə aiddir

- ☐ bankın şəxsi vəsaiti
☐ kreditin məbləği
☐ kreditin dövretmə sayı
☒ bankların şəxsi vəsaitlərinin minimal həcmi
☐ depozitlərin maksimum həcmi

327 A bankı üzrə aşağıdakı şərti məlumatlar əsasında ani likvidlik əmsalını hesablayın. 1. bankın kassasında olan vəsaitin həcmi- 2,4 mln.manat 2. tələbli öhdəliklərin həcmi- 3, 8 mln. manat 3. müxbir hesablarda olan vəsaitlərin həcmi- 1, 6 mln.manat (

- ☐ 0.92
☐ 45689.0
☐ 3.875
☒ 1,05 gəlirlilik dərəcəsi
☐ 0.95

328 A bankı üzrə ödənməmiş kreditin məbləğinin 12,6 mln.manat, kreditin orta qalığının həcmi 2,8 mln.manat olduğunu bilərək kredit dövrüyyəsinin orta sayını tapın

- ☐ 35.0
☐ 3.5
☐ 0.22
☒ 4.5
☐ 22.0

329 Bank üzrə likvidli aktivlərin həcmi 22 mln.manat, bank öhdəliklərinin isə bunun 15% -i həddində olduğunu bilərək, cari likvidlik normativini müəyyənə bilərsiniz.

- ☐ 15.0
☐ 18.7
☐ 3.3
☒ 6.67
☐ 0.15

330 Bankın şəxsi vəsaitlərinin ümumi məbləğinin 16,4 mln. manat, şəxsi vəsaitlərin ümumi aktivlərin həcmindəki xüsusi cəkis olduğunu bilərək şəxsi vəsaitlərin kifayətlilik normasını tapın

- ☐ 2.5
☐ 0.6
☐ 6.56
☒ 0.4
☐ 9.84

331 Aşağıda verilən şərti məlumatlar əsasında bank üzrə kredit borclarının qalığını müəyyənə bilərsiniz. 1. netto mənfəət- 2,4 mln.manat 2. netto bank ehtiyatı- 12,8 mln.manat 3. ehtiyat fondunun həcmi- 4, 6 mln.manat 4. riskdən müdafiə əmsalı- 3

- ☐ 20, 6 mln.manat
☐ 58,8 mln.manat
☐ 5 mln.manat
☒ 6,6 mln.manat
☐ 15 mln.manat

332 : Aşağıdakı şərti məlumatlar əsasında qısamüddətli kreditlərdən istifadənin müddətini hesablayın. 1. ödəmə üzrə kreditin dövrüyyəsinin həcmi- 18 mln. manat 2. kreditin orta qalığı- 1,085 mln.manat

- ☐ 62.0
☐ 19.0
☐ 35.0
☒ 22.0
☐ 45.0

333 Bankın vaxtı keçmiş borclarının ümumi həcmi cəmi verdiyi borcların 20%-ni təşkil edir. Vaxtı keçmiş borcların məbləğinin 1,5 mln. manat olduğunu nəzərə alsaq, borcların ödənilməsi əmsalını hesablayın

- ☐ 0.1
☐ 0.8
☐ 5.0
☒ 0.2

☐ 0.4

334 Aşağıdakı şərti məlumatlar əsasında bankın təcili öhdəliklər üzrə likvidlik əmsalını müəyyənə bilərsiniz: a) Likvidli aktivlərin həcmi – 48 mln.manat b) Yüksək likvidli aktivlərin həcmi – 6 mln.manat c) Tam likvidlik əmsalı – 2 (Çəki

- ☐ 1.0
☐ 2.0
☐ 4.0
☒ 0.25
☐ 0.5

335 : Bank üzrə əməliyyat xərcləri əməliyyat gəlirlərinin hissəsini təşkil edir. Əməliyyat xərclərinin 4 mln olduğunu bilərək sabitlik əmsalının faizlə qiymətini tapın?

- ☐ 0.45
☐ 0.66
☐ 0.75
☒ 0.4
☐ 0.6

336 Aşağıdakı şərti məlumatlar əsasında bank üzrə ümumi likvidlilik normasını tapın. 1) Şəxsi vəsaitlərin həcmi – 55 mln.manat 2) Likvidli aktivlərin ümumi məbləği – 44 mln.manat 3) Şəxsi vəsaitlərin kifayətlik norması – 0,25

- ☐ 1.0
☒ 0.2
☐ 0.4
☐ 0.6
☐ 0.8

337 Hesabat ilinin sonuna bankın netto aktivlərinin həcmi 125 mln. manat, netto mənfəətinin məbləğinin 130 mln. manat olduğunu bilərək verilən variantlardan düzgün olanını seçin

- ☐ aktivlərin rentabelliği 1.40 olmuşdur
☒ aktivlərin rentabelliği 1.04 olmuşdur
☐ aktivlərin rentabelliği 4% azalmışdır
☐ aktivlərin rentabelliği 1.04 azalmışdır
☐ aktivlərin rentabelliği dəyişməmişdir

338 Kreditin dövriyyəsinin orta sayının dəyişən tərkibli indeksinin 1.25, sabit tərkibli indeksinin 150% olduğunu bilərək quruluş tərkibli indeksini hesablayın

- ☐ 0.823
☐ 1.51
☒ 83.3%
☐ 1.25
☐ 8.33

339 Ehtiyat norması indeksinin 1,28, pul multiplikatoru indeksinin 1,42 olduğunu bilərək depozitlərin quruluşunun dəyişməsi indeksini müəyyənə bilərsiniz.

- ☐ 2.7
☒ 1.11
☐ 0.9
☐ 1.82
☐ 0.14

340 Depozitlərin quruluşunun dəyişməsi indeksinin 0,91, pul multiplikatoru indeksinin 1, 4 olduğunu bilərək, ehtiyat norması indeksini tapın.

- ☐ 0.65
- ☒ 2.31
- ☐ 2.31
- ☐ 0.49
- ☐ 1.27

341 Mərkəzi Bank üzrə aşağıdakı şərti məlumatlar əsasında depozitlərin-müddətli öhdəliklərin ümumi həcmi müəyyənəldirin. 1. Ehtiyatların həcmi – 4 mlrd manat 2. Ehtiyat norması – 25 % (Çəki: 1)

- ☐ 18 mlrd manat
- ☐ 2 mlrd manat
- ☐ 1 mlrd manat
- ☒ 16 mlrd manat
- ☐ 100 mlrd manat

342 Cari likvidlik normativi göstəricisinin məxrəci hansı göstəricidir?

- ☐ bankın şəxsi vəsaitləri
- ☐ uzunmüddətli borclar
- ☐ likvidli vəsaitlər
- ☒ bankın övdəlikləri
- ☐ depozitlərin maksimum həcmi

343 Bankın şəxsi vəsaitlərinin ümumi məbləğinin onun depozitlərinin həcminə olan nisbətinin tərs göstəricisi statistikada hansı göstəricini xarakterizə edir?

- ☐ depozitlərin orta gəlirlilik norması
- ☐ aktivlərin rentabellik əmsalı
- ☐ kapitalın kifayətlilik əmsalı
- ☒ əhalidən cəlb edilən vəsaitlərin maksimum həcmi
- ☐ ümumi likvidlik norması

344 Bankın nizamnamə kapitalının netto şəxsi vəsaitlərinin həcminə olan nisbəti nəyi xarakterizə edir?

- ☐ kapitalın kifayətlilik əmsalı
- ☐ sabitlik əmsalı
- ☐ riskdən müdafiə əmsalı
- ☒ mənfəətin fondla kapitallaşma əmsalı
- ☐ aktivlərin rentabellik əmsalı

345 Bank üzrə netto mənfəətin netto aktivlərindəki xüsusi çəkisi nəyi ifadə edir? (

- ☐ kapitalın kifayətlilik əmsalı
- ☐ sabitlik əmsalı
- ☐ riskdən müdafiə əmsalı
- ☒ aktivlərin rentabellik əmsalı
- ☐ mənfəətin səmərəlilik əmsalı

346 Bank üzrə borcların ödənilməsi əmsalını bankın verdiyi borcların ümumi həcminə hasili hansı statistik göstəricini ifadə edir?

- ☐ kreditlərin gəlirlilik dərəcəsi
- ☐ Aktivlərin gəlirlilik səviyyəsi
- ☐ Kreditdən istifadənin effektivlik əmsalı
- ☒ vaxtı keçmiş borcları
- ☐ borcların ödəniş tezliyi

347 Bankın qəsamüddətli aktivlərinin ümumi məbləğinin bütün netto aktivlərin həcminə nisbətindən hansı statistik göstərici alınır?

- ☐ Kreditdən istifadənin effektivlik əmsalı
- ☐ Kapitalla kifayətlilik əmsalı
- ☐ Anı likvidlik əmsalı
- ☒ Aktivlərin gəlirlilik səviyyəsi
- ☐ Gəlirlilik dərəcəsi

348 Bankın uzunmüddətli borcların ümumi məbləğinin bankın şəxsi vəsaitlərinin həcminə nisbətini statistikada hansı göstərici xarakterizə edir? (Çəki: 1)

- ☐ uzunmüddətli kreditlərin xüsusi çəkisi
- ☐ ümumi likvidlik normativi
- ☐ uzunmüddətli kreditləşmə əmsalı
- ☒ uzunmüddətli likvidlik norması
- ☐ uzunmüddətli maliyyələşmə göstəricisi

349 Kredit portfelində vaxti keçmiş borcların xüsusi çəkisinin hansı həddi kritik səviyyə hesab edilir?

- ☐ 0.03
- ☐ 0.1
- ☐ 0.05
- ☒ 0.15
- ☐ 0.065

350 Statistikada bankın öz öhdəlikləri üzrə ödəmə imkanlarını xarakterizə edən göstərici hansıdır? (

- ☐ orta müddət öhdəliklər üzrə likvidlik əmsalı
- ☐ cari likvidlik norması
- ☐ tam likvidlik əmsalı
- ☒ təcili öhdəliklər üzrə likvidlik əmsalı
- ☐ ani likvidlik norması

351 Bunlardan hansı Mərkəzi bankın ölkənin pul-kredit sferasını tənzimləmək və idarə etmək üçün istifadə etdiyi metod və vasitələrə aid deyil? (Çəki: 1)

- ☐ valyuta intervenssiyasını reallaşdırmaq
- ☐ əməliyyatlar üzrə faiz dərəcəsini müəyyən etmək
- ☐ Pul emissiyasını həyata keçirmək
- ☒ dövlət büdcəsində nəzərdə tutulan xərcləri maliyyələşdirmək
- ☐ pul aqreqlarının nisbətini tənzimləmək

352 : Bunlardan hansı bankın şəxsi vəsaitlərinin yerinə yetirdiyi funksyalara aid deyil? (

- ☐ tənzimləyici orqanların müəyyən etdiyi normativlər üçün əsas olmaq
- ☐ bankın maliyyə gücünü artırmaq və müştərilərin inamını qorumaq
- ☐ cari aktivləri ödəmək
- ☒ pul emissiyasını həyata keçirmək
- ☐ bankın fəaliyyəti üçün zəruri vəsaitlərlə təmin etmək

353 Kredit dövriyyəsinin orta sayının kreditin orta qalığına hasilindən hansı statistik göstərici alınır?

- ☐ bank kreditinin cəlbəedicilik əmsalı
- ☐ pul dövriyyəsi
- ☐ ödəmə üzrə günlük dövriyyənin sayı
- ☒ ödənməmiş kreditin məbləği
- ☐ kreditlərdən istifadənin orta müddəti

354 Kredit ehtiyatlarını və onlardan istifadəni təhlil etmək üçün əsas hansı statistik metoddan istifadə edilir?

- ☐ qrafik və cədvəl
- ☐ dinamika sıraları
- ☐ statistik müşahidə
- ☒ qruplaşdırma
- ☐ korelyasiya-reqressiya

355 Aşağıdakılardan hansı bank statistikasının göstəricilər sisteminin I səviyyəsinə aid deyil?

- ☐ qarşıdakı dövrdə əhalinin gəlirləri
- ☐ infilyasiyanın səviyyəsi
- ☐ real aktivlərin həcmi
- ☒ real aktivlərin dinamikası indeksi
- ☐ aktivlərin mütləq kəmiyyəti

356 Aşağıdakılardan hansı bank xidmətlərinə aid deyil?

- ☐ pulun tədavülü
- ☐ kreditləşdirmə
- ☐ uçot-əməliyyat işləri
- ☒ pulun dövriyyəsi
- ☐ pul xidmətlərinin göstərilməsi

357 Verilənlərdən hansı statistikada bank sisteminin fəaliyyətini öyrənən aspektlərə aid edilmir?

- ☐ göstərdikləri xidmətlərin çeşidinə görə
- ☐ mülkiyyət formasına görə
- ☐ bankların sayına görə
- ☒ Mərkəzi Bankda yerləşdirdikləri ehtiyatların səmərəliliyinə görə
- ☐ təyinatına görə

358 Aşağıdakılardan hansı bankın vəzifələrinə aid deyil?

- ☐ nəgdsiz hesablaşmaları həyata keçirmək
- ☐ nəgdsiz hesablaşmaları həyata keçirmək
- ☐ əmanət işini təşkil etmək
- ☒ budcədən kənar fondların xərc elementlərini dəqiqləşdirmək
- ☐ kapital qoyuluşunu müəyyənləşdirmək

359 “İnfilyasiyanın səviyyəsi” bank statistikasının göstəricilər sisteminin hansı səviyyəsinə aiddir?

- ☐ V səviyyə
- ☐ III səviyyə
- ☐ II səviyyə
- ☒ I səviyyə
- ☐ IV səviyyə

360 Bunlardan hansı bankın kredit qoyuluşu üzrə qrupları xarakterizə edən əlamətlərə aid deyildir?

- ☐ Kreditin təminat növünə
- ☐ Kreditin müddəti
- ☐ Kreditin məbləği
- ☒ Kreditin rentabelliği
- ☐ Kreditləşmə subyektinə

361 Bank aktivlərində kredit əməliyyatlarının xüsusi çəkisi indeksi” bank statistikasının göstəricilər sisteminin hansı səviyyəsinə aiddir?

- ☐ heç biri
☐ III səviyyə
☐ I səviyyə
☒ II səviyyə
☐ IV səviyyə

362 Verilmiş məlumatlara (min manatla) əsasən əsas dövrdə pul kütləsinin dövriyyə surətini hesablayın

Göstəncilər	2010	2012
Pul kütləsi	600	700
Nağd pul	180	260
ÜDM	2000	2400

- ☒ 3.3
☐ 9.2
☐ 0.37
☐ 1.4
☐ 11.1

363 Verilmiş məlumatlara (min manatla) əsasən əsas dövrdə nağd pulun dövriyyə surətini hesablayın

Göstəncilər	2010	2012
Pul kütləsi	600	700
Nağd pul	180	260
ÜDM	2000	2400

- ☐ 3.3
☐ 9.2
☐ 0.37
☐ 3.4
☒ 11.1

364 verilmiş məlumatlara (min manatla) əsasən cari ildə nağd pulun dövriyyə surətini hesablayın

Göstəncilər	2010	2012
Pul kütləsi	600	700
Nağd pul	180	260
ÜDM	2000	2400

- ☒ 9.2
☐ 3.3
☐ 1.4
☐ 0.37
☐ 3.4

365 nn

kommeriya bankı müəssisəyə 4 dəfə kredit vermişdir:

	1	2	3	4	Cəmi
Kreditin həcmi, min manat	20	10	16	24	70
Kreditin müddəti, ay	6	4	3	7	20

Kreditin orta həcmi hesablayın

- ☐ 3.5
☐ 4.5
☐ 17.5

- ☒ 18.8
☐ 28.5

366 Aşağıdakı şərti məlumatlar əsasında bank üzrə mənfəətin fondla kapitallaşma əmsalını hesablayın. 1) Netto passivlərin həcmi – 90 mln.manat 2) Nizamnamə kapitalın həcmi – 120 mln.manat 3) Kapitala kifayətlilik əmsalı – 2

- ☐ 3/4
☐ 0.6
☐ 0.8
☒ 2/3
☐ 0.5

367 bb

$N_{cl} = \frac{LA}{BO}$ neyin düsturudur

- ☐ ümumi likvidlik normativi
☒ cari likvidlik normativi
☐ likvidlik normativi
☐ kreditin istifadə müddəti
☐ depositlərin

368 aa

$PV_{\text{max}} = \frac{DUH}{ESV}$ neyin düsturudur.

- ☒ depositlərin
☐ kreditin istifadə müddəti
☐ cari likvidlik normativi
☐ ümumi likvidlik normativ
☐ likvidlik normativi

369 Müəyyən dövrdən sonra pulun əlavə edilmiş dəyəri hansı düsturla hesablanır?

- ☒ a
 $FV = DV(1 + n \cdot i)$

- ☐ e
 $\frac{P_n}{S_n} \quad 0$

- ☐ y
 $\frac{P_n - W}{P_n} \quad \tau$

- ☐ f

$$m = \frac{KD_{\text{ödələn}}}{D}$$

370 Kredit dövriyyəsinin dəyişməsi nəticəsində dövriyyənin orta sayının mütləq və nisbi dəyişməsini ifadə edən düstur hansıdır?

☐ h

$$\frac{\sum KD_{\text{ödələn}}^1}{\sum \bar{K}_1} : \frac{\sum KD_{\text{ödələn}}^0}{\sum K_0}$$

☐ n

$$\frac{\sum n_0 \bar{K}_1}{\sum \bar{K}_1} : \frac{\sum n_0 \bar{K}_0}{\sum \bar{K}_0}$$

☐ y

$$\frac{\sum t_1 d_1}{\sum t_0 d_0}$$

☒ a

$$\frac{\sum n_1 \bar{k}_1}{\sum \bar{k}_1} : \frac{\sum n_0 \bar{k}_1}{\sum \bar{k}_1}$$

371 Verilən düsturlardan hansı kreditlərin ödənilməsi üzrə bir günlük dövriyyəni göstərir?

☐ n=D:t

☐ t=k:m

☐ g

$$FV = DV(1 + n \cdot i)$$

☒ a

$$m = \frac{KD_{\text{ödələn}}}{D}$$

372 . B bankının şəxsi vəsaitlərinin ümumi aktivlərinin həcmindəki xüsusi çəkisi 3:4 nisbətində bərabərdir. Bankın şəxsi vəsaitlərinin kifayətlilik normativini müəyyən edin.

☐ 50%

☐ 25%

☒ 75%

☐ 133%

☐ 55%

373 Aşağıdakı verilənlərdən hansı statistikada bank sisteminin fəaliyyətini öyrənən aspektlərə aid edilmir?

- ☐ təyinatına görə
- ☐ mülkiyyət formasına görə
- ☐ bank filiallarının sayına görə
- ☒ MHS-in maliyyə hesabına görə
- ☐ göstərdikləri xidmətlərin çeşidinə görə

374 2012-ci ilə F bankının vaxtı keçmiş borclarının ümumi həcmi cəmi verdiyi borcların 25%-ni təşkil etmişdir. 2013-cü ildə isə bu rəqəm 20 % olmuşdur. Vaxtı keçmiş borcların məbləğinin isə illər üzrə müvafiq olaraq 2 mln. manat və 2,6 mln.mant olduğu bildirilir. 2012-ci ilə nisbətdə 2013 –cü il üçün bankın verdiyi borclarının ümumi həcmnin artım surətini tapın.

- ☐ 1,3
- ☐ 0,63
- ☐ 0,25
- ☐ 0,75
- ☒ 1.63

375 2012-ci ilə F bankının vaxtı keçmiş borclarının ümumi həcmi cəmi verdiyi borcların 25%-ni təşkil etmişdir. 2013-cü ildə isə bu rəqəm 20 % olmuşdur. Vaxtı keçmiş borcların məbləğinin isə illər üzrə müvafiq olaraq 2 mln. manat və 2,6 mln.mant olduğu bildirilir. 2012-ci ilə nisbətdə 2013 –cü il üçün bankın verdiyi borclarının ümumi həcmnin nisbi artımını tapın.

- ☐ 6
- ☒ 0,63
- ☐ 1,62
- ☐ 0.6
- ☐ 0,8

376 2012-ci ilə F bankının vaxtı keçmiş borclarının ümumi həcmi cəmi verdiyi borcların 25%-ni təşkil etmişdir. 2013-cü ildə isə bu rəqəm 20 % olmuşdur. Vaxtı keçmiş borcların məbləğinin isə illər üzrə müvafiq olaraq 2 mln. manat və 2,6 mln.mant olduğu bildirilir. 2012-ci ilə nisbətdə 2013 –cü il üçün bankın verdiyi borclarının ümumi həcmnin mütləq artımını tapın(mln.manatla).

- ☐ 8
- ☒ 5
- ☐ 6
- ☐ 0.6
- ☐ 13

377 A bankı üzrə 2013-cü ildə şərti məlumatlar əsasında kredit dövryyəsinin orta sayının 2,6 və ödənmis kreditin məbləğinin 240 000 manat olduğu verilmişdir. 2014-cü ildə kreditin orta qalığının 120 min manat olduğunu bilərək bank üzrə kreditin orta qalığının artım surətini tapın.

- ☒ 0,3
- ☐ 12
- ☐ 2
- ☐ 5,3
- ☐ 0,52

378 A bankı üzrə 2013-cü ildə şərti məlumatlar əsasında kredit dövryyəsinin orta sayının 2,6 və ödənmis kreditin məbləğinin 240 000 manat olduğu verilmişdir. 2014-cü ildə kreditin orta qalığının 120 min manat olduğunu bilərək bank üzrə kreditin orta qalığının mütləq artımını tapın.

- ☐ 277 000
- ☐ 120 000
- ☐ 360 000
- ☐ 2,6
- ☒ 27 700

379 A bankı üzrə 2013-cü ildə şərti məlumatlar əsasında kredit dövriyyəsinin orta sayının 2,6 və ödənməmiş kreditin məbləğinin 240 000 manat olduğu verilmişdir. 2014-cü ildə kreditin orta qalığının 120 min manat olduğunu bilərək bank üzrə kreditin orta qalığının nisbi artımını tapın.

- ☐ 0,76
- ☐ 12
- ☒ 1,3
- ☐ 0,52
- ☐ 2

380 B bankının şəxsi vəsaitlərinin məbləğinin 5,7 mln.manat, şəxsi vəsaitlərinin kifayətlilik normativinin 0,62 olduğunu bilərək, ümumi aktivlərinin həcmi müəyyən edin(mln.manatla).

- ☒ 9,19
- ☐ 35,3
- ☐ 3,53
- ☐ 6,32
- ☐ 91,9

381 Bankın vaxtı keçmiş borclarının ümumi həcmi cəmi verdiyi borcların 25%-ni təşkil edir. Vaxtı keçmiş borcların məbləğinin 4,5 mln. manat olduğunu nəzərə alsaq, bankın veriyi borclarının ümumi həcmi tapın(mln.manatla).

- ☐ 11,25
- ☒ 18
- ☐ 0.2
- ☐ 16
- ☐ 1,125

382 Bank üzrə əməliyyat xərcləri əməliyyat gəlirlərindən 4 dəfə azdır. Əməliyyat gəlirlərinin 6,5 mln manat olduğunu bilərək sabitlik əmsalının qiymətini tapın(faizlə)?

- ☐ 40 %
- ☒ 25%
- ☐ 60%
- ☐ 66 %
- ☐ 26 %

383 Aşağıdakı şərti məlumatlar əsasında Bank üzrə kreditin orta qalığını tapın. 1. kredit dövriyyəsinin orta sayı -2,6 2. Ödənməmiş kreditin məbləğini – 240 000 manat

- ☒ 92 300
- ☐ 92 000
- ☐ 640 000
- ☐ 242 600
- ☐ 237 400

384 Aşağıda verilənlərdən hansı bankın vəzifələrinə aid hesab edilmir?

- ☐ nəgdsiz hesablaşmaları həyata keçirmək
- ☐ nəgd hesablaşmaları həyata keçirmək
- ☐ kapital qoyuluşunu müəyyənləşdirmək
- ☐ əmanət işini təşkil etmək
- ☒ müəssisə borclarını ödəmək

385 Ödənməmiş kreditin məbləğini kredit dövriyyəsinin orta sayına bölsək, hansı statistik göstərici alınmış olar?

- ☐ pul dövriyyəsi

- ☐ kredit dövriyyəsinin ümumi məbləği
- ☒ kreditin orta qalığı
- ☐ bank kreditinin cəlbədicilik əmsalı
- ☐ kreditlərdən istifadənin orta müddəti

386 Aşağıdakı göstəricilərdən hansı bank statistikasının I səviyyə göstəricilər sisteminə aid deyil?

- ☐ real aktivlərin həcmi
- ☐ aktivlərin mütləq kəmiyyəti
- ☐ infilyasiyanın səviyyəsi
- ☐ qarşıdakı dövrdə əhəlinin gəlirləri
- ☒ bank filiallarının sayı

387 Aşağıda göstərilən fəaliyyət istiqamətlərindən hansı bank xidmətlərinə aid edilmir?

- ☐ kreditləşdirmə
- ☒ pulun alıcılıq qabiliyyətini nizamlamaq
- ☐ valyuta dəyişmələrini həyata keçirmək
- ☐ pul xidmətlərinin göstərilməsi
- ☐ müştərilərə nəğdsiz hesablaşmaların həyata keçirilməsi

388 Aşağıdakı göstərilən fəaliyyətlərdən hansı bankın vəzifələrinə aid hesab edilmir?

- ☐ kapital qoyuluşunu müəyyənləşdirmək
- ☐ nəğdsiz hesablaşmaları həyata keçirmək
- ☐ əmanət işini təşkil etmək
- ☐ valyuta dəyişmələrini həyata keçirmək
- ☒ büdcə gəlirlərinə nəzarət etmək

389 Aşağıda verilənlərdən hansı bankın kredit qoyuluşu üzrə qrupları xarakterizə edən əlamətləri ifadə etmir?

- ☐ kreditin rentabelliği
- ☒ kredit təşkilatlarının sayı
- ☐ Kreditin təminat növünə
- ☐ Kreditin müddəti
- ☐ Kreditləşmə subyektinə

390 B ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 16,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği 1,4 mlrd.dollar, pul kütləsinin tədavül sürəti isə 3,1 olmuşdur. 2015-ci ildə ölkə üzrə ÜDM-in həcmi 50 mlrd.ollar olduğunu bilərək ÜDM-in həcmi artım sürəti ni hesablayın

- ☐ 3,5
- ☐ 1,97
- ☒ 1,07
- ☐ 7,5
- ☐ 1,7

391 B ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 16,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği 1,4 mlrd.dollar, pul kütləsinin tədavül sürəti isə 3,1 olmuşdur. 2015-ci ildə ölkə üzrə ÜDM-in həcmi 50 mlrd.ollar olduğunu bilərək ÜDM-in həcmi nisbi artımını hesablayın(faizlə).

- ☐ 3,5
- ☐ 5,6
- ☐ 4,7
- ☐ 7,2
- ☒ 7,5

392 B ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 16,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği 1,4 mlrd.dollar, pul kütləsinin tədavül sürəti isə 3,1 olmuşdur. 2015-ci ildə ölkə üzrə ÜDM-in həcmi 50 mlrd.ollar olduğunu bilərək ÜDM-in həcmi mütəəq artımını hesablayın(mlrd.dollarla).

- ☐ 7,6
- ☐ 4,6
- ☐ 2,2
- ☐ 5,5
- ☒ 3,5

393 B ölkəsində M1 pul aqreqatının həcmi 16 mlrd.dollar, müəssələrin hesablaşma hesabında olan vəsaitlər,dövlət sığorta vəsaitləri,əmanət banklarına əhalinin tələbli depozitlərinin birlikdə həcmi isə 2,4 mlrd.dollardır. Ölkə üzrə nəğd pulun tədavül sürətinin isə 3,8 olduğunu bilərək ÜDM-in həcmi tapın.

- ☐ 22,2
- ☐ 9,8
- ☐ 1,1
- ☒ 51,7
- ☐ 11,1

394 A ölkəsində 2014-cü ildə Mo pul aqreqatının həcmi 8,8 mlrd.ABŞ dollar, nəğd pulun tədavül sürətinin 3,8 olmuşdur. Bu göstəricilər 2015-ci ildə isə uyğun olaraq 9,2 mlrd.dollar və 4 olduğu bəlli olmuşdur. İllər üzrə ÜDM-in həcmi artım sürətini hesablayın(faizlə).

- ☐ 14,43
- ☐ 11,1
- ☐ 1,3
- ☒ 1,1
- ☐ 10,1

395 A ölkəsində 2014-cü ildə Mo pul aqreqatının həcmi 8,8 mlrd.ABŞ dollar, nəğd pulun tədavül sürətinin 3,8 olmuşdur. Bu göstəricilər 2015-ci ildə isə uyğun olaraq 9,2 mlrd.dollar və 4 olduğu bəlli olmuşdur. İllər üzrə ÜDM-in həcmi nisbi artımını tapın(faizlə).

- ☐ 14,43
- ☐ 33,44
- ☐ 1 3,36
- ☒ 10,05
- ☐ 10,66

396 A ölkəsində 2014-cü ildə Mo pul aqreqatının həcmi 8,8 mlrd.ABŞ dollar, nəğd pulun tədavül sürətinin 3,8 olmuşdur. Bu göstəricilər 2015-ci ildə isə uyğun olaraq 9,2 mlrd.dollar və 4 olduğu bəlli olmuşdur. İllər üzrə ÜDM-in həcmi mütəəq artımını tapın(mlrd.ollarla).

- ☐ 4,43
- ☐ 33,44
- ☒ 3,36
- ☐ 12,6
- ☐ 3,3

397 Afrika qitəsinin A ölkəsi üzrə UDM-in həcmi isə 2014-cü ildə 14 mlrd.dollar, nominal pul kütləsinin həcmi isə 4,8 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 16,5 və 5,0 mlrd.dollar olduğunu bilərək iqtisadiyyatın montarlaşıdırma səviyyəsinin artım sürətini tapın(faizlə)

- ☐ 128
- ☐ 12,4
- ☐ 21,8
- ☒ 122

☐ 130

398 Afrika qitəsinin A ölkəsi üzrə UDM-in həcmnin isə 2014-cü ildə 14 mlrd.dollar, nominal pul kütləsinin həcmnin isə 4,8 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 14,5 və 6,0 mlrd.dollar olduğunu bilərək iqtisadiyyatın montarlaşıdırma səviyyəsinin nisbi artımını tapın(faizlə)

- ☐ 43
☒ 21,8
☐ 34
☐ 22
☐ 2 4

399 Afrika qitəsinin A ölkəsi üzrə UDM-in həcmnin isə 2014-cü ildə 14 mlrd.dollar, nominal pul kütləsinin həcmnin isə 4,8 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 14,5 və 6,0 mlrd.dollar olduğunu bilərək iqtisadiyyatın montarlaşıdırma səviyyəsinin mütləq artımını tapın(faizlə)

- ☐ 3,8
☐ 3,4
☐ 7
☒ 7,4
☐ 4,3

400 X ölkəsi üzrə 2014-ci ildə iqtisadiyyatın montarlaşıdırma səviyyəsinin 36% , UDM-in həcmnin 12 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 40% və 14 mlrd. dollar olduğu məlum olarsa, nominal pul kütləsinin həcmnin nisbi artımını tapın(faizlə)?

- ☐ 20
☐ 15,0
☒ 30
☐ 27,8
☐ 12

401 X ölkəsi üzrə 2014-ci ildə iqtisadiyyatın montarlaşıdırma səviyyəsinin 36% , UDM-in həcmnin 12 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 40% və 14 mlrd. dollar olduğu məlum olarsa, nominal pul kütləsinin həcmnin artım surətini tapın(faizlə)?

- ☒ 130
☐ 278
☐ 118
☐ 150
☐ 120

402 X ölkəsi üzrə 2014-ci ildə iqtisadiyyatın montarlaşıdırma səviyyəsinin 36% , UDM-in həcmnin 12 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 40% və 14 mlrd. dollar olduğu məlum olarsa, nominal pul kütləsinin həcmni mütləq artımını tapın(mlrd.dollarla)?

- ☐ 1,5
☒ 1,28
☐ 2,78
☐ 1,0
☐ 4,32

403 M ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 26,2 mlrd.dollar, pul aqreqatının həcmnin isə 22 mlrd.dollar olmuşdur. Ölkə üzrə depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləğinin M3 pul aqreqatının həcmindəki xüsusi çəkisini müəyyənəldir.

- ☐ 1,84
☐ 0,54
☒ 2,2

☐ 4,2

404 Y ölkəsində M3 pul aqreqatının həcmi 16,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği 1,4 mlrd.dollar, pul kütləsinin tədavül sürəti isə 3,1 olmuşdur. Ölkə üzrə ÜDM-in həcmi hesablayın(mlrd.dollarla).

- ☐ 5,74
☐ 27,6
☒ 46,5
☐ 55,2
☐ 22,2

405 B ölkəsində M3 pul aqreqatının həcmi 14,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği isə 1,8 mlrd.dollardır. ÜDM-in həcmi 36 mlrd.dollar olduğunu bilərək pul kütləsinin tədavül sürətini tapın.

- ☐ 1,2
☐ 22,2
☒ 2,9
☐ 2,22
☐ 0,22

406 Mo pul aqreqatının B ölkəsində həcmi 8,8 mlrd.ABŞ dollar, nəgd pulun tədavül sürətinin 3,8 olduğunu bilərək ÜDM-in həcmi tapın(mlrd.dollarla).

- ☒ 33,44
☐ 5
☐ 12,6
☐ 33,3
☐ 44,33

407 Mo pul aqreqatının B ölkəsində həcmi 6,5 mlrd.ABŞ dolları, ÜDM-in həcmi isə 26,8 mlrd.dollar olduğu bəlli olmuşdur. Bu ölkə üzrə nəgd pulun tədavül sürətini tapın.

- ☐ 20,3
☐ 2,4
☐ 33,3
☒ 4,12
☐ 0,24

408 İqtisadiyyatın Y biznes sahəsi üzrə pul kütləsinin dövriyyəsinin sayı 4 il ərzində 9,6 təşkil etmişdir. Pul kütləsinin bir dövriyyənin uzunluğunu hesablayın.

- ☐ 170
☐ 160
☐ 120
☒ 150
☐ 180

409 İqtisadiyyatın X biznes sahəsi üzrə pul kütləsinin dövriyyəsinin sayı 2 il ərzində 5,2 təşkil etmişdir. Bir dövriyyənin uzunluğunu hesablayın.

- ☐ 360
☐ 120
☒ 138
☐ 124
☐ 69

410 Pulun bir dövriyyənin uzunluğunu verilməkdir-110 gün. Pul kütləsinin il ərzində dövriyyəsinin sayını hesablayın.

- ☐ 3,4
☒ 3,32
☐ 2
☐ 5,76
☐ 2,88

411 Pulun bir dövriyyənin uzunluğunu verilməkdir-125 gün. Pul kütləsinin 2 il ərzində dövriyyəsinin sayını tapın.

- ☐ 2
☐ 576
☒ 5,76
☐ 2,88
☐ 3,4

412 Afrika qitəsinin A ölkəsi üzrə UDM-in həcmi isə 2014-cü ildə 14 mlrd.dollar, nominal pul kütləsinin həcmi isə 4,8 mlrd.dollar olduğunu bilərək iqtisadiyyatın montarlaşıdırma səviyyəsini tapın(faizlə).

- ☒ 34
☐ 0,43
☐ 134
☐ 4,32
☐ 3,4

413 X ölkəsi üzrə iqtisadiyyatın montarlaşıdırma səviyyəsinin 36% , UDM-in həcmi isə 12 mlrd.dollar olduğu məlum olarsa,nominal pul kütləsinin həcmi tapın(mlrd.dollarla)?

- ☐ 3,6
☐ 0,43
☐ 3
☒ 4,32
☐ 2,78

414 X ölkəsi üzrə iqtisadiyyatın montarlaşıdırma səviyyəsinin 36% olduğu məlumdur. Bu ölkə üzrə pul kütləsinin tədavül sürətini-dövriyyə sayını tapın?

- ☐ 64
☐ 0,64
☐ 0,28
☒ 2,78
☐ 3,6

415 İstehlak qiyməti indeksinin 1,28 olarsa onun pulun alıcılıq qabiliyyəti ilə fərqi hesablayın.

- ☒ 0,5
☐ 1,78
☐ 7,8
☐ 0,78
☐ 1,5

416 Şimal regionu üzrə iqtisadiyyatın montarlaşıdırma səviyyəsi 22 % olduğu məlumdur. Pul kütləsinin dövriyyəsinin sayını müəyyən edin?

- ☒ 4,54
☐ 0,22
☐ 2,2

- ☐ 4,4
☐ 4.02

417 Statistikada müəyyən dövr ərzində müxtəlif formalarda ödəmələrin məcmusunu hansı göstərici ifadə edir?

- ☒ ödəmə dövriyyəsi
☐ hesablaşma hesabı
☐ ümumi pul dövriyyəsi
☐ ödənişlər portfeli
☐ əmtəə-pul dövriyyəsi

418 M ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 26,2 mlrd.dollar, M2 pul aqreqatının həcmi isə 22 mlrd.dollar olmuşdur. Ölkə üzrə depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləğini müəyyənə bilərsiniz.

- ☐ 1,19
☐ 26,21
☐ 22
☒ 4,2
☐ 48,2

419 B ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 16,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği isə 1,4 mlrd.dollar olmuşdur. Ölkə üzrə M2 pul aqreqatının həcmi müəyyənə bilərsiniz.

- ☐ 1,07
☐ 11,7
☐ 17,8
☒ 15
☐ 1,7

420 İstehlak qiyməti indeksinin 1,28 olduğu məlumdur. Pulun alıcılıq qabiliyyəti indeksini faizlə hesablayın.

- ☐ 1,28
☐ 128
☐ 12,8
☐ 7,8
☒ 78

421 Statistikada pulun alıcılıq qabiliyyəti indeksi ilə tərs mütənasib olan göstərici necə adlanır?

- ☐ pul kütləsinin aqreqat indeksi c
☐ inflyasiyanın orta səviyyə indeksi
☐ pul multiplikatoru indeksi
☐ istehlak malları ilə təmin olunma indeksi
☒ istehlak qiyməti indeksi

422 Nəğd pulun məbləği üzrə əskinas quruluşu göstəricisini nəğd pul kütləsinin ümumi kəmiyyətinə hasili hansı statistik göstəricini xarakterizə edir?

- ☐ pul ehtiyatlarının həcmi
☐ real pul kütləsinin xüsusi çəkisi
☐ miqdarına görə əskinas quruluşu
☐ nominal banknotlara tələbat əmsalı
☒ nominal banknotların məbləğini

423 Statistikada nominal pul vahidinin miqdarının pul nişanların ümumi miqdarında xüsusi çəkisi hansı göstəricini xarakterizə edir?

- ☐ nəğd pul kütləsinin real quruluşu
- ☐ nominal pul kütləsi defisiti
- ☐ real pul kütləsinin xüsusi çəkisi
- ☒ miqdarına görə əskinas quruluşu
- ☐ məbləği üzrə əskinas quruluşu

424 A ölkəsi üzrə ÜDM –in illik həcmnin 24 mlrd dollar , pul kütləsinin tədavül sürətinin isə 1,8 olduğu məlum olmuşdur. nəğd pulun tədavül sürətinin 2. 14 olduğu məlum olmuşdur. Bu ölkə üzrə M2 pul aqrəqatının ümumi məbləğini müəyyənə bilərsiniz.

- ☐ 25, 8 mlrd dollar
- ☐ 24 mlrd dollar
- ☐ 46 mlrd dollar
- ☒ 13,3 mlrd dollar
- ☐ 43,2 mlrd dollar

425 ÜDM-in deflyator indeksinin 1,18, ÜDM-in fiziki həcm indeksinin 1,0 və nominal pul kütləsi indeksinin 1, 04 olduğu verilmişdir. Pulun tədavül sürəti indeksini hesablayın.

- ☐ 0.85
- ☒ 1.13
- ☐ 2.96
- ☐ 1.85

426 Pulun tədavül sürəti indeksinin 1, 05, nominal pul kütləsi indeksinin 1, 24, ÜDM-in deflyator indeksinin isə 0,98 olduğunu bilərək ÜDM-in fiziki həcm indeksini tapın.

- ☐ 0.82
- ☐ 1.15
- ☒ 1.33
- ☐ 1.82
- ☐ 1.0

427 B ölkəsi üzrə nominal pul kütləsinin 5 mlrd ABŞ dolları, iqtisadiyyatın monetarlaşma səviyyəsinin isə 0, 46 olduğu məlum olduğunu bilərək, ÜDM-in həcmi hesablayın.

- ☐ 2. 3 mlr dollar
- ☒ 10, 87 mlrd dollar
- ☐ 4, 54 mlrd dollar
- ☐ 5 mlrd dollar
- ☐ 5, 46 mlrd dollar

428 Pulun bir dövriyyəsinin müddətinin 106 gün olduğunu bilərək pulun dövriyyə sayını hesablayın

- ☐ 5.0
- ☒ 3.44
- ☐ 4.0
- ☐ 3.18
- ☐ 1.06

429 Aşağıdakı şərti məlumatlar verilmişdir: 1. Pulun tədavül sürəti indeksi - 0,9 2. nominal pul kütləsi indeksi - 1, 2 3. ÜDM-in deflyator indeksi – 1, 1 ÜDM-in fiziki həcm indeksini tapın.

- ☐ 1.25
- ☒ 0.98
- ☐ 0, 95
- ☐ 1, 12
- ☐ 1.21

430 Y ölkəsi üzrə iqtisadiyyatın monetarlaşması səviyyəsinin 0,41 və ÜDM-in həcmnin isə 11 mlrd. ABŞ dolları olduğunu bilərək nominal pul kütləsinin həcmi tapın.

- ☐ 11, 41 mlrd dollar
- ☒ 4.5 mlrd dollar
- ☐ 11 mlrd
- ☐ 2, 44 mlr dollar
- ☐ 10, 59 mlrd dollar

431 X ölkəsi üzrə ÜDM-in həcmnin 20 mlrd ABŞ dolları, nominal pul kütləsinin həcmnin isə 6, 8 mlrd. dollar olduğu verilmişdir. Bu ölkədə pulun tədavül sürətini müəyyənləsdirin

- ☐ 1, 34
- ☒ 2, 94
- ☐ 26, 8
- ☐ 13, 2
- ☐ 0, 34

432 Maliyyə və bank informasiyasının yığılmalı və təhlili üzrə dövlət işinin təşkili hansı prinsipə əsaslanır

- ☐ milli hesablar sisteminin tərtib edilməsi
- ☒ maliyyə statistikasında mərkəzləşdirilmiş rəhbərlik
- ☐ maliyyə və bank statistika üzrə göstəriciləri işləmək
- ☐ mərkəzi və tədiyyə balansının tərtib edilməsi
- ☐ makroiqtisadi siyasətin əsas parametrlərinin qiymətləndirilməsi

433 Bank statistikasının mühüm göstəricilərinə aid deyil

- ☐ pul əmanətçilərin sayı
- ☒ pul kütləsinin əskinas quruluşu
- ☐ əmanət qalığı
- ☐ əmanətin orta hıcmı
- ☐ əmanətin ümumi məbləği

434 Pul təsadüfi statistika göstəricilərə aid deyil:

- ☐ pul multiplikatoru
- ☐ pulun tədavül sürəti
- ☐ pulun bir dövriyyəsinin müddəti
- ☒ mənfəət
- ☐ pul aqreqatları

435 Pul kütləsinin kəmiyyətini hesablayarkən nədən istifadə olunur

- ☐ likvidli aktivlər
- ☐ beynəlxalq pullar
- ☐ maliyyə aktivləri
- ☐ nəğd pullar
- ☒ pul apreqatı sistemi

436 Pul aqreqatı nədir

- ☐ depozit sertifikatları
- ☐ yüksək likvidli depozitlərin cəmi
- ☒ iqtisadiyyatda pul kimi istifadə edilən likvidli maliyyə aktivlərinin həcm
- ☐ tədavülə buraxılan nəğd pullar
- ☐ cari hesablarda olan vəsaitlər

437 :Bu göstəricilərdən hansı likvidli aktivlərin pul dövriyyəsidəki roluna görə təsnifat qrupuna aid deyil

- ☐ beynəlxalq pullar
- ☒ pulun alıcılıq qabiliyyəti
- ☐ dövriyyədəki nəğd pul
- ☐ nəğdsiz pul kütləsi
- ☐ pul bazası

438 Bu göstəricilərdən hansı pul dövriyyəsi ilə iqtisadiyyatın real sektorları arasındakı əlaqə göstəricilərinə aid deyil

- ☐ real pul kütləsi
- ☒ dövriyyədəki nəğd pul kütləsi
- ☐ pulun alıcılıq qabiliyyəti
- ☐ tədavül sürəti indeksləri
- ☐ nominal pul kütləsi

439 Bunlardan hansı pul tədavülü statistika vəzifələrinə aid deyil

- ☐ pulun alıcılıq qabiliyyəti
- ☒ sığorta təşkilatlarının sayının müəyyənləşdirilməsi
- ☐ dövriyyədəki nəğd pul kütləsi
- ☐ real pul kütləsi
- ☐ nominal pul kütləsi

440 Pul vəəsirlərinin hərəkəti nə ilə əlaqədardır

- ☐ tədavül sürəti indeksləri ilə
- ☒ cəmiyyətin təsərrüfat həyatı ilə
- ☐ sığorta təşkilatlarının sayının müəyyənləşdirilməsi
- ☐ dövriyyədəki nəğd pul kütləsi
- ☐ real pul kütləsi ilə

441 Dünya pulu dedikdə nə başa düşülür

- ☐ cəmiyyətin təsərrüfat həyatı ilə
- ☒ qızıl və ödəmə vasitəsi olan pullar
- ☐ Dəyər
- ☐ nəğd və nəğdsiz pulların fiziki hərəkəti
- ☐ cəmiyyətin təsərrüfat həyatı ilə

442 Pul dövriyyəsi nədir

- ☐ sığorta təşkilatlarının sayının müəyyənləşdirilməsi
- ☐ qızıl və ödəmə vasitəsi olan pullar
- ☐ Dəyər
- ☒ nəğd və nəğdsiz pulların fiziki hərəkəti
- ☐ cəmiyyətin təsərrüfat həyatı ilə

443 Pul dövriyyəsinin tarazlığı pozulması zamanı nə baş verir:

- ☐ cəmiyyətin təsərrüfat həyatı ilə
- ☐ nəğd və nəğdsiz pulların fiziki hərəkəti
- ☐ sığorta təşkilatlarının sayının müəyyənləşdirilməsi
- ☒ Dəyər
- ☐ qızıl və ödəmə vasitəsi olan pullar

444 «Pullar» aqreqatına nə daxil edilir:

- ☐ Dövriyyədə olan nəğd pullar
- ☐ Nəğd və nəğdsiz formada funksiyalarını yerinə yetirərək pulun hərəkəti

- ☒ ödəniş vasitəsi kimi istifadə oluna bilən ölkənin bütün pul vəsaitləri
- ☐ M1 + banklarında əhəlinin təcili depozitləri
- ☐ «Pullar» və «kvazi pullar»

445 «Geniş pullar» aqreqatına hansı elementlər daxildir:

- ☐ Nəqd və nəqdsiz formada funksiyalarını yerinə yetirərək pulun hərəkəti
- ☐ ödəniş vasitəsi kimi istifadə oluna bilən ölkənin bütün pul vəsaitləri
- ☐ Dövriyyədə olan nəqd pullar
- ☒ «Pullar» və «kvazi pullar»
- ☐ M1 + banklarında əhəlinin təcili depozitləri

446 İqtisadiyyatın monetarlaşdırma səviyyəsi 32,1-ə bərabərdir. Pul kütləsinin dövriyyəsinin sayını tapın

- ☐ 3.04
- ☐ 4.92
- ☐ 2.49
- ☒ 3.12
- ☐ 2.07

447 Aşağıdakı şərti məlumatlar əsasında likvidli aktivlərin tədavül sürətinin ümumi pul kütləsinin tədavül sürətinə təsirini müəyyənə bilərsiniz: 1. Pul kütləsində nəqd pulun xüsusi çəkisi – 0,6 2. Bankların kassasında nəqd pulun orta qalığı – 45 mln.manat 3. Hesabat dövründə kassa dövriyyəsi üzrə daxilolmaların ümumi həcmi – 157,5 mln.

- ☐ 3.4
- ☐ 0.17
- ☐ 5.8
- ☒ 2.1
- ☐ 0.47

448 Pul kütləsinin dövriyyəsinin sayının il ərzində 2,9 olduğunu bilərəm, bir dövriyyənin uzunluğunu tapın.

- ☐ 240.0
- ☐ 109.0
- ☐ 360.0
- ☒ 124.1
- ☐ 52.3

449 Pul kütləsinin həcmi 36,1%, pul multiplikatoru isə 19,1% yüksəlmişdir. Pul bazası necə dəyişmişdir?

- ☐ 15,8% azalmışdır
- ☐ 16,2% azalmışdır
- ☐ 16,2% artmışdır
- ☒ 14,3 % artmışdır
- ☐ 14,3% azalmışdır

450 Valyuta məzənnəsi indeksinin 1.02, qiymət indeksinin 0.8 olduğunu bilərək verilən varianlardan düzgün olanını seçin (Çəki: 1)

- ☐ Valyuta məzənnəsi indeksinin qiymət indeksinin qabaqlama indeksi 78.4% olmuşdur;
- ☐ valyuta məzənnəsi indeksi 107.5% artmışdır;
- ☐ qiymət indeksinin valyuta məzənnəsi indeksinin qabaqlama indeksi 1.05 olmuşdur.;
- ☒ valyuta məzənnəsi indeksinin qiymət indeksinin qabaqlama indeksi 1.275 olmuşdur.
- ☐ Valyuta məzənnəsi indeksinin qiymət indeksinin qabaqlama indeksi 27.5% azalmışdır;

451 Verilən variantlardan düzgün olanını seçin

- ☐ nəqd pulun qayıtma sürəti artarkən tədavülə əlavə nəqd pul buraxılır.

- ☐ nəqd pulun qayıtma sürəti azalarkən tədavülə əlavə nəqd pul buraxılırmır
- ☐ nəqd pulun qayıtma sürəti azalarkən tədavüldən pul götürülür;
- ☒ nəqd pulun qayıtma sürəti azalarkən tədavülə əlavə nəqd pul buraxılır
- ☐ nəqd pulun qayıtma sürəti artarkən tədavüldən pul götürülür;

452 A ölkəsi üzrə illik ÜDM –in həcmnin 30 llrd dollar , nəqd pulun tədavül sürətinin 2. 14 olduğu məlum olmuşdur. Bu ölkə üzrə Mo pul aqreqatının ümumi məbləğini müəyyənləşdirin

- ☐ 5 mlrd dollar
- ☐ 27, 86 mlrd dollar
- ☐ 32, 14 mlrd dollar
- ☒ 14 mlrd dlar
- ☐ 56 mlrd dollar

453 Pul kütləsinin quruluşu nəyi göstərir: (

- ☐ Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- ☐ 1 man ÜDM-a düşən pul kütləsinin ehtiyatlarını
- ☐ istehlak qiyməti indeksi
- ☒ pul kütləsinin məcmusunda müxtəlif aqreqatların hissəsini
- ☐ ölkədə inflyasiyanın səviyyəsinə nəzarəti etmək üçün

454 Pul bazası nədir:

- ☐ istehlak qiyməti indeksi
- ☐ ölkədə inflyasiyanın səviyyəsinə nəzarəti etmək üçün
- ☐ Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- ☒ Bank sisteminə ilkin daxil olmuş nəqd pulların həcmi
- ☐ 1 man ÜDM-a düşən pul kütləsinin ehtiyatlarını

455 İqtisadiyyatın real sektoruna xidmət üçün zəruri olan pul sektoruna xidmət üçün zəruri olan pul kütləsinin həcmi nədən asılıdır:

- ☐ Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- ☐ 1 man ÜDM-a düşən pul kütləsinin ehtiyatlarını
- ☐ istehlak qiyməti indeksi
- ☒ pul dövriyyəsi qanunundan
- ☐ ölkədə inflyasiyanın səviyyəsinə nəzarəti etmək üçün

456 Pulun alıcılıq qabiliyyəti indeksi hansı indeksə tərs mütənəsibdir:

- ☐ Bank sisteminə ilkin daxil olmuş nəqd pulların həcmi
- ☐ ölkədə inflyasiyanın səviyyəsinə nəzarəti etmək üçün
- ☐ 1 man ÜDM-a düşən pul kütləsinin ehtiyatlarını
- ☒ istehlak qiyməti indeksi
- ☐ Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını

457 İqtisadiyyatın monetarlandırılma səviyyəsi nəyi göstərir:

- ☐ Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- ☐ istehlak qiyməti indeksi
- ☐ Bank sisteminə ilkin daxil olmuş nəqd pulların həcmi
- ☒ 1 man ÜDM-a düşən pul kütləsinin ehtiyatlarını
- ☐ ölkədə inflyasiyanın səviyyəsinə nəzarəti etmək üçün

458 Pul multiplikatorunun dinamikasının təhlili nə üçün lazımdır:

- ☐ Bank sisteminə ilkin daxil olmuş nəqd pulların həcmi
- ☐ 1 man ÜDM-a düşən pul kütləsinin ehtiyatlarını

- ☐ Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- ☐ istehlak qiyməti indeksi
- ☒ ölkədə inflyasiyanın səviyyəsinə nəzarəti etmək üçün

459 : Pul multiplikatoru nəyi göstərir:

- ☐ Bank sisteminə ilkin daxil olmuş nəğd pulların həcmi
- ☐ istehlak qiyməti indeksi
- ☒ Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- ☐ ölkədə inflyasiyanın səviyyəsinə nəzarəti etmək üçün
- ☐ 1 man ÜDM-a düşən pul kütləsinin ehtiyatlarını

460 Pul vahidinin nominal dəyərinin, nominal pul vahidinin miqdarının pul nişanlarının ümumi miqdarındakı xüsusi çəkisinə hasilinin cəmi nəyi ifadə edir?

- ☐ Valyuta məzənnəsi;
- ☒ Pulun əskinas quruluşunun dinamikası və onun dəyişmə meylli
- ☐ Tam likvidli aktivlərin tədavül sürəti.
- ☐ Tədavül sürətinin nəğd pula tələbatına təsiri;
- ☐ Məbləği üzrə əskinas quruluşu

461 Aşağıdakı şərti məlumatlar əsasında valyuta məzənnəsini müəyyən edin. 1. 1kq qənd = 150 manat 2. 1 kq qənd = 0, 75 dollar 1 dollar neçə manatdır?

- ☐ 215.0
- ☐ 150.0
- ☒ 200.0
- ☐ 175.0
- ☐ 1.0

462 Pul kütləsinin həcmi 36,1 % pul multiplikatoru isə – 19,1 % yüksəlmişdir. Pul bazası necə dəyişmişdir:

- ☐ 17% azalmışdır
- ☐ 16,2 % artmışdır
- ☐ 16.2 % azalmışdır
- ☐ 14,3 % azalmışdır
- ☒ 14,3 % artmışdır

463 : İqtisadiyyatın monetarlaşdırma səviyyəsi 32,1 –ə bərabərdir. Pul kütləsinin dövriyyəsinin sayını tapın

- ☐ 1.5
- ☐ 2.04
- ☒ 3.12
- ☐ 2.49
- ☐ 4.92

464 : Məlumdur ki, pul kütləsinin dövriyyəsinin sayı il ərzində 2,9 təşkil edir. Bir dövriyyənin uzunluğunu tapın?:

- ☐ 360.0
- ☒ 124.1
- ☐ 52.3
- ☐ 240.0
- ☐ 109.0

465 Pul bazası 30,6 % azalmış, pul multiplikatoru 12,9 % yüksəlmişdir. Pul kütləsi necə dəyişmişdi:

- ☐ 20% artmışdır
- ☐ 16,2 % artmışdır

- ☐ 16,2% azalmışdır
- ☐ 21,6 % artmışdır
- ☒ 21,6% azalmışdır

466 Pul kütləsinin həcmi 26,6%, pul bazası isə – 12,9% artmışdır. Pul multiplikatoru necə dəyişmişdir:

- ☐ 17,1% azalmışdır
- ☐ 12,1 % azalmışdır
- ☒ 12,1 % artmışdır
- ☐ 15,7 % artmışdır
- ☐ 15,7 % azalmışdır

467 Aydındır ki, pul kütləsinin dövriyyəsinin sayı 3,96-ya bərabərdir. İqtisadiyyatın montarlaşıdırma səviyyəsi necədir? (

- ☐ 4,02
- ☒ 25 . 3.
- ☐ 20 ,5
- ☐ 20 . 4.
- ☐ 49.2

468 «Kravipullar» aqrəqatının məzmunudur:

- ☐ M2 + Depozit sertifikatları + səhmlər
- ☐ Bankdan kənar pullar və depozitlər
- ☒ MB-ın və kommersiya banklarının balansında xarici valyutada depozitlər və təcili və əmanət depozitləri
- ☐ M0 + bankların kassasında pul vəsaitləri + MB-da kommersiya banklarının məcburi ehtiyatları + MB-da kommersiya banklarının müxbir hesablarında vəsaitlər
- ☐ bankın aktivlərinin dəyəri

469 İstehlak qiyməti indeksi ilə tərs mütənəsb əlaqədə olan statistik göstərici hansıdır? (Çəki: 1)

- ☐ pul multiplikatoru indeksi
- ☐ infilyasiyanın orta səviyyə indeksi
- ☐ pul kütləsinin dövrlərinin sayı indeksi
- ☐ istehlak malları ilə təmin olunma indeksi
- ☒ pulun alıcılıq qabiliyyəti indeksi

470 Nominal banknotların məbləğinin nəğd pul kütləsinin ümumi kəmiyyətinə nisbətindən alınan statistik göstərici nece adlanır? (

- ☐ Nəğd pulun miqdarına görə əskinas quruluşu
- ☐ Nəğd pulun miqdarına görə əskinas quruluşu
- ☒ Nəğd pulun məbləği üzrə əskinas quruluşu
- ☐ Nəğd pul kütləsinin intensivlik əmsalı
- ☐ Nəğd pulun tədavül sürəti

471 Nominal pul vahidinin miqdarının pul nişanların ümumi miqdarında xüsusi çəkisi statistikada nəyi ifadə edir?

- ☐ Valyuta məzənməsinin dəyişmə tempini
- ☒ Miqdarına görə əskinas quruluşu
- ☐ Nəğd pul kütləsinin əskinas quruluşu
- ☐ Nəğd pul kütləsi təkamül sürəti
- ☐ Məbləği üzrə əskinas quruluşu

472 Pul kütləsinin həcmində nəğd pulların xüsusi çəkisinin dəyişməsi:

- ☒ a

$$\Delta V(d) = (d_1 - d_0) \cdot V_{\text{nowd}}$$

☐ o

$$\Delta V(V^0) = (V_1^0 - V_0^0) \cdot d_1 = \Delta V^0 \cdot d_1$$

☐ n

$$\Delta V(d) = (d_1 - d_0) \cdot V_0^0 = \Delta d \cdot V_{01}^0$$

☐ b

$$df = \frac{f_i}{\sum f_i}$$

473 Miqdarına görə əksinas quruluşu necə hesablanır:

☐ v

$$R = \frac{\sum (y-x)q}{\sum xq}$$

☒ a

$$df = \frac{f_i}{\sum f_i}$$

☐ h

$$\Delta V(d) = (d_1 - d_0) \cdot V_0^0 = \Delta d \cdot V_{01}^0$$

☐ n

$$M = \frac{\sum Mf}{\sum f}$$

474 hh

M₂ aqreqatına ne daxildir:

- ☐ Dövriyyədə olan nəğd pullar
- ☐ vasitəsi kimi istifadə oluna bilən ölkənin bütün pul vəsaitləri
- ☐ «Pullar» və «kvazi pullar»
- ☐ Nəğd və nəğdsiz formada funksiyalarını yerinə yetirərək pulun hərəkəti

☒ a

 M_1 + banklarında əhalinin təcili depozitləri

475 ww

1. M_0 – aqrəqatı nə deməkdir:

- ☐ ödəniş vasitəsi kimi istifadə oluna bilən ölkənin bütün pul vəsaitləri
☐ «Pullar» və «kvazi pullar»
☒ Dövriyyədə olan nəğd pullar
☐ Nəğd və nəğdsiz formada funksiyalarını yerinə yetirərək pulun hərəkəti
☐ M_1 + banklarında əhalinin təcili depozitləri

476 Mübadilə tənliyinin ünsürlərinin dinamikası hansı indeks asılılığındadır:

☒ a

$$I_M \cdot I_V = I_P \cdot I_G$$

☐ g

$$I_P = \frac{I_{M_1} \cdot I_V}{I_G}$$

☐ n

$$M_2 + M_3 < M_1$$

☐ b

$$M_2 > M_1$$

477 Verilmiş məlumatlara (min manatla) əsasən əsas ildə nəğd pulun pul kütləsində xüsusi çəkisini hesablayın

Göstəricilər	2010	2012
Pul kütləsi	600	700
Nəğd pul	180	260
ÜDM	2000	2400

- ☐ 0.37
☐ 11.2
☒ 0.3
☐ 1.4
☐ 3.3

478 Verilmiş məlumatlara (min manatla) əsasən cari ildə nağd pulun pul kütləsində xüsusi çəkisini hesablayın

Göstəncilər	2010	2012
Pul kütləsi	600	700
Nağd pul	180	260
ÜDM	2000	2400

- ☐ 11.2
☐ 3.3
☒ 0.37

Göstəncilər	2010	2012
Pul kütləsi	600	700
Nağd pul	180	260
ÜDM	2000	2400

- ☐ 0.97
☐ 1.4

479 Pul aqreqləri arasında tarazlıq hansı halda möhkəmlənir:

- ☐ $MV=PQ$
☐ b

$$M_2 > M_1$$

- ☐ n

$$I_p = \frac{I_{M_1} \cdot I_v}{I_\theta}$$

- ☒ A

$$M_2 + M_3 < M_1$$

480 Pul aqreqləri arasında tarazlıq hansı halda baş verir:

- ☒ a

$$M_2 > M_1$$

- ☐ $MV=PQ$
☐ B

$$M_2 + M_3 < M_1$$

- ☐ N

$$I_V = I_{V_N} \times I_d$$

481 ÜDM-un indeks-deflyatoru necə müəyyənləşdirilir:

☐ n

$$I_E = \frac{I_V \cdot I_M}{I_P}$$

☐ m

$$I_P = \frac{I_V \cdot I_M}{I_E}$$

☒ a

$$I_P = \frac{I_{M_1} \cdot I_V}{I_E}$$

☐ b

$$I_V = I_{V_N} \times I_d$$

482 Pul kütləsinin orta əksinas quruluşu hansı düsturla hesablanır:

☐ m

$$M_2 = \frac{UDM}{V}$$

☐ b

$$M = \frac{\sum qp}{V}$$

☒ g

$$M = \frac{\sum M^f}{\sum f}$$

☐ a

$$MV = \sum qp$$

483 Mübadilə tənliyi necə qurulur:

☒ a

$$MV = \sum qp$$

☐ b

$$M = \frac{\sum qp}{V}$$

☐ n

$$I_{p.aq} = \frac{1}{I_p}$$

☐ v

$$M_2 = \frac{UDM}{V}$$

484 Pul dövryyəsi qanunu necə hesablanır:

☐ h

$$M_0 = \frac{t \cdot KD_0}{D}$$

☒ a

$$M = \frac{\sum qp}{V}$$

☐ n

$$I_{p.aq} = \frac{1}{I_p}$$

☐ b

$$PM = \frac{M_2}{PUP \text{ bazası}}$$

485 Pulun alıcılıq qabiliyyəti indeksi necə hesablanır

☐ b

$$PM = \frac{M_2}{PUP \text{ bazası}}$$

☐ m

$$I_{\varrho} = \frac{I_V \cdot I_M}{I_p}$$

☐ n

$$M_2 = \frac{UDM}{V}$$

☒ a

$$I_{p.a.q} = \frac{1}{I_p}$$

486 Pul multiplikatoru necə hesablanır:

☐ b

$$I_V = I_{V_N} \times I_d$$

☒ a

$$PM = \frac{M_2}{PUP \text{ bazası}}$$

☐ f

$$\Delta M = M_1 - M_0$$

☐ n

$$M_2 = \frac{UDM}{V}$$

487 Nəğd pula tələbatı hesablamaq üçün hansı düsturdan istifadə edilir?

☐ g

$$R_{\text{sat}} = \frac{\sum (p - z)q}{\sum zq}$$

☐ n

$$M_2 = \frac{UDM}{V}$$

☐ b

$$m = \frac{KD_0 d_{\text{ял}}}{D}$$

☒ a

$$M_0 = \frac{t \cdot KD_0}{D}$$

488 Verilən düsturlardan hansı ilə nəğd pulun tədavül sürətinin dəyişməsinin ümumi pul kütləsinin orta tədavül sürətinə təsiri qiymətləndirilir?

☐ b

$$\Delta VD = VD_1 - VD_0 = \Delta VD_{\text{v.dəp.}} + \Delta VD_{\text{v.əəz.}}$$

☒ a

$$\Delta V(V^0) = (V_1^0 - V_0^0) \cdot d_1 = \Delta V^0 \cdot d_1$$

☐ m

$$\Delta V(d) = (d_1 - d_0) \cdot V_0^0 = \Delta d \cdot V_{0,1}^0$$

☐ t

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{\text{v.dəp.}} + \Delta VD_{\text{v.əəz.}}$$

489 dd

$I = \frac{(FV - PV) \cdot y}{PV \cdot t}$ düsturundakı FV hərflər birləşməsi hansı statistik göstəricini xarakterizə edir?

- ☐ Gəlirlilik dərəcəsinə;
- ☐ Pulun inflyasiya göstəricisi.
- ☒ Müəyyən dövrdən sonra pulun gələcək dəyəri
- ☐ Faktiki vəsaitin məbləğini;
- ☐ Pulun ilk dəyərini

490 ÜDM –un deflyator indeksi hansı düsturla hesablanır?

☐ t

$$I_V = I_{V_N} \times I_d$$

☐ heç biri

☒ a

$$I_p = \frac{I_v \cdot I_M}{I_\varrho}$$

☐ b

$$I_\varrho = \frac{I_v \cdot I_M}{I_p}$$

491 Pul kütləsinin bir dövriyyəsinin müddəti necə hesablanır

☒ a

$$t = \frac{D}{V} M_2 : \frac{UDM}{D}$$

☐ m

$$V_{M_0} = UDM : M_0$$

☐ n

$$d = M_0 : M_2$$

☐ b

$$I_v = I_{v_n} \times I_d$$

492 Pul kütləsinin dövrlərinin sayı indeksi hansıdır:

☒ a

$$I_v = I_{v_n} \times I_d$$

☐ g

$$V_{M_0} = UDM : M_0$$

☐ n

$$\Delta = V_1 - V_0$$

☐ b

$$d = M_0 : M_2$$

493 Pul kütləsinin həcmində nəğd pulun hissəsi necə hesablanır:

☒ a

$$d = M_0 : M_2$$

☐ s

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

☐ c

$$\Delta = V_1 - V_0$$

☐ b

$$V_{M_0} = UDM : M_0$$

494 Nəğd pul kütləsinin dövriyyəsinin sürəti necə hesablanır:

☒ a

$$V_{M_0} = UDM : M_0$$

☐ n

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

☐ s

$$DM = \frac{M_2}{H}$$

☐ b

$$\Delta = V_1 - V_0$$

495 Pul kütləsinin dövriyyəsinin sürətinin mütləq dəyişməsi necə hesablanır

☒ a

$$\Delta = V_1 - V_0$$

☐ l

$$V = \frac{M_1 + M_2}{UDM}$$

☐ m

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

☐ b

$$V = \frac{UDM}{M_2}$$

496 «Pul dövriyyəsinin sayı» göstəricisinin düsturu:

☒ a

$$V = \frac{UDM}{M_2}$$

☐ b

$$V = \frac{M_1 + M_2}{UDM}$$

☐ d

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

☐ h

$$KM = \frac{M_2}{UDM} \cdot 100$$

497 «Monetarlaşdırma səviyyəsi» göstəricisinin hesablanma düsturu necədir?

☐ h

$$DM = \frac{M_2}{H}$$

☒ a

$$KM = \frac{M_2}{UDM} \cdot 100$$

☐ j

$$V = \frac{M_1 + M_2}{UDM}$$

☐ b

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

498 Pul kütləsinin quruluşu necə müəyyən edilir:

☐ l

$$V = \frac{M_1 + M_2}{UDM}$$

☒ a

$$DM = \frac{M_2}{H}$$

☐ b

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

☐ j

$$\frac{P_x - W}{P_x}$$

499 Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsulu üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd, əsas dövrdə isə uyğun olaraq 1400 və 2000 ədəd istehsal edilmişdir. Cari ildə A məhsulunun qiyməti 150 manat, B məhsulunun qiyməti isə 140 manat, əsas dövrə isə müvafiq olaraq 145 və 130 manat olmuşdur. Sabit tərkibli qiymət indeksini hesablayın.

☐ 1,16

☐ 1,11

☐ 1,28

☐ 1,56

☒ 1,06

500 Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsulu üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd, əsas dövrdə isə uyğun olaraq 1400 və 2000 ədəd istehsal edilmişdir. Cari ildə A məhsulunun qiyməti 150 manat, B məhsulunun qiyməti isə 140 manat, əsas dövrə isə müvafiq olaraq 145 və 130 manat olmuşdur. Dəyişən tərkibli qiymət indeksini hesablayın.

- ☐ 1,55
☐ 1,24
☐ 1,36
☒ 1,06
☐ 1,01

501 Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsulu üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd, əsas dövrdə isə uyğun olaraq 1400 və 2000 ədəd istehsal edilmişdir. Cari ildə A məhsulunun qiyməti 150 manat, B məhsulunun qiyməti isə 140 manat, əsas dövrə isə müvafiq olaraq 145 və 130 manat olmuşdur. Laspeyresin qiymət indeksini hesablayın.

- ☐ 1,59
☐ 1,16
☐ 1,35
☐ 1,45
☒ 1,06

502 Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsulu üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd, əsas dövrdə isə uyğun olaraq 1400 və 2000 ədəd istehsal edilmişdir. Cari ildə A məhsulunun qiyməti 150 manat, B məhsulunun qiyməti isə 140 manat, əsas dövrə isə müvafiq olaraq 145 və 130 manat olmuşdur. Paaşenin qiymət indeksini hesablayın.

- ☐ 1,04
☒ 1,06
☐ 1,45
☐ 1,30
☐ 1,55

503 Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsulu üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd istehsal edilmişdir. A məhsulunun qiyməti 150 manat, B məhsulunun qiyməti isə 140 manat olmuşsa, müəssisə üzrə orta qiyməti tapın

- ☐ 145
☒ 144
☐ 149
☐ 150
☐ 130

504 Cari və əsas dövrdə qiymət indeksləri uyğun olaraq 1,07 və 1,01 olmuşdur. İnflyasiyanın faiz normasını hesablayın.

- ☐ 2,08
☒ 5,9%
☐ 1,06
☐ 4%
☐ 6,6%

505 Müəssisə üzrə C adda məhsul istehsal edilir. Cari dövrdə A məhsulunun qiyməti 162 manat, əsas dövrdə isə məhsulunun qiyməti 150 manat olmuşsa, müəssisədə A məhsulu üzrə qiymətin nisbi artımını tapın.

- ☐ 12
☐ 2,22
☒ 0,08
☐ 1,08
☐ 1,4

506 Müəssisə üzrə C adda məhsul istehsal edilir. Cari dövrdə A məhsulunun qiyməti 162 manat, Əsas dövrdə isə məhsulunun qiyməti 150 manat olmuşsa, müəssisədə A məhsulu üzrə fərdi qiymət indeksini tapın.

- ☐ 2,22
☒ 1,08
☐ 1,4
☐ 0,92
☐ 12

507 Bunlardan hansı cari bazaar qiymətlərinə aid deyil?

- ☐ əsas qiymətlər
☐ istehsalçı qiyməti
☒ izafi qiymət
☐ FOB qiyməti
☐ alıcı qiyməti

508 pul kütləsi 2010 ildə 1020 mln.manat, 2013 ildə 1850 mln. manat təşkil etmişdir. Pul kütləsinin dinamikasını müəyyən edin.

- ☐ 0.83
☐ 1.85
☒ 1.81
☐ 0.55

509 inflyasiyanın səviyyəsi 5 ildə aşağıdakı kimi olmuşdur: 9%,12%, 14%,15%, 18%. Beş il ərzində orta illik inflyasiyanı tapın

- ☐ 7.3
☐ 13.5
☒ 13.6
☐ 13.7
☐ 3.7

510 Pul kütləsinin 10 %, pulun dövriyə sürətinin 28% artdığını,istehsal həcmnin isə 9% azaldığını bilərək, inflyasiya faizini hesablayın

- ☐ 78.2
☐ 105.9
☒ 154.7
☐ 140.6
☐ 120.8

511 Rub ərzində dövriyyələrin sayı 5 olduğu halda, 1 dövriyyənin müddətini müəyyən edin:

- ☐ 5.0
☒ 10.0
☐ 18.0
☐ 6.0
☐ 72.0

512 pul kütləsi 10% pul bazası isə 6% artmışdır. Pul multiplikatoru necə dəyişmişdir?

- ☐ 16,6% artmışdır
☒ 3,8 % artmışdır
☐ 0,6% azalmışdır
☐ 6 % azalmışdır
☐ 4% artmışdır

513 əgər pul bazası 20% azalsa, pul multiplikatoru isə 12 % artsa, pul kütləsi necə dəyişər?

- ☐ 24% artar

- ☒ 10,4 % azalar
☐ 29% azalar
☐ 66% artar
☐ 6% azalar

514 pul kütləsinin 16 ş.v., pul multiplikatorunun 12 ş.v. olduğunu bilərək pul bazasını hesablayın:

- ☐ 3.5
☒ 1.33
☐ 0.33
☐ 0.75
☐ 3.43

515 hesabat ilində pul kütləsinin (M2) 140 mln man, nağd pulların (M0) 52 mln manat, ÜDM -480 mln manat olduğunu bilərək, pul kütləsinin dövriyyə sürətini müəyyən edin.

- ☐ 4.5
☒ 3.43
☐ 3.5
☐ 9.2
☐ 2.69

516 hesabat ilində pul kütləsinin (M2) 140 mln man, nağd pulların (M0) 52 mln manat, ÜDM -480 mln manat olduğunu bilərək, nağd pulun dövriyyə sürətini müəyyən edin.

- ☐ 4.5
☒ 9.2
☐ 3.5
☐ 3.44
☐ 2.69

517 A korporasiyasının əsas və hesabat dövr üçün istehsal etdiyi məhsulun qiyməti müvafiq olaraq 56 500 və 64 200 manat olmuşdur. Fərdi qiymət indeksini tapın

- ☐ 7700.0
☒ 1.14
☐ 0.88
☐ 0.13
☐ -7700.0

518 Bitməmiş istehsalə çəkilən xərclərin 4, 8 mln manat, çevirmə əmsalının isə 0, 75 olduğunu bilərək mənfəətin məbləğini təyin edin.

- ☐ 5,55 mln manat
☐ 4,05 mln manat
☐ 4,8 mln manat
☒ 3,6 mln manat
☐ 6,4 mln manat

519 Vaxtında ödənməmiş sənədlər üzrə dövriyyənin orta qalığı 6,8 mln.manat, vaxtında ödənməmiş sənədlər üzrə xərc dövriyyəsinin dövriyyənin həcmi 20, 4, vaxtında ödənməmiş dövriyyənin orta gecikdirmə vaxtının isə 10 olduğunu bilərək dövr ərzindəki günlərin sayını tapın.

- ☐ 45.0
☐ 60.0
☐ 90.0
☐ 120.0
☒ 30.0

520 A bankı üzrə nəğd pulun həcmnin depozitlərin ümumi kütləsindəki xüsusi çəkisi faizlə 20-a bərabərdir. Ehtiyat normasının 0, 2 olduğunu bilərək pul multiplikatorunu hesablayın.

- ☐ 1.0
- ☐ 0.4
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 2.0

521 A kommersiya bankı üzrə verilən məlumata görə Mərkəzi Bankda onların nəğd formada saxlanılan ehtiyatlarının həcmi 450 min manat təşkil edir. Bu bankın müddətli öhdəliklərinin həcmnin 3 milyon manat olduğunu bilərək ehtiyat normasını müəyyən edin.

- ☐ 0.35
- ☒ 0.15
- ☐ 0.135
- ☐ 0.85
- ☐ 1.35

522 2010-cu il üçün rüblər üzrə vaxtında ödənilməmiş dövriyyənin sənədlər üzrə aşağıdakı şərti məlumatları verilmişdir. Bu məlumatlar əsasında vaxtında ödənilməmiş dövriyyənin sənədlər üzrə orta qalığını müəyyənə bilərsiniz. 1. I rüb - 2,4 mln.manat. II rüb- 4,8 mln. manat. III rüb- 2, 6 mln.manat, IV rüb- 1,4 mln. manat. (

- ☐ 2,9 mln.manat
- ☒ 3,1 mln.manat
- ☐ 4, 8 mln.manat
- ☐ 2,4 mln.manat
- ☐ 5,6 mln.manat

523 Pul multiplikatorunun qiymətinin 25 olduğunu bilərək ehtiyat normasını müəyyənə bilərsiniz.

- ☐ 0.25
- ☒ 0.04
- ☐ 2.5
- ☐ 0.75
- ☐ 0.4

524 Pul multiplikator indeksinin 1, 54, depozitlərin quruluşunun dəyişməsi indeksinin isə bundan 0, 78 dəfə çox olduğunu bilərək ehtiyat norması indeksini hesablayın.

- ☐ 0.78
- ☒ 1.28
- ☐ 1.84
- ☐ 1.2
- ☐ 2.32

525 A bankının Mərkəzi Bankda saxlanan ehtiyatlarının həcmi 540 min manat, depozitlərinin ümumi kütləsinin həcmi isə 5,8 milyon olduğunu bilərək ehtiyat normasının faizlə qiymətini hesablayın

- ☐ 102.65
- ☒ 9.31
- ☐ 2.65
- ☐ 93.1
- ☐ 109.31

526 Depozitlər üzrə məcburi ehtiyat normalarının uyğun depozitlərin ümumi depozitlərin həcmindəki xüsusi çəkisinə hasillərinin cəmi statistikada hansı göstəricini xarakterizə edir?

- ☐ ehtiyatların depozitlərin həcmində xüsusi çəkisi
- ☒ ehtiyat normasının orta qiyməti
- ☐ pul multiplikator indeksini
- ☐ orta multiplikator qiyməti
- ☐ depozitlərin quruluşunun dəyişməsi indeksini

527 Hesabat dövründə əsas dövrlə müqayisədə banka məxsus depozitlərin həcmində hər hansı dəyişiklik baş verməmişdir. Bu zaman pul multiplikatorunun qiymətində 2 dəfə azalma baş verərsə ehtiyatların həcmində hansı dəyişiklik müşahidə edilir?

- ☐ 2 dəfə azalar
- ☒ 100% artar
- ☐ 0,2 dəfə artar
- ☐ 4 dəfə azalar
- ☐ 50% artar

528 Ehtiyat norması indeksinin 1,54, depozitlərin quruluşunun dəyişməsi indeksinin 0.9 olduğunu bilərək pulmultiplikatoru indeksini hesablayın.

- ☐ 0.64
- ☐ 17.1
- ☒ 1.39
- ☐ 2.44
- ☐ 1.71

529 Bankın depozitlərinin həcmnin ehtiyat normasına hasili nəyi ifadə edir?

- ☐ pul aqreqatı
- ☐ depozitlərin ümumi kütləsi
- ☐ nəgd pulun tədavül sürəti
- ☒ ehtiyatların həcmi
- ☐ nəgd pulun dövriyyədəki kütləsi

530 Statistika pul multiplikatoruna tərs nisbətdə olan göstərici hansıdır?

- ☐ nəgd pulun dövriyyə sayı
- ☐ pul kütləsinin tədavül sürəti
- ☐ nəgd pulun tədavül sürəti
- ☒ ehtiyat norması
- ☐ pul kütləsinin dövretmə əmsali

531 bank sistemində tədavüldə olan nəgd pulun miqdarının ümumi pul kütləsindəki xüsusi çəkisini statistikada hansı göstərici xarakterizə edir?

- ☐ pul bazası
- ☐ pul multiplikatoru
- ☐ pul aqreqatı
- ☒ ehtiyat norması
- ☐ nəgd pulun tədavül sürəti

532 Bank sistemində ümumi pul kütləsinin nəgd pulun kəmiyyətindən neçə dəfə çox olduğunu xarakterizə edən göstərici hansıdır?

- ☐ nəgd pulun tədavül sürəti
- ☐ pul bazası
- ☐ ehtiyat norması
- ☒ pul multiplikatoru
- ☐ nəgd pulun tədavül sürəti

533 Ehtiyat normasının 5%-dən 20%-ə yüksəlməsi pul multiplikatoruna necə təsir edir?

- ☐ 15% artırır
- ☐ 2 dəfə artırır
- ☐ 4 dəfə artırır
- ☒ 400% azaldır
- ☐ 2 dəfə azaldır

534 Ehtiyatların həcmnin depozitlərin ümumi məbləğinin 1 manatındakı xüsusi çəkisi nəyi ifadə edir?

- ☐ pul indikatoru
- ☐ pul multiplikatoru
- ☐ pul bazası
- ☒ ehtiyat norması
- ☐ ehtiyatların həcmi

535 Pul kütləsinin bank sistemindəki nəgd pulun kəmiyyətindən necə dəfə çox olduğunu ifadə edən statistik göstərici hansıdır?

- ☐ nəgd pul multiplikatoru
- ☐ pul dövriyyəsinin nəgd pulla yüklənmə əmsalı
- ☐ nəgd pulun xüsusi çəkisi
- ☒ pul multiplikatoru
- ☐ nəgd pul defsi

536 Pul multiplikatoru indeksinin ehtiyat norması indeksinə nisbəti statistikada hansı göstərici ilə ekvivalentdir? pul kütləsinin dövretmə əmsalı

- ☐ pul multiplikator effektivliyi əmsalı
- ☐ depozitlərin effektivliyi əmsalı
- ☐ nəgd pulun tədavül sürəti indeksi
- ☒ depozitlərin quruluşunun dəyişməsi indeksi
- ☐ ehtiyatların depozitlərin həcmində xüsusi çəkisi

537 : Aşağıda verilən hansı istiqamətlərdən biri üzrə ödəmə dövriyyəsi müəyyən edilmir?

- ☐ maliyyə öhdəlikləri
- ☐ xidmətlər
- ☐ əmtəələr və yerinə yetirilən işlər
- ☒ əsas istehsal fondları
- ☐ qeyri-əmtəə əməliyyatları

538 Bank üzrə depozitlərin ümumi məbləğinin ehtiyatların həcminə nisbətini hansı statistik göstərici xarakterizə edir?

- ☐ pul multiplikator indeksi
- ☐ ehtiyatların depozitlərin həcmində xüsusi çəkisi
- ☐ depozitlərin quruluşunun dəyişməsi indeksini
- ☒ pul multiplikatoru
- ☐ ehtiyat norması

539 Kommersiya bank sisteminə daxil olan pul vəsaitlərinin kəmiyyətini xarakterizə edən əsas göstərici hansı hesab edilir?

- ☐ ehtiyat norması
- ☐ nəgd pulun pul pul kütləsindəki xüsusi çəkisi
- ☐ pul multiplikatoru
- ☒ pul bazası
- ☐ depozitlərin həcmi

540 Dövr ərzində müxtəlif formalarda ödəmələrin məcmusu statistikada necə adlanır? (

- ☐ pul dövriyyəsi
☐ bank-kredit sistemi
☐ hesablama sistemi
☒ ödəmə dövriyyəsi
☐ əmtəə-pul dövriyyəsi

541 Nəgd pulun iştirakı olmadan dəyərin hərəkəti dedikdə nə başa düşülür?

- ☐ pulun multipikator effekti
☐ hesablama hesabları dövriyyəsi
☐ ümumi pul kütləsinin dövriyyəsi
☒ qeyri-nəgd pul dövriyyəsi
☐ dəyər qanunu

542 Bunlardan hansı iqtisadi mahiyyətinə görə qeyri-nəgd pul dövriyyəsinə aiddir?

- ☐ valyuta məzənnəsi üzrə
☐ əsas kapital və qiymətlilər üzrə
☐ dövriyyə vəsaitləri üzrə
☒ əmtəə əməliyyatları üzrə
☐ sığorta əməliyyatları üzrə

543 İqtisadi mahiyyətinə görə qeyri-nəgd pul dövriyyəsi neçə qrupa ayrılır?

- ☐ 7.0
☐ 4.0
☐ 3.0
☒ 2.0
☐ 5.0

544 II

verilən məlumatlara əsasən I rüb üçün orta kredit qalığını tapın :

Kredit qalığı	01.01	01.02	01.03	01.04
min. manat	200	240	230	180

- ☐ 190
☐ 235
☐ 283.5
☐ 212.5
☒ 220

545 tt

pul kütləsinin indeksləri ötən ilə nisbətən aşağıdakı kimi olmuşdur, %

2008	2009	2010	2011	2012	2013
168,9	122,4	119,3	113,1	112,2	98,1

Pul kütləsinin əsas indeksini hesablayın:

- ☐ 172.2
☐ 126.9
☒ 307.03

- ☐ 109.7
☐ 66.4

546 Bank üzrə ehtiyat normasının orta səviyyəsinin 25% olduğunu bilərək pul multiplikatorunun qiymətini müəyyənləşdirin.

- ☐ 3
☐ 75%
☐ 125%
☒ 4
☐ 2.5

547 ff

Bank üzrə M_2 əqrəqlərinin həcmnin 12 milyon manat, pul bazasının M_2 əqrəqtindəki xüsusi çəkisinin 25% olduğunu bilərək pul multiplikatorunun qiymətini müəyyənləşdirin.

- ☐ 10
☒ 4
☐ 3
☐ 3 mln manat
☐ 48 mln. manat

548 d

$r_{orta} = \sum r d$ düsturunda d herfi işarələnməsi neyi ifadə edir?

- ☒ müxtəlif növ depozitlərin ümumi depozitlərin həcmində xüsusi çəkisi
☐ depozitlər üzrə məcburi ehtiyat normasını
☐ ehtiyatların həcmi
☐ depozitlərin ümumi kütləsi
☐ pul kütləsinin dövərmə əmsalı

549 x

M_2 pul əqrəqtinin həcmnin 4,5 mln.manat, ehtiyat normasının kəmiyyətinin 25% olduğunu bilərək B kommersiya bankı üzrə pul bazasının həcmi milyomanatla hesablayın.

- ☐ 9
☒ 1.125
☐ 5.625
☐ 18
☐ 3.875

550 z

$\frac{\sum r d}{\sum d}$ düsturunda D herfi işarələnməsi hansı statistik göstəticini ifadə edir?

- ☐ depozitlərin quruluşunun dəyişməsi indeksini
☐ ehtiyatların depozitlərin həcmində xüsusi çəkisi

- ☐ dövrdəki günlərin sayı
- ☐ orta ehtiyat əmsalı
- ☒ depozitlərin orta həcmi

551 j

$\frac{\sum D}{\sum r \cdot D}$ ifadəsi statistikada hansı göstərici ilə ekvivalentdir?

- ☐ ehtiyat norması indeksi
- ☐ ehtiyat norması
- ☒ pul multiplikatoru
- ☐ depozitlərin ümumi depozitlərin həcmində xüsusi çəkisi
- ☐ pul multiplikator indeksini

552 cc

$\frac{\sum r_u d_u}{\sum r_n d_n}$ düsturu hansı statistik göstəricini ifadə edir?

- ☐ ehtiyat norması indeksi
- ☐ pulun alıcılıq qabiliyyəti indeksi
- ☐ inflyasiya indeksini
- ☐ depozitlərin cəmi indeksini
- ☒ depozitlərin quruluşunun dəyişməsi indeksini

553 F səhmar cəmiyyəti üzrə 2014-cü il üzrə aşağıdakı şərti məlumatlar verilmişir: 1. dividendin illik dərəcəsi – 280 manat 2. səhmin illik gəlir məbləğini 118 manat 2015-ci ildə cəhmar cəmiyyəti üzrə səhmin nominal dəyərinin - 54 manat olduğunu bilrərək, Səhmdar cəmiyyəti üzrə səhmin nominal dəyərinin mütləq artımını hesablayın.

- ☒ 12manat
- ☐ 22 manat
- ☐ 16 manat
- ☐ 94 manat
- ☐ 18manat

554 2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə nominal dəyərinin sabit qaldığını və illik faiz gəlirinin 80 manat olduğunu bilərək istiqrazın illik faiz dərəcəsinin artım sürətini hesablayın(faizlə).

- ☒ 132
- ☐ 8
- ☐ 42
- ☐ 10
- ☐ 32

555 2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə nominal dəyərinin sabit qaldığını və illik faiz gəlirinin 80 manat olduğunu bilərək istiqrazın illik faiz dərəcəsinin nisbi artımını hesablayın(faizlə).

- ☐ 132
- ☐ 8
- ☐ 42
- ☐ 10

556 2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin 80 manat olduğunu bilərək bu göstərici üzrə artım sürətini hesablayın.

- ☐ 1,5
☐ 0,33
☐ 2,0
☐ 0,38
☒ 1,33

557 2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin 80 manat olduğunu bilərək bu göstərici üzrə nisbi artımı hesablayın.

- ☐ 0,15
☐ 2,0
☐ 2,4
☐ 0,38
☒ 0,33

558 F səhmar cəmiyyəti üzrə 2014-cü il üzrə aşağıdakı şərti məlumatlar verilmişir: 1. dividendin illik dərəcəsi – 280 manat 2. səhmin illik gəlir məbləğini 118 manat 2015-ci ildə cəhmar cəmiyyəti üzrə səhmin nominal dəyərinin - 54 manat olduğunu bilrək, Səhmdar cəmiyyəti üzrə səhmin nominal dəyərinin artım sürətini hesablayın(faizlə).

- ☐ 28,6
☒ 129
☐ 164
☐ 94
☐ 44

559 F səhmar cəmiyyəti üzrə 2014-cü il üzrə aşağıdakı şərti məlumatlar verilmişir: 1. dividendin illik dərəcəsi – 280 manat 2. səhmin illik gəlir məbləğini 118 manat 2015-ci ildə cəhmar cəmiyyəti üzrə səhmin nominal dəyərinin - 54 manat olduğunu bilrək, Səhmdar cəmiyyəti üzrə səhmin nominal dəyərinin nisbi artımını hesablayın(faizlə).

- ☐ 14,8
☐ 22,8
☐ 16,7
☐ 14
☒ 28,6

560 2013-cü ildə istiqrazın bütün müddətində kapitalın artımı göstəricisinin 220 manat, istiqrazın əldə edilən qiymətinin 430 manat olduğu məlumdur. İstiqrazın ödənilən qiymətinin 2014-cü ildəki səviyyəsinin 700 manat olduğunu bilərək ödənilən qiymətin nisbi artımını hesablayın(faizlə).

- ☐ 6,5
☐ 108
☐ 13,5
☒ 7,7
☐ 135

561 2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə nominal dəyərinin sabit qaldığını və illik faiz gəlirinin 80 manat olduğunu bilərək istiqrazın illik faiz dərəcəsinin mütləq artımını hesablayın.

- ☐ 15

- ☒ 8
☐ 12
☐ 10
☐ 20

562 2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin 80 manat olduğunu bilərək bu göstərici üzrə mütləq artımı hesablayın.

- ☐ 15 manat
☐ 200 manat
☐ 24 manat
☒ 20 manat
☐ 150 manat

563 A adda istiqrazın illik faiz dərəcəsinin 28, 4000 istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin ümumi həcmnin 201 600 manat olduğunu bilərək, Bir istiqraz vərəqəsinin nominal dəyərini hesablayın.

- ☐ 199 manat
☐ 218 manat
☐ 201 manat
☐ 200 manat
☒ 180 manat

564 Bir istiqraz vərəqəsinin nominal dəyərinin 180 manat olduğu verilmişdir. 4000 istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin ümumi həcmnin 201 600 manat olduğunu bilərək, A adda istiqrazın illik faiz dərəcəsinə hesablayın

- ☒ 28 manat
☐ 21 manat
☐ 201 manat
☐ 200 manat
☐ 25 manat

565 F səhmar cəmiyyəti üzrə 2014-cü il üzrə aşağıdakı şərti məlumatlar verilmişdir: 1. dividendin illik dərəcəsi – 280 manat 2. səhmin illik gəlir məbləğini 118 manat. Səhmin nominal dəyərini tapın(manatla).

- ☐ 28
☒ 42
☐ 162
☐ 396
☐ 280

566 Aşağıdakı şərti məlumatlar verilmişdir: 1. dividendin illik dərəcəsi – 280 manat 2. səhmin nominal dəyəri- 42 manat. Səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğini hesablayın.

- ☐ 120 manat
☐ 238 manat
☐ 322 manat
☐ 294 manat
☒ 118 manat

567 2013-cü ildə istiqrazın bütün müddətində kapitalın artımı göstəricisinin 220 manat, istiqrazın əldə edilən qiymətinin 430 manat olduğu məlumdur. İstiqrazın ödənilən qiymətinin 2014-cü ildəki səviyyəsinin 700 manat olduğunu bilərək ödənilən qiymətin mütləq artımını hesablayın(manatla).

- ☐ 650
☒ 50
☐ 1350

- ☐ 51
☐ 135

568 İstiqrazın bütün müddətində kapitalın artımı göstəricisinin 220 manat, istiqrazın əldə edilən qiymətinin 430 manat olduğu məlumdur. Kapitalın artımı göstəricisinin İstiqrazın ödənilən qiymətindəki xüsusi çəkisini hesablayın.

- ☐ 65%
☒ 0,34
☐ 1,95
☐ 0,51
☐ 2,95

569 B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin 60 manat olduğu verilmişdir. Bir istiqraz vərəqəsinin nominal dəyərini hesablayın.

- ☐ 15 manat
☐ 218 manat
☒ 240 manat
☐ 200 manat
☐ 1500 manat

570 A adda istiqrazın illik faiz dərəcəsinin 28, bir istiqraz vərəqəsinin nominal dəyərini 180 manat olduğu verilmişdir. 4000 istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin ümumi həcmi hesablayın

- ☐ 25000 manat
☐ 700 000 manat
☒ 201600 manat
☐ 210000 manat
☐ 25 714 manat

571 Vekselin gəlirlilik səviyyəsinin 12% , əlavə mənfəətin həcmi isə 2160 manat olduğunu bilərək, vekselin ilkin yerləşdirilməsi həyata keçirilən qiyməti tapın(manatla).

- ☒ 18000
☐ 2000
☐ 15 840
☐ 21600
☐ 20 000

572 Vekselin gəlirlilik səviyyəsinin 12% , ilkin yerləşdirilməsi həyata keçirilən qiyməti 18 000 manat olduğu məlumdur. Bu halda əldə edilən əlavə mənfəətin həcmi tapın(manatla).

- ☐ 2000
☒ 2160
☐ 15 840
☐ 20 000
☐ 20160

573 İstiqrazın bütün müddətində kapitalın artımı göstəricisinin 220 manat, istiqrazın əldə edilən qiymətinin 430 manat olduğu məlumdur. İstiqrazın ödənilən qiymətini hesablayın.

- ☐ 0 manat
☐ 700 manat
☒ 650 manat
☐ 210 manat
☐ 220 manat

574 “ NTS”Səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğinin 125 manat, rendit göstəricisinin qiymətinin isə 500 manat olduğunu bilərək , səhmin əldə edilən qiymətini hesablayın.

- ☐ 375 manat
- ☐ 280 manat
- ☐ 625 manat
- ☐ 500 manat
- ☒ 25 manat

575 “ NTS”Səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğinin 125 manat, səhmin bazar dəyərinin isə bunun $1\frac{1}{5}$ hissəsini təşkil etdiyini bilərək rendit göstəricisinin qiymətini tapın.

- ☐ 25 manat
- ☐ 50 manat
- ☒ 500 manat
- ☐ 250 manat
- ☐ 280 manat

576 Səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğinin 140 manat, səhmin nominal dəyərinin isə bunun $2\frac{1}{5}$ hissəsini təşkil etdiyini bilərək dividendin illik dərəcəsini tapın.

- ☐ 28 manat
- ☐ 112 manat
- ☒ 250 manat
- ☐ 56 manat

577 Səhmdar cəmiyyətinin bir səhmin nominal dəyərinin 40 manat, dividendin mütləq səviyyəsinin 20 000 manat olduğunu bilərək dividendin illik dərəcəsinin hesablayın.

- ☐ 20 000
- ☒ 500
- ☐ 20040
- ☐ 800 000
- ☐ 80 0

578 . “ NTS”Səhmdar cəmiyyəti üzrə 2014-cü ildə rendit göstəricisinin qiymətinin 500 manat, səhmin əldə edilən qiymətinin 25 manat, 2015-ci ildə səhmin illik gəlir məbləğinin 140 manat olduğunu bilərək səhmin illik gəlir məbləğinin nisbi artımını hesablayın(faizlə).

- ☐ 22
- ☐ 20
- ☐ 15
- ☐ 25
- ☒ 12

579 “ NTS”Səhmdar cəmiyyəti üzrə 2014-cü ildə rendit göstəricisinin qiymətinin 500 manat, səhmin əldə edilən qiymətinin 25 manat, 2015-ci ildə səhmin illik gəlir məbləğinin 140 manat olduğunu bilərək səhmin illik gəlir məbləğinin mütləq artımını hesablayın.

- ☐ 25 manat
- ☐ 20 manat
- ☒ 15 manat
- ☐ 55 manat
- ☐ 75 manat

580 .”Araz” Səhmar Cəmiyyətinin buraxdığı bir səhmin nominal dəyərinin 20 manat, sayının isə 220 000, bir səhmin bazar qiymətinin 24 manat olduğunu bilərək, səhmlərin gətirdiyi əlavə gəlirin həcmi tapın(min manatla).

- ☐ 9 680
- ☐ 96800
- ☐ 24 00
- ☐ 8800
- ☒ 880

581 “ NTS”Səhmdar cəmiyyəti üzrə 2014-cü ildə rendit göstəricisinin qiymətinin 500 manat, səhmin əldə edilən qiymətinin 25 manat olduğunu bilərək səhmin illik gəlir məbləğini hesablayın.

- ☐ 200 manat
- ☒ 125 manat
- ☐ 475 manat
- ☐ 525 manat
- ☐ 375 manat

582 Səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğinin 112 manat, dividendin illik dərəcəsinin 274 manat olduğunu bilərək səhmin nominal dəyərini tapın.

- ☐ 21 manat
- ☐ 74 manat
- ☐ 112 manat
- ☒ 40,9 manat
- ☐ 29 manat

583 Səhmin nominal dəyərini büraxılan səhmlərin sayına vursaq hansı statistik göstəricini almış olarıq.

- ☐ səhmin gəlirliyi
- ☐ rendit
- ☐ dividendin illik dərəcəsi
- ☐ illik faiz
- ☒ nizamnamə kapitalı

584 Köçürmə vekselinə yazılan məbləği alan şəxs necə adlanır:

- ☐ messanat
- ☒ remittent
- ☐ veksəlçi
- ☐ trassant
- ☐ missiyoner

585 Köçürmə vekselinə verən şəxs necə adlanır:

- ☐ remittent
- ☐ missiyoner
- ☐ messanat
- ☒ trassant
- ☐ veksəlçi

586 Aşağıdakı verilənlərən hansı dövlət qiymətli kağızlarının növlərinə aid edilmir.

- ☐ xəzinə çekləri
- ☐ dövlət daxili uduşlu istiqrazlar
- ☒ dövlət müəssisələrinin bank hesablaşma çekləri
- ☐ vekseller
- ☐ dövlət qısamüddətli istiqraz vərəqələri

587 .”Araz” Səhmar Cəmiyyəti üzrə nizamnamə kapitalının həcmi 440 min manat, buraxdığı bir səhmin nominal dəyərini isə 20 manat olduğunu bilərək, buraxılmış səhmlərin sayını tapın.

- ☐ 8 800
☐ 4400
☒ 22000
☐ 22 20
☐ 56 000

588 Vekselin gəlirlilik səviyyəsinin 120 manat , ilkin yerləşdirilməsi həyata keçirilən qiyməti 32500 manat olduğu halda əldə edilən əlavə mənfəətin həcmi tapın.

- ☐ 0 manat
☒ 39 000 manat
☐ 45000 manat
☐ 32620 manat
☐ 27000 manat

589 B adlı səhmin əsas və hesabat dövründəki məzənnəsi müvafiq olaraq 120 və 145 manat olmuşdur. Bu məlumatlar əsasında səhmin qiymət qindeksini tapın.

- ☐ 1.0
☒ 44197.0
☐ 265.0
☐ 25.0
☐ 0.83

590 Vekselin gəlirlə yerləşdirilməsindən əldə edilən əlavə gəliri aşağıdakı şərti məlumatlar əsasında müəyyənə bilərsiniz. 1. illik faiz dərəcəsi - 12 2. veksellərin nominal qiyməti – 64000 manat 3. ödəmə gününə qədər günlərin sayı – 45

- ☐ 800 manat
☒ 9600 manat
☐ 800 000 manat
☐ 960 000 manat
☐ 213 manat

591 İstiqrazın ödənilən qiymətinin 580 manat, istiqrazın bütün müddətdə kapitalın artımı göstəricisinin 120 manat olduğu verilmişdir. Verilən şərti məlumatlar əsasında istiqrazın əldə edilən qiymətini tapın

- ☐ 700 manat
☒ 460 manat
☐ 0 manat
☐ 230 manat
☐ 350 manat

592 Aşağıdakı şərti məlumatlar əsasında F səhmdar cəmiyyəti üzrə səhmin gəlirlilik səviyyəsini- Rendit göstəricisini tapın. 1. dividendin mütləq səviyyəsi – 25600 manat 2. səhmin əldə edilən qiyməti - 18200 manat

- ☐ 43800.0
☒ 140.6
☐ 14, 06
☐ 21900.0
☐ 7400.0

593 Aşağıdakı şərti məlumatlar əsasında N səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğini hesablayın. 1. dividendin illik dərəcəsi – 256 manat 2. səhmin nominal dəyəri- 38 manat

- ☐ 673,7 manat
☐ 218 manat
☐ 294 manat

- ☒ 97,28 manat
☐ 9728 manat

594 Səhmdar cəmiyyəti üzrə səhmin əldə edilən qiymətinin 482 manat, bazar qiymətinin isə bundan 1.4 dəfə çox olduğunu bilərək səhmin satışından əldə edilən əlavə gəliri tapın.

- ☐ 349,9 manat
☐ 344,3 manat
☐ 674,8 manat
☒ 192,8 manat
☐ 489,9 manat

595 Dividentin illik dərəcəsinin 411, səhmin nominal dəyərinin 45 manat olduğu halda, B səhmdar cəmiyyəti üzrə dividendin mütləq səviyyəsini hesablayın.

- ☐ 4500 manat
☐ 456 manat
☐ 187 50 manat
☒ 18 500 manat
☐ 0,053 manat

596 A səhmdar cəmiyyətinin buraxdığı səhmlərin miqdarının 50 min, səhmlərin nominal dəyərinin isə 16 manat olduğu məlum olmuşdur. Cəmiyyətin nizamnamə kapitalının həcmi tapın

- ☐ 5 mlrd manat
☐ 3125 manat
☐ 66 min manat
☒ 800 min manat
☐ 80 min manat

597 Nominal qiyməti 1000 manat olan səhm 1500 manata əldə edilmiş və bir ildən sonra 2000 manata satılmışdır. Səhm üzrə dividend illik 20% təşkil edərsə səhm üzrə renditin faiz dərəcəsinə hesablayın

- ☐ 2.0
☐ 33,3%
☐ 46,6%
☒ 13,3%
☐ 0.5

598 Nominal qiyməti 1000 manat olan səhm 1500 manata əldə edilmiş və bir ildən sonra 2000 manata satılmışdır. Səhm üzrə dividend illik 20% təşkil edərsə səhmin məcmu gəlirlik dərəcəsinə hesablayın

- ☐ 2.0
☐ 33,3%
☐ 13,3%
☒ 46,6%
☐ 0.5

599 Nominal qiyməti 1000 manat olan səhm 1500 manata əldə edilmiş və bir ildən sonra 2000 manata satılmışdır. Səhm üzrə dividend illik 20% təşkil edərsə səhmin məcmu gəlirinin məbləğini hesablayın

- ☐ 900.0
☐ 300.0
☐ 500.0
☒ 700.0
☐ 400.0

600 Nominal qiyməti 1000 manat olan səhm 1500 manata əldə edilmiş və bir ildən sonra 2000 manata satılmışdır. Səhm üzrə dividend illik 20% təşkil edərsə illik dividendin məbləğini hesablayın:

- ☐ 900.0
☐ 300.0
☐ 500.0
☒ 200.0
☐ 400.0

601 Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır. İstiqrazın əldə olunmasından ödənilməsinə qədər olan müddət ərzində onun məcmu gəlirliyini(zərərliyini) müəyyən edin: (Çəki: 1)

- ☐ 0.45
☐ 0.05
☐ 0.2
☒ 3.4
☐ 0.067

602 Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır.İstiqrazın illik məcmu gəlirliyini(zərərliyini) müəyyən edin:

- ☐ 0.45
☐ 0.05
☐ 0.2
☒ 0.017
☐ 0.067

603 Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır.İstiqrazın illik məcmu gəlirini(zərərinə) müəyyən edin:

- ☐ 900.0
☐ 400.0
☐ -450.0
☒ -50.0
☐ -100.0

604 Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır.İstiqrazın əldə olunmasından ödənilməsinə qədər olan müddət ərzində onun illik gəlirini(zərərinə) müəyyən edin:

- ☐ 100.0
☐ -400.0
☐ -900.0
☒ -450.0
☐ -300.0

605 Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır.İstiqrazın əldə olunmasından ödənilməsinə qədər olan müddət ərzində onun gəlirini(zərərinə) müəyyən edin

- ☐ -450.0
☐ 4900.0
☐ 900.0
☒ -900.0
☐ -300.0

606 Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır.İllik kupon

gəlirini müəyyən edin:

- ☐ 300.0
☐ 180.0
☐ 580.0
☒ 400.0
☐ 980.0

607 İstiqrazın məcmu gəlirliyi hesablanır:

- ☐ Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın ödəmə qiyməti;
☐ Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın real qiyməti;
☐ Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın nominal qiyməti;
☒ Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın əldə olunma qiyməti
☐ Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın satış qiyməti;

608 İstiqraz üzrə illik məcmu gəlir hesablanır:

- ☒ Kupon gəliri üstəgəl istiqraz üzrə kapitalın dəyişməsi
☐ Kupon gəliri üstəgəl istiqraz üzrə faizlərin dəyişməsi
☐ Kupon gəliri çıxılsın istiqraz üzrə kapitalın dəyişməsi
☐ Kupon gəliri üstəgəl istiqrazın nominal dəyəri;
☐ Kupon gəliri üstəgəl istiqrazın real dəyəri;

609 İstiqraz vərəqəsi üzrə orta kvadraik uzaqlaşmanın 1.5 manat, gözlənilən gəlirliliyinin 50 manat olduğunu bilərək riskin səviyyəsini qiymətləndirin.

- ☐ 0.003
☐ 0.33
☐ 0.02
☐ 0.073
☒ 0.03

610 Səhm üzrə investisiya gəlirliliyinin dərəcəsinin 0.03, onun baş vermə ehtimalının 0.6, istiqraz vərəqəsi üzrə investisiya gəlirliliyinin dərəcəsinin 0.05 və baş vermə ehtimalının 0.4 olduğunu bilərək hər iki qiymətli kağız üzrə gözlənilən gəlirlilik dərəcəsini hesablayın.

- ☐ 0.017
☐ 0.02
☒ 0.038
☐ 0.238
☐ 0.018

611 İstiqrazın əldə olunması nəticəsində kapitalın dəyişilməsi müəyyən edilir:

- ☐ İstiqrazın vaxtı bitəndə ödənmə məbləği üstəgəl əldə olunma məbləği;
☒ İstiqrazın vaxtı bitəndə ödənmə məbləği çıxılsın əldə olunma məbləği;
☐ İstiqrazın vaxtı bitəndə ödənmə məbləği çıxılsın nominal məbləği;
☐ İstiqrazın vaxtı bitəndə ödənmə məbləği bölünsün əldə olunma məbləği
☐ İstiqrazın vaxtı bitəndə ödənmə məbləği vurulsun əldə olunma məbləği

612 İstiqrazın illik kupon gəlirinin həcmi müəyyən edilir:

- ☐ İstiqrazın nominal dəyəri bölünsün illik kupon faizi, vurulsun 100
☐ İstiqrazın real dəyəri vurulsun illik kupon faizi, bölünsün 100
☒ İstiqrazın nominal dəyəri vurulsun illik kupon faizi, bölünsün 100
☐ İstiqrazın satış dəyəri vurulsun illik kupon faizi, bölünsün 100;
☐ İstiqrazın real dəyəri bölünsün illik kupon faizi, vurulsun 100;

613 Səhmin nominal dəyəri müəyyən edilir:

- ☐ Nizamnamə kapitalı bölünsün satılan səhmlərin sayı;
- ☐ Nizamnamə kapitalı vurulsun buraxılan səhmlərin sayı
- ☐ Nizamnamə kapitalı çıxılsın buraxılan səhmlərin sayı;
- ☐ Nizamnamə kapitalı bölünsün qiymət indeksi;
- ☒ Nizamnamə kapitalı bölünsün buraxılan səhmlərin sayı

614 Səhm üzrə əlavə gəlir hesablanır: (

- ☐ Əldə olunma qiyməti çıxılsın son satış qiyməti
- ☐ Nominal qiymət çıxılsın əldə olunma qiyməti
- ☒ Son satış qiyməti çıxılsın əldə olunma qiyməti
- ☐ Son satış qiyməti çıxılsın nominal qiymət;
- ☐ Nominal qiymət qiymət vurulsun rendit.

615 Səhm üzrə rendit gəlirliyi necə hesablanır:

- ☐ Dvidiendin məbləği vurulsun 100 % , bölünsün səhmin nominal qiyməti
- ☒ Dvidiendin məbləği vurulsun 100 % , bölünsün səhmin əldə olunma qiyməti
- ☐ Dvidiendin məbləği bölünsün 100 % , vurulsun səhmin əldə olunma qiyməti
- ☐ Dvidiendin məbləği vurulsun səhmin əldə olunma qiyməti, bölünsün 100 %;
- ☐ Dvidiendin məbləği vurulsun 100 % , bölünsün səhmin son satış qiyməti;

616 Bunlardan hansı qiymətli kağızlar bazarının iştirakçısı deyil:

- ☐ Tənzimləyici qurumlar
- ☐ investor;
- ☐ Emitent;
- ☒ Vergi agentı
- ☐ Vasitəçilər

617 Fyuçers müqaviləsi nədir:

- ☐ Əqdin bağlanması zamanı qeyd olunmuş qiymətlə hər zaman müəyyən müddət ərzində birja aktivinin alınıb-satılması haqqında birja müqaviləsi;
- ☐ Əqdin bağlanması zamanı qeyd olunmuş qiymətlə gələcəkdə müəyyən müddət ərzində birja aktivinin qaytarılması haqqında birja müqaviləsi;
- ☐ Əqdin bağlanması zamanı qeyd olunmuş qiymətdən aşağı qiymətlə gələcəkdə müəyyən müddət ərzində birja aktivinin alınıb-satılması haqqında birja müqaviləsi
- ☒ Əqdin bağlanması zamanı qeyd olunmuş qiymətlə gələcəkdə müəyyən müddət ərzində birja aktivinin alınıb-satılması haqqında birja müqaviləsi;
- ☐ Əqdin bağlanmasından sonra qeyd olunmuş qiymətlə bir gün müddəti ərzində birja aktivinin alınıb-satılması haqqında birja müqaviləsi;

618 İki növ səhmin alınması məqsədi ilə eyni məbləğdə pul ayrılmışdır. Əgər, “A” səhminin qiyməti 100 manat, “B” səhminin qiyməti isə 180 manat təşkil edərsə bütünlükdə ayrılmış pul vəsaitinə alınmış bir səhmin orta alınma qiymətini müəyyən emək üçün orta kəmiyyətin hansı düsturundan istifadə olunmalıdır:

- ☐ Həndəsi orta.
- ☐ Çəkili hesabi orta;
- ☐ Sadə hesabi orta;
- ☒ Sadə harmonik orta
- ☐ Çəkili harmonik orta

619 İki növ səhmin alınması məqsədi ilə eyni məbləğdə pul ayrılmışdır. Əgər, “A” səhminin qiyməti 100 manat, “B” səhminin qiyməti isə 180 manat təşkil edərsə bütünlükdə ayrılmış pul vəsaitinə alınmış bir səhmin orta alınma qiymətini müəyyən edin:

- ☐ 120.8

- ☐ 800.0
☐ 140.0
☒ 128.6
☐ 130.5

620 İstiqrazın tam gəlirliyi aşağıdakı kimi hesablanır:

- ☐ $(\text{Məcmu faiz gəliri} : \text{istiqraz üzrə diskont}) * 100 / (\text{istiqrazın əldə olunduğu bazar qiyməti} * \text{istiqrazın saxlandığı illərin sayı})$;
☐ $(\text{Məcmu faiz gəliri} + \text{istiqraz üzrə diskont}) * 100 / (\text{istiqrazın əldə olunduğu bazar qiyməti} + \text{istiqrazın saxlandığı illərin sayı})$;
☐ $(\text{Məcmu faiz gəliri} - \text{istiqraz üzrə diskont}) * 100 / (\text{istiqrazın əldə olunduğu bazar qiyməti} * \text{istiqrazın saxlandığı illərin sayı})$;
☒ $(\text{Məcmu faiz gəliri} + \text{istiqraz üzrə diskont}) * 100 / (\text{istiqrazın əldə olunduğu bazar qiyməti} * \text{istiqrazın saxlandığı illərin sayı})$;
☐ $(\text{Məcmu faiz gəliri} + \text{istiqraz üzrə diskont}) * 100 / (\text{istiqrazın əldə olunduğu bazar qiyməti} : \text{istiqrazın saxlandığı illərin sayı})$;

621 İstiqrazın cari gəlirliyi aşağıdakı kimi hesablanır:

- ☐ İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi çıxılsın istiqrazın əldə olunduğu bazar qiyməti;
☐ İstiqrazın əldə olunduğu bazar qiyməti bölünsün İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi;
☐ İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi vurulsun istiqrazın əldə olunduğu bazar qiyməti;
☒ İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi bölünsün istiqrazın əldə olunduğu bazar qiyməti
☐ İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi bölünsün istiqrazın orta sayı

622 Bunlardan hansı istiqrazların əsas statistik göstəriciləridir:

- ☐ İstiqrazın adı, nominal dəyəri, gəlirliyi;
☐ Məzənnə kursu, nominal dəyəri, gəlirliyi;
☐ İstiqrazın kursu, nominal dəyəri, buraxılma tarixi
☒ İstiqrazın kursu, nominal dəyəri, gəlirliyi;
☐ Məzənnə kursu, nominal dəyəri, gəlirliyi;

623 Sadalananlardan hansı varrant hesab olunmur:

- ☐ Köçürmə vekselinə yazılan məbləği silməyə əsas verən sənəd;
☐ Müəyyən müddət keçdikdən sonra öz sahibinə əlavə güzəşt hüquqlarının verilməsini nəzərdə tutan və qiymətli kağızla birlikdə sahibinə verilən şəhadətnamə
☐ Anbardan verilmiş və anbarda yerləşdirilmiş əmtəyə mülkiyyət hüququnu təsdiqləyən sənəd
☒ Yükün daşınması üçün onun yüklənməsi, daşınması və alınması hüququnu təsdiq edən beynəlxalq standart sənəd forması;
☐ Qeyd olunmuş qiymət ilə təyin olunmuş müddət ərzində hər hansı şirkətin səhm və istiqrazlarının alınması üçün sahibinə üstünlük verən sənəddir;

624 Konossament nədir:

- ☐ Köçürmə vekselinə yazılan məbləği silməyə əsas verən sənəd;
☐ Müəyyən müddət keçdikdən sonra öz sahibinə əlavə güzəşt hüquqlarının verilməsini nəzərdə tutan və qiymətli kağızla birlikdə sahibinə verilən şəhadətnamə;
☐ Anbardan verilmiş və anbarda yerləşdirilmiş əmtəyə mülkiyyət hüququnu təsdiqləyən sənəd;
☒ Yükün daşınması üçün onun yüklənməsi, daşınması və alınması hüququnu təsdiq edən beynəlxalq standart sənəd forması;
☐ Qeyd olunmuş qiymət ilə təyin olunmuş müddət ərzində hər hansı şirkətin səhm və istiqrazlarının alınması üçün sahibinə üstünlük verən sənəddir;

625 Bunlardan hansı vekselin funksiyalarına aid deyil:

- ☐ Ödəniş vasitəsi;
☐ Təminat vasitəsi;
☐ Kredit vasitəsi;

- ☒ Vergi vasitəsi;
☐ İnvestisiya vasitəsi

626 Remitent kimdir:

- ☐ Köçürmə vekselinə yazılan məbləği silən şəxs;
☐ Köçürmə vekselinin ödəyicisi;
☐ Köçürmə vekselinə verən şəxs;
☒ Köçürmə vekselinə yazılan məbləği alan şəxs;
☐ Köçürmə vekselinə yazılan məbləği ödəyən şəxs

627 Trassat kimdir:

- ☐ Köçürmə vekselinə yazılan məbləği silən şəxs
☐ Köçürmə vekselinə yazılan məbləği alan şəxs;
☐ Köçürmə vekselinə verən şəxs;
☒ Köçürmə vekselinin ödəyicisi;
☐ Köçürmə vekselinə yazılan məbləği ödəyən şəxs

628 Trassant kimdir:

- ☐ Köçürmə vekselinə yazılan məbləği silən şəxs
☐ Köçürmə vekselinə yazılan məbləği alan şəxs;
☐ Köçürmə vekselinin ödəyicisi;
☒ Köçürmə vekselinə verən şəxs;
☐ Köçürmə vekselinə yazılan məbləği ödəyən şəxs

629 Bunlardan hansı dövlət qiymətli kağızlarının buraxılması məqsədlərinə uyğun deyil:

- ☐ Pul dövriyyəsinin tənzimlənməsi;
☐ Dövlət məqsədli proqramların maliyyələşdirilməsi;
☐ Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi;
☒ Mülkiyyət formalı müəssisələrin maliyyə vəsaitlərinin təminatı
☐ İqtisadi aktivliyin və kredit faizlərinin tənzimlənməsi;

630 Bunlardan hansı dövlət qiymətli kağızlarının növlərinə aid deyil

- ☐ Milli bankın notları
☐ Dövlət daxili uduşlu istiqrazlar
☐ Dövlət qısamüddətli istiqraz vərəqələri
☒ Dövlət səhmləri.
☐ Xəzinə çekləri

631 Opsion nədir

- ☐ Səhm.
☐ Razılaşma;
☐ Öhdəlik;
☒ Qiymətli kağız;
☐ Bağlaşma;

632 Nominal dəyərinin qaytarılması metoduna görə istiqrazın bu növləri fərqləndirilir:

- ☐ dəyəri bir neçə dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dəyəri pulla qaytarılan istiqrazlar
☐ dəyəri bir dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dönərli olmayan istiqrazlar;
☐ dəyəri bir dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dəyəri növbə ilə qaytarılan istiqrazlar, müddətsiz istiqrazlar;
☒ dəyəri bir dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dəyəri növbə ilə qaytarılan istiqrazlar

- ☐ dəyəri bir dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dəyəri növbə ilə qaytarılmayan istiqrazlar

633 İstiqraz dedikdə başa düşülür:

- ☐ Müəssisənin mənfəətindən asılı gəliri olan qiymətli kağız
☐ Uzunmüddətli ödəmə;
☐ Kreditin növü;
☒ Müəyyən gəliri olan qiymətli kağız;
☐ Müəssisənin nizamnamə kapitalına sərmayə qoyuluşu

634 Bunlardan hansı qiymətli kağızlar bazarına xidmət edən təşkilatlarara aiddir:

- ☐ Depozitariyalar, banklar, birjalar, vergi orqanları
☐ Hesablama mərkəzləri, maliyyə nazirliyi, fond birjalari
☐ Hesablama palatası, maliyyə nazirliyi, fond birjası;
☒ Hesablama mərkəzləri, depozitariyalar, fond birjalari;
☐ Hesablama palatası, maliyyə nazirliyi, depozitariyalar;

635 İlkin fond bazarında qiymətli kağızlarla nə baş verir:

- ☐ Qiymətli kağızların ilkin yerləşdirilməsi və alqı-satqısı
☐ Yalnız qiymətli kağızların emissiyası;
☐ Yalnız qiymətli kağızların ilkin yerləşdirilməsi;
☒ Qiymətli kağızların ilkin yerləşdirilməsi və emissiyası
☐ Qiymətli kağızların alqı- satqısı;

636 Aşağıda sadalananlardan hansı qiymətli kağızın emitenti ola bilməz:

- ☐ Özəl müəssisə və təşkilatlar
☐ Regional hakimiyyət orqanları
☐ Yerli hakimiyyət orqanları;
☐ Xəzinədarlıq.
☒ Fiziki şəxslər;

637 Fond bazarı- bu:

- ☐ Qiymətli kağızların alınıb-satıldığı bazardır;
☒ İstehsal fondlarının qiymətləndirildiyi bazardır
☐ Fond indekslərinin dövr etdiyi məkandır.
☐ Yalnız səhmlərin alqı-satqı bazarıdır;
☐ Müəssisənin tədiyyə aktivlərinin tənzimləndiyi bazardır

638 Qiymli kağızlar bazarı statistikasının predmeti nədir:

- ☐ Yalnız fond birjalarındakı proseslər;
☒ Qiymətli kağızların hərəkəti ilə bağlı olan kütləvi proseslərin kəmiyyət xarakteristikası;
☐ Qiymətli kağızların dəyəri və həcmi.
☐ Yalnız fond birjalarındakı qiymətli kağızların növləri;
☐ Qiymətli kağızların hərəkəti ilə bağlı olan kütləvi proseslərin keyfiyyət xarakteristikası;

639 Bunlardan hansıları “ Maliyyə idarələri” sektoruna aid deyil.

- ☐ Kredit təşkilatları
☐ Kommersiya bankları
☐ Mərkəzi Bank
☒ Təhsil nazirliyinin maliyyə idarəsi
☐ Sığorta kompaniyaları

640 Verilənlərdən hansı maliyyə aktivlərindən gəlirlərə daxildir?

- ☐ səhm üzrə dividendlər, valyuta daxiölomaları
- ☐ səhm üzrə dividendlər, bankların quruluşu
- ☐ bank depozitləri üzrə faizlər, səhm üzrə fərqlər
- ☒ bank depozitləri üzrə faizlər, səhm üzrə dividendlər
- ☐ bank depozitləri üzrə faizlər, valyuta üzrə dividendlər

641 Tədiyyə balansıda mal, xidmət və gəlirlərlə bağlı əməliyyatlar hansı hesabda əks etdirilir?

- ☐ aktivlərin dəyişməsi hesabında
- ☐ gəlir hesabında
- ☐ maliyyə vasitələri və kapitalla bağlı əməliyyatlar hesabında
- ☒ cari əməliyyatlar hesabında
- ☐ aktivlərin sair dəyişməsi hesabında

642 Tədiyyə balansında gəlirlər neçə yerə ayrılır?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

643 Milli Hesablar Sistemində maliyyə əməliyyatları hansı əlamətə görə fərqləndirilir?

- ☐ qeyri-funksional
- ☐ funksional
- ☐ keyfiyyətinə
- ☐ müddətinə
- ☒ maliyyə vasitələrinin tipinə

644 Tədiyyə balansında maliyyə əməliyyatları hansı əlamətə görə fərqləndirilir? (

- ☐ standartlığına
- ☐ müddətinə
- ☐ qeyri-funksional
- ☒ funksional
- ☐ keyfiyyətinə

645 Kapitalla bağlı əməliyyatlar” əks etdirir:

- ☐ yığımlı
- ☐ maliyyə idarələrinə məxsus olan maliyyə aktivlərinin dəyərinin dəyişməsinə
- ☐ maliyyə idarələrinə məxsus olmayan qeyri-maliyyə aktivlərinin dəyərinin dəyişməsinə
- ☒ maliyyə idarələrinə məxsus olan qeyri-maliyyə aktivlərinin dəyərinin dəyişməsinə
- ☐ maliyyə istehlakını

646 Maliyyə hesabında ödəmə müddəti 12 aydan 2 ilə qədər olan qiymətli kağızlar:

- ☐ kreditör hesab edilir
- ☐ borclu hesab edilir
- ☐ uzunmüddətli hesab edilir
- ☒ qısamüddətli hesab edilir
- ☐ borclu olmayan hesab edilir

647 İqtisadi əməliyyatlarla bağlı olmayan müxtəlif amillərin, habelə qiymətin dəyişməsinin aktivlərin həcminə təsiri haqqında məlumatlar hansı hesabda əks etdirilir?

- ☐ daxili hesab
- ☐ xidmət” hesabı

- ☐ qalan dünya” hesabı
- ☒ ”aktivlərin sair dəyişməsi” hesabı
- ☐ xarici hesab

648 Mülkiyyət formasından asılı olmayaraq kommersiya əsasında sığorta və maliyyə əməliyyatları ilə məşğul olan institusional vahidlər hansı sektora aid edilir?

- ☐ daxili sektora
- ☐ sənayeyə
- ☐ ev təsərrüfatları”sektoruna
- ☒ ” maliyyə idarələri” sektoruna
- ☐ xarici iqtisadi əlaqələr sektoruna

649 Verilənlərdən hansı maliyyə hesabında əks etdirilən əməliyyatlara aiddir? (Çəki: 1)

- ☐ tamamlanmış istehsal, yarı tikililər, monetar qızıl
- ☐ dövrüyyə kapitalı, aksizlər, xüsusi borc hüququ
- ☐ əsas kapital, depozitlər, borclar, debitorlar
- ☒ Monetar qızıl və xüsusi iqtibas(borc) hüququ, nəqd pullar
- ☐ bitməmiş istehsal, ehtiyatlar, xidmətlər

650 Aşağıdakılardan hansı “cari əməliyyatlar hesabının”tərkibinə daxildir?

- ☐ ehtiyat balansı
- ☐ öhdəliklər balansı
- ☐ Xidmətlər balansı
- ☒ Xarici ticarət balansı
- ☐ maliyyə balansı

651 Tədiyyə balansında əməliyyatlar bazar qiyməti ilə qiymətləndirilərkən onun tərkibinə daxil edilir:

- ☐ əlavə dəyər, aksiz, dolaylı vergilər
- ☐ şəxsi xərclər və royalti, əlavə dəyər vergisi
- ☐ şəxsi xərclər, mənfəət, royalti
- ☒ şəxsi xərclər, mənfəət və əlavə dəyər vergisi
- ☐ mənfəət, xalis tutulmalar, əlavə dəyər vergisi

652 Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldusunun sıfıra bərabər olmamasının səbəbi kimi çıxış edir.

- ☐ malın bir addımlı qeydiyyatı
- ☐ mal və xidmətlərin daxil olmaması arasındakı vaxtın müxtəlifliyi
- ☐ mal və xidmətlərin daxil olması və onların maliyyə təminatı arasındakı vaxtın eyniliyi
- ☒ mal və xidmətlərin daxil olması və onların maliyyə təminatı arasındakı vaxtın müxtəlifliyi
- ☐ mal və xidmətlərin maliyyə təminatı arasındakı vaxtın eyniliyi

653 Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldusunun sıfıra bərabər olmamasının səbəbi kimi çıxış edir.

- ☐ malların fərdi şəkildə keyfiyyətinin yoxlanılması
- ☐ malların istehlakçısının bəlli olmaması
- ☐ səhvlərin və buraxılımların istehsalçıya bildirilməməsi
- ☒ səhvlər və buraxılımlar
- ☐ malların istehsalçısının bəlli olmaması

654 Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldusunun sıfıra bərabər olmamasının səbəbi kimi çıxış edir.

- ☐ əməliyyatın sadəliyi

- ☐ əməliyyatın mürəkkəbliyi
- ☐ yolda nəzarət edilməmə
- ☒ yolda gecikmə
- ☐ yolun qısa olması

655 Verilənlərdən hansı aktiv və öhdəliklər qrupuna daxildir?

- ☐ bunların hamısı
- ☐ ehtiyat aktivləri
- ☐ portfel investisiyalar
- ☒ birbaşa investisiyalar
- ☐ sair investisiyalar

656 Maliyyə idarələrinin aralıq istehlakı nəyin əsasında müəyyən edilir?

- ☒ gəlir və xərclər haqqındakı hesabatlar
- ☐ gəlirlər haqqındakı hesabatlar
- ☐ istehlak və investisiya haqqındakı hesabatlar
- ☐ gəlir və istehlak haqqındakı hesabatlar
- ☐ xərclər haqqındakı hesabatlar

657 Kapital transfertləri - bu:

- ☐ veksəl formasıdır
- ☐ ortamüddətli investisiyalaşdırma formasıdır
- ☐ qısamüddətli investisiyalaşdırma formasıdır
- ☒ uzunmüddətli investisiyalaşdırma formasıdır
- ☐ uzunmüddətli lizinq formasıdır

658 Maliyyə hesabında “səhmdən başqa qiymətli kağızlar” kateqoriyasına daxildir

- ☐ valyuta öhdəlikləri
- ☐ bank öhdəlikləri
- ☐ qazanc öhdəlikləri
- ☒ borc öhdəlikləri
- ☐ qeyri-maliyyə öhdəlikləri

659 Xüsusi borc hüququ- bu,

- ☐ ölkənin qızıl ehtiyatıdır
- ☐ Beynəlxalq Əmək Təşkilatın yaratdığı və bölüşdürdüyü beynəlxalq ehtiyat aktividir,
- ☐ Dünya Bankının yaratdığı və bölüşdürdüyü beynəlxalq ehtiyat aktividir,
- ☒ Beynəlxalq Valyuta Fondunun yaratdığı və bölüşdürdüyü beynəlxalq ehtiyat aktividir,
- ☐ ölkənin milli valyutasıdır

660 Ölkənin dünya təsərrüfatı ilə xarici iqtisadi əlaqələrinin ümumiləşdirilmiş şəkildə əks etdirən sənədə nə ad verirlər?

- ☐ Maliyyə hesabatı
- ☐ Mühasibat balansı
- ☐ Likvidlik.
- ☒ Tədiyə balansı
- ☐ Mühasibat standartı

661 Tədiyyə balansında əməliyyatlar bazar qiyməti ilə qiymətləndirilərkən onun tərkibinə daxil edilir:

- ☐ əlavə dəyər, aksiz, dolaylı vergilər, royalti
- ☐ şəxsi xərclər və royalti, əlavə dəyər vergisi, yığımlar
- ☐ şəxsi xərclər, mənfəət, royalti, aksiz

- ☒ mənəfət, əlavə dəyər vergisi, subsidiya çıxılmaqla idxala vergilər
- ☐ mənəfət, xalis tutulmalar, əlavə dəyər vergisi, fiziki tutulmalar

662 Tədiyyə balansında əməliyyatlar bazar qiyməti ilə qiymətləndirilərkən onun tərkibinə daxil edilir:

- ☐ əlavə dəyər, aksiz, dolaylı vergilər, idxala vergilər
- ☐ şəxsi xərclər və royalti, əlavə dəyər vergisi
- ☐ şəxsi xərclər, mənəfət, royalti, idxala vergilər
- ☒ şəxsi xərclər, mənəfət, subsidiya çıxılmaqla idxala vergilər və əlavə dəyər vergisi
- ☐ mənəfət, idxala vergilər, xalis tutulmalar, əlavə dəyər vergisi

663 Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldusunun sıfıra bərabər olmamasının səbəbi kimi çıxış edir.

- ☐ qiymətdəki eyniliklər
- ☐ müqavilə qiymətinin olmaması
- ☐ mövcud qiymətlə müqavilə qiymətinin uyğunluq
- ☒ mövcud qiymətlə müqavilə qiymətinin uyğunsuzluğu
- ☐ balans qiymətlə müqavilə qiymətinin uyğun olması

664 Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldusunun sıfıra bərabər olmamasının səbəbi kimi çıxış edir

- ☐ informasiyanın qeyd olunma anının nəzərə alınmaması
- ☒ informasiyanın daxil olma mənbələrinin müxtəlifliyi
- ☐ informasiyanın daxil olma mənbələrinin eyniliyi
- ☐ daxil olma mənbələrinin yaxın olması
- ☐ informasiyanın daxil olma mənbələrinin uzaq olması

665 Tədiyyə balansının məlumatlarından istifadə olunur:

- ☐ firmalara ixtisaslı işçilərin cəlb edilməsində
- ☐ istehsalın təkamülündə
- ☐ tələbin öyrənilməsində
- ☒ manatın məzənnəsinin və valyuta bazarının tənzimlənməsində
- ☐ firmaların fəaliyyətini araşdıranda

666 Tədiyyə balansının məlumatlarından istifadə olunur

- ☐ firmaların maliyyə hesabatının öyrənilməsində
- ☐ fiskal siyasətdə fərdiliyin təhlilində
- ☐ firmaların strukturunun yaxşılaşdırılmasında
- ☒ fiskal və monetar siyasətin istiqamətlərinin işlənib hazırlanmasında
- ☐ monetar siyasətin ümumiliyinin təmin edilməsində

667 Tədiyyə balansının məlumatlarından istifadə olunur

- ☐ xarici və daxili tələbin müqayisəsində
- ☐ daxili borcun həcmi artırılmasında
- ☐ daxili borcların həcmi öyrənilməsində
- ☒ xarici borcların həcmi və tərkibinin öyrənilməsində
- ☐ daxili borcun tərkibinin yumşaldılmasında

668 Tədiyyə balansının məlumatlarından istifadə olunur:

- ☐ kredit faizlərini artıranda
- ☐ daxili investisiyanın artmasının tənzimlənməsində
- ☐ daxili bazarın sərbəstliyində
- ☒ xarici investisiyaların hərəkətinin öyrənilməsində

- ☐ kreditlərin verilməsi sahəsində vəziyyəti normallaşdıranda

669 Tədiyyə balansıda aktiv və öhdəliklər neçə qrupa ayrılır?

- ☐ 7.0
☐ 2.0
☐ 3.0
☒ 4.0
☐ 5.0

670 Tədiyyə balansıda malların ixracı hansı qiymətlərlə qiymətləndirilir?

- ☐ F.O.U.
☐ S.I.R
☐ F.O.R.
☒ F.O.B
☐ F.O.T.

671 Tədiyyə balansıda sektorlar neçə yerə ayrılır?

- ☐ 6.0
☐ 3.0
☐ 2.0
☒ 4.0
☐ 5.0

672 Monetar qızıl-bu:

- ☐ monetar vasitə formasıdır
☐ ehtiyat valyutadır
☐ ehtiyat passivlərinin formasıdır
☒ ehtiyat aktivlərinin formasıdır
☐ puldur

673 Kapitala bağlı əməliyyatlar hesabının balanslaşdırıcı maddəsi kimi çıxış edir:

- ☐ mənfəət
☐ ümumi xərc
☐ ümumi istehlak
☒ ümumi yığım
☐ ümumi kəsir

674 Nəticəsi ölkənin valyuta xərclənməsinə gətirən əməliyyatlar tədiyyə balansının hansı hissəsində əks etdirilir ? (

- ☐ passivlər balansında
☐ xidmətlər balansında
☐ Kredit
☒ Debet
☐ transfertlər balansında

675 Nəticəsi ölkəyə valyuta gətirən əməliyyatlar tədiyyə balansının hansı hissəsində əks etdirilir?

- ☐ Passivlərin dəyişməsində
☐ Transfərtlər balansında
☐ Debet
☒ Kredit

676 Tədiyyə balansında əməliyyatlar hansı qiymətlərlə qiymətləndirilir?

- ☐ faktor qiymətlə
- ☐ əsas qiymətlə
- ☐ istehlakçı qiymətləri ilə
- ☒ bazar qiymətləri ilə
- ☐ dolaylı qiymətlə

677 Tədiyyə balansında kredit və debet yazılışları arasındakı ümumi fərq (kənarlaşma) nəyi anladır

- ☐ “brutto səhvləri və buraxılmaları
- ☐ “xalis kreditləşməni”
- ☐ “xalis mənfəəti”
- ☒ “xalis səhvləri və buraxılmaları”
- ☐ “xalis borclanmanı”

678 Verilənlərdən hansı tədiyyə balansının qurulmasının əsas prinsipi

- ☐ təkrar uçot
- ☐ əməliyyatların bir qisminin əhatə olunması
- ☐ ikili standart
- ☒ ikili qeydiyyat
- ☐ onun ünsürləri arasında əlaqənin olmaması

679 Tədiyyə balansının məlumatlarından istifadə olunur:

- ☐ istehlak tələblərinin yumşaldılmasında
- ☐ xarici ticarət münasibətləri sahəsində fərdiləşdirmə tədbirlərin həyata keçirilməsində
- ☐ maliyyə və xarici ticarət münasibətləri sahəsində təkrar tədbirlərin həyata keçirilməsində
- ☒ maliyyə və xarici ticarət münasibətləri sahəsində proteksionist tədbirlərin həyata keçirilməsində
- ☐ maliyyə münasibətləri sahəsində fərdi tədbirlərin həyata keçirilməsində

680 Tədiyyə balansı-bu:

- ☐ Azərbaycan iqtisadiyyatının “yerdə qalan dünya” ilə ticarətini əks etdirən statistik hesabatdır.
- ☐ Azərbaycan iqtisadiyyatının “yerdə qalan dünya” ilə beynəlxalq xidmət əməliyyatlarını əks etdirən statistik hesabatdır
- ☐ müəyyən dövr ərzində Azərbaycan iqtisadiyyatında maliyyə əməliyyatlarını əks etdirən statistik hesabatdır
- ☒ Müəyyən dövr ərzində Azərbaycan iqtisadiyyatının “yerdə qalan dünya” ilə beynəlxalq maliyyə əməliyyatlarını əks etdirən statistik hesabatdır
- ☐ Müəyyən dövr ərzində Azərbaycan iqtisadiyyatının “yerdə qalan dünya” ilə istehlakının əməliyyatlarını əks etdirən statistik hesabatdır

681 Müasir dövrdə Azərbaycanın tədiyyə balansının qurulması və onun əsas prinsiplərinin işlənilməsi hansı beynəlxalq təşkilatın tövsiyyəsi əsasında həyata keçirilir?

- ☐ MDB
- ☐ Avropa Şurası
- ☒ Beynəlxalq Valyuta Fondu
- ☐ Dünya Bankı
- ☐ Avropa İttifaqı